

0416_Az_Q2017_Yekun imtahan testinin sualları**Fənn : 0416 Maliyyə, pul tədavülü və kredit**

1 Dəyər nişanələrin tədavülü zamanı milli valyutanın revolivasiyası o deməkdir ki?

- onun qızıl məzmunu artır
- rəsmi valyuta məzənnəsi azalır
- mövcud qiymət miqyası iriləşir
- onun rəsmi valyuta məzənnəsi artır
- onun qızıl məzmunu azalır

2 Revolivasiya dedikdə nə başa düşülür:

- ölkədə mövcud qiymət miqyasının möhkəmləndirilməsi
- yeni valyutanın dövriyyəyə buraxılması
- pul vahidinin güclü dəyərsiləşməsi
- pul vahidinin qızıl məzmununun və rəsmi valyuta məzənnəsinin artması
- pul vahidinin qızıl məzmununun və rəsmi valyuta məzənnəsinin azalması

3 Hiperinflyasiya xarakterizə edilir:

- Valyuta kurslarının sabitliyi ilə
- Ölkədə sosial-iqtisadi vəziyyətin, pul vahidinin alıcılıq qabiliyyəti.
- Pul vahidinin azacıq ucuzlaşması, ödəmə dövriyyəsində və ölkənin təsərrüfat əlaqələrində uyğunsuzluqların yaranması ilə
- Ölkədə sosial-iqtisadi vəziyyətin sabitliyi şəraitində pulun alıcılıq qabiliyyətinin nəzərə çarpmayacaq dərəcədə düşməsi ilə
- D. Pul vahidinin kəskin ucuzlaşması, ödəmə dövriyyəsinin pozulması, ölkədə təsərrüfat əlaqələrinin iflici ilə

4 İnflyasiyanın pul amilləri müəyyən edilir:

- Yalnız iqtisadiyyatın balanslaşdırılmamış quruluşu ilə
- İqtisadiyyatın balanslaşdırılmamış strukturu ilə
- Cəmiyyətdə siyasi qeyri-sabitliklə
- Dövlət bütçə kəsiri ilə, dövlət borcunun artması ilə, istehsalın artıq kreditləşməsi ilə
- Yalnız iqtisadiyyatın dollarlaşması ilə

5 inflyasiyası zamanı ödəmə dövriyyəsində əmtəə kütləsinin məhdud təklifi ilə müqayisədə pul kütləsi artıqlığı yaranır ki, bu da qiymət səviyyəsinin qalxmasına, pulların qiymətdən düşməsinə səbəb olur.

- Təklif inflyasiyası
- Əmək haqqı inflyasiyası
- Açıq inflyasiyası
- Tələb inflyasiyası
- Xərclər inflyasiyası

6 Mötədil inflyasiya qiymətlərin orta illik artım tempinin % olması ilə xarakterizə edilir

- 100%-dən artıq
- 50%-dən artıq
- 10%-dən 50%-ə qədər
- 5%-dən 10 %-ə qədər
- 50 %-dən 100%-ə qədər

7 161. Akkreditivin müddəti və akkreditiv üzrə hesablaşma qaydası müəyyən edilir:

- Alıcı arasında müqaviləyə əsasən
- Alıcı və satıcı arasında müqaviləyə əsasən

- Maliyyə nazirliyi tərəfindən
- Mərkəzi Bank tərəfindən.
- Mərkəzi Bankın ərazi üzrə idarəsi tərəfindən

8 160. Akkreditiv ilə hesablaşmanın əsas xüsusiyyəti:

- Hüquqi şəxsə ödənilə bilər.
- Yalnız bir məlgöndərənə şamil edilə bilər və ünvani dəyişdirilə bilməz
- Yalnız nağd pula ödənilə bilər.
- Bir neçə məlgöndərən üçün istifadə edilə bilməz və ya ünvani dəyişdirilə bilər.
- Yalnız fiziki şəxslərlə sövdələşmələrdə istifadə edilə bilər.

9 159. Akkreditiv üzrə nağd pulun ödənilməsi:

- Alıcıının razılığı ilə mümkündür.
- Mümkün deyil
- Bank-emitentin razılığı ilə mümkündür
- Mümkündür
- Mərkəzi Bankın razılığı ilə mümkündür.

10 158. Məlgöndərənin razılığı olmadan dəyişdirilə və ya ləğv edilə bilməyən akkreditiv necə adlanır:

- Sadə
- Geri çağırılmayan
- Orderli
- Geri çağrırlan
- Klassik

11 157. alıcı ona xidmət göstərən banka depozitində olan vəsait və ya bankın zəmanəti ilə satıcının ərazisində yerləşən malın qiymətinin, ödəyicinin (alıcıının) müəyyən etdiyi şərtlərlə ödənilməsinə dair verdiyi tapşırıqə əsasən hesablaşmanın aparıldığı forma adlanır.

- Ödəmə tapşırığı
- Akkreditiv
- Veksel
- İnkasso
- Çeklərlə hesablaşma.

12 156. Emitent-bank tərəfindən məlgöndərəni xəbərdar etmədən dəyişdirilə bilən və ya ləğv edilən akkreditiv:

- Adı
- Geri çağrırlan
- Klassik
- Geri çağırılmayan
- Orderli

13 155. Akkreditiv formalı hesablaşmalarda məhsul ödənilir:

- Hesab acandan sonra
- Məhsulun yüklənməsindən sonra
- Məhsulun alıcıya çatdırılmasından sonra
- Məhsulun yüklənməsindən əvvəl
- Avans ödəmədən sonra

14 . Akkreditivin bütün məbləğinin emiten-bankın icraçı bankda olan hesabından siliməsi hüququnun verilməsi ilə müşayət olunan icraçı bankda açılan akkreditiv:

- Təşkilatlar

- Örtülməyən
- Kommersiya
- Örtülmüş
- Qeyri-kommersiya

15 Akkreditiv hesablaşma formasının çatışmayan cəhəti:

- Hec biri.
- Əmtəə dövriyyəsinin ləngiməsi, akkreditivin fəaliyyət müddətində alıcıının vəsaitinin təsərrüfat dövriyyəsindən yayınması +
- Malgöndərənə alıcı tərəfindən ona təqdim edilən mala görə zəmanətin verilməməsi.
- Hesablaşma əməliyyatlarının yerinə yetirilmə tezliyi və sadəliyi
- Mərkəzi Bankdan akkreditiv hesablaşma formasının aparılması üçün xüsusi razılığın alınması.

16 hesablaşma forması, emitent-bankın müştərinin sərəncamına əsasən və onun hesabına, hesablaşma sənədləri əsasında hesablaşma ödəyicisindən vəsaitin qəbul edilməsini yerinə yetirən bank əməliyyatıdır.

- Ödəmə tapşırığı
- İnkasso
- Çeklərlə hesablaşma
- Akkreditiv
- Veksel hesablaşması

17 Müddətli ödəmə tapşırıqları istifadə edilir:

- E. Avans hesablaşmalarında ödəmələr
- A. Avans hesablaşmalarında, malların yüklenməsi və iri sövdələşmələr zamanı qismən ödəmələrdə +
- C. Yalnız malların yüklenməsində
- B. Yalnız avans hesablaşmalarда
- D. Yalnız iri sövdələşmələr zamanı qismən ödəmələrdə

18 Tərəflərin müqaviləsindən asılı olaraq ödəmə tapşırıqlı hesablaşmalar aşağıdakı kimi ola bilər:

- E. Açıq
- D. Müddətli, tələbolunanadək, təxirəsalılmış +
- B. Açıq və qapalı
- A. Geri çağırılan və geri çağrılmayan
- C. Adlı və orderli

19 149. Bank tərəfindən ödəyicidən ödəmə tapşırığı icra üçün qəbul edilir, yalnız:

- E. Ödəyici qeyri kommersiya təşkilatı olduğu halda
- B. Ödəyicinin hesabında vəsaitin olduğu halda +
- C. Ödəyici kommersiya təşkilatı olduğu halda
- A. Mərkəzi Bankın İdarəciliyinin ödəmə üçün razılığı əsasında
- D. Vəsaiti ödəyən və vəsaiti qəbul edən tərəfə eyni bankda xidmət göstərilirsə

20 148. Hazırda ölkəmizdə nağdsız hesablaşma formalarından ən çox istifadə olunanı:

- E. Veksellər
- C. Ödəmə tapşırığı +
- B. Ödəmə tələbnamə
- A. Akkreditiv
- D. Çeklər

21 147. Pulun tədavül vasitəsi funksiyası

- E. Nəğd və nəğdsiz istifadə olunur.
- B. Nağdsız istifadə oluna bilməz +

- C. Nağdsız dövriyyədə arabir istifadə olunur
- A. Nağdsız dövriyyənin əsasında durur
- D. Pulun dəyər ölçüsü funksiyası ilə yanaşı nağdsız dövriyyədə istifadə olunur.

22 146. İqtisadiyyatın bazar modelində nağdsız pulların emissiyasını həyata keçirirlər:

- B. Kommersiya bankları +
- D. Hesablaşma kassa mərkəzləri
- E. Maliyyə Nazirliyi
- A. Dövlət bankları
- C. Təsərrüfat subyektləri

23 145. Nağdsız pul dövriyyəsində nağd dövriyyə ilə müqayisədə tədavül xərcləri:

- B. Mövcud deyildir.
- A. Həddən çoxdur.
- C. Olduqca azdır +
- D. Olduqca çoxdur.
- E. Həddən azdır.

24 144. Nağdsız dövriyyə əhatə edir.

- E. Hec biri.
- A. Ancaq əmtəə dövriyyəsini.
- C. Ancaq qeyri əmtəə dövriyyəsini.
- D. Ancaq maliyyə dövriyyəsini.
- B. Əmtəə və qeyri əmtəə dövriyyəsini +

25 143. Nağdsız hesablaşmalar aparılır:

- D. Vəsaitin alıcısı, ödəyicisi tərəfindən.
- B. Pul vəsaitinin alıcısı və ödəyicisinin qəbrləri əsasında.
- C. Pul vəsaitinin alıcısı və ödəyicisi tərəfindən müəyyən olunmuş qaydada.
- E. Kommersiya bankları tərəfindən müstəqil qaydada.
- A. Müəyyən forma və standarta malik hesablaşma sənədləri əsasında +

26 142. Hesablaşma xidməti üçün bank ilə müştəri arasında bağlanılır:

- E. Lizinq müqaviləsi.
- A. Kredit müqaviləsi.
- B. Pul vəsaitlərinin qəbulu müqaviləsi.
- C. Trast müqaviləsi.
- D. Bank hesabı müqaviləsi. +

27 141. Pul dövriyyəsinin əsas hissəsini dövriyyə təşkil edir:

- B. Tədiyə. +
- D. Mövsümi.
- E. Nəgdsiz.
- A. Nağd.
- C. Avans.

28 140. Bankların müxbir hesabları açılır:

- A. Mərkəzi Bankın göstərişi üzrə.
- D. Maliyyə Nazirliyinin göstərişi ilə.
- E. Klirinq Mərkəzinin göstərişi ilə.
- C. Banklararası müqavilələr əsasında +
- B. Bələdiyyələrin göstərişi ilə.

29 139. Nağdsız hesablaşma sistemlerinin sabit işləməsini təmin etmək, onların fəaliyyətini təşkil etmək, əlaqələndirmək və nəzarət etmək səlahiyyətindədir.

- A. Hesablama Palatasının.
- B. Kommersiya banklarının.
- C. Maliyyə Nazirliyi.
- D. Mərkəzi Bankın. +
- E. Kliring Mərkəzinin.

30 138. İqtisadiyyatda pul hesablaşmaları başlıca olaraq dövriyyəyə əsaslanır:

- E. kredit.
- B. Nağd.
- C. Mövsümi.
- A. Nağdsız +
- D. Valyuta.

31 137. Banklar və bank olmayan kredit təşkilatları ölkə ərazində hesablaşmaların aparılmasından ötrü bir birlərində hesablar açırlar:

- E. Cari.
- D. Büdcə.
- B. Loro.
- C. Nostro.
- A. Müxbir +

32 136. Nağdsız hesablaşmaların aparılmasından ötrü emitent və beneficiarlar üçün zəruri sərt kimi mövcud olmalıdır:

- E. Maliyyə Nazirliyinin icazəsi.
- A. Dövriyyə kassasının limiti.
- C. Nağdsız hesablaşmaların aparılmasından ötrü lisenziya.
- B. Bank hesabları +
- D. Mərkəzi Bankın xüsusi icarəsi.

33 135. Nağdsız dövriyyədə pul bu keyfiyyətdə çıxış edir:

- E. Dünya pulu.
- A. Tədavül vasitəsi.
- B. Yiğım vasitəsi.
- C. Tədiyə vasitəsi +
- D. Dəyər ölçüsü.

34 134. Bütün nağdsız dövriyyə:

- E. Real
- A. Tədiyəsiz.
- B. Nağd.
- D. Ödənişli +
- C. Mövsümi.

35 133. Tədiyə dövriyyəsi həyata keçirilir:

- C. Yalnız nağdsız formada.
- E. Bank tərəfindən müəyyən olunmuş nağdsız formada.
- D. Mərkəzi Bank tərəfindən müəyyən olunmuş nağd formada.
- A. Nağd və nağdsız formalarda +
- B. Yalnız nağd formada.

36 132. Hüquqi və fiziki şəxslər tərəfindən nağdsız hesablaşmalar aşağıdakıların köməyi ilə icra olunur:

- E. Mərkəzi bankın.
- D. Bankomatların.
- B. Ərazi idarələrinin.
- C. Bank olmayan kredit təşkilatlarının.
- A. Kəmərsiya banklarının +

37 131. Nağdsız pul dövriyyəsində mal və pul vəsaitlərinin qarşılıqlı hərəkəti:

- E. Uzun müddət baş verir.
- A. Həmişə baş verir.
- C. Sövdələşmə subyektlərinin razılığı əsasında baş verir.
- B. Heç zaman baş vermir +
- D. Dövri olaraq baş verir.

38 130. Pul kütləsi göstəricilərinin artım istiqamətini müəyyən edir:

- C. Milli Məclis.
- B. Maliyyə Nazirliyi.
- E. Kəmərsiya bankı.
- D. Nazirlər Kabinet.
- A. Mərkəzi Bank +

39 129. Qızıl pulun tədavülü zamanı pul kütləsi mal kütləsindən artıq olanda pul:

- E. Müəssisələr tərəfindən tədavüldən görürülür.
- B. Tədavüldə qalaraq inflasiyanı artırır.
- C. Mərkəzi Bank tərəfindən tədavüldən görürülür.
- A. Dəfinəyə çevirilir +
- D. Kəmərsiya bankları tərəfindən tədavüldən götürülür.

40 128. Nağdsız dövriyyənin inkişafı:

- E. Pulun miqdarını artırır.
- A. Tədavül üçün zəruri olan nağd pulun miqdarını artırır.
- C. Tədavül üçün zəruri olan nağd pulun miqdarına təsir etmir.
- B. Tədavül üçün zəruri olan nağd pulun miqdarını azaldır +
- D. Nağd dövriyyəni tamamilə ləğv edir.

41 127. Monetizasiya əmsali bu nisbətlə hesablanılır:

- B. Pul kütləsinin orta illik miqdarının ÜDM-in nominal miqdarına nisbəti kimi +
- D. ÜDM-in moninal miqdarının pul kütləsinin orta illik miqdarına nisbəti kimi.
- E. Pul dövriyyəsinin qanunu.
- A. Milli gəlirin pul bazasına nisbəti kimi.
- C. Ölkənin qızıl valyuta ehtiyatının dövriyyədəki nağd pulun həcmində nisbəti kimi.

42 126. Kağız pul tədavülü qanununa müvafiq olaraq dəyər nişanlarının miqdarını:

- E. Mərkəzi bank müəyyən edir.
- B. Tədavül üçün zəruri olan qızıl pulların qiymətləndirilmiş miqdarına bərabər götürülür +
- C. Kortəbii müəyyən edilir.
- D. Planlı qaydada müəyyən edilir.
- A. Kəmərsiya bankları müəyyən edirlər.

43 125. Tam dəyərli pulların tədavülü zamanı pul və mal kütləsi arasındaki nisbət müəyyən edilir:

- E. Müəssisələrin müqaviləsi üzrə

- C. Bankların müqaviləsi üzrə.
- A. Mərkəzləşdirilmiş qaydada hökumət tərəfindən.
- B. Pulun dəyər ölçüsü funksiyası vasitəsilə körəbii.
- D. Pulun dəfinə funksiyası vasitəsilə körəbii +

44 124. Satılmış malların miqdarının artması bu cəhətləri bildirir:

- C. Mərkəzi Bank tərəfindən tədavüldən pulun bir hissəsinin götürülməsini.
- A. Pulun tədavül sürətinin azalmasını.
- E. Pulun miqlarının artmasını.
- D. Mal alış üçün zəruri olan pul miqdarının azalmasını.
- B. Mal alış üçün zəruri olan pul miqdarının artmasını +

45 123. Qiymət səviyyəsinin artımı bunları zəruri edir:

- D. Milli valyutanın revalvasiyasının keçirilməsini.
- C. Dövriyyədən pulun bir hissəsinin götürülməsi.
- A. Köhnə pul nişanlarının yeniləri ilə əvəz olunmasını.
- B. Pulun miqlarının artmasını +
- E. Milli valyutanın devalvasiyasının keçirilməsini.

46 122. Pulun tədavül sürətinin artması:

- E. Pulun dəyərini artırır.
- C. Mərkəzi Bank tərəfindən pulun emissiyasından xəbər verir.
- B. Tədavül üçün zəruri olan pulun miqdarını azaldır +
- D. Tədavülə zəruri olan pulun miqdarını artırır.
- A. Tədavül üçün zəruri olan pulun miqdarına təsir göstərmir.

47 121. Pulun tədavül sürəti ilə onun zəruri miqdarı arasındaki əlaqə:

- E. Sistemləşdirilmişdir.
- D. Mərkəzləşdirilmiş qaydadadır.
- A. Birbaşadır.
- C. Mövcud deyildir.
- B. Əksinədir +

48 120. Pulun tədavül sürəti bunları ölçməyə imkan verir:

- C. Manatın aliciliq qabiliyyətini.
- B. Milli valyutanın devalvasiya və revalvasiya faizini.
- D. Manatın əmtəə və mala örtülməsi dərəcəsini.
- E. Manatın əmtəə dərəcəsini.
- A. Pul nişanlarının hərəkət intensivliyini +

49 119. Bankın kassasına pulun qaytarılma sürəti bu nisbətlə hesablanılır:

- E. Nizamnamə kapitalının nisbəti kimi.
- A. Müəyyən müddət ərzində cəmi nağd pul dövriyyəsinin tədavüldəki pulun orta qalığına nisbəti kimi.
- C. Milli gəlirin pul kütləsinə nisbəti kimi.
- B. Müəyyən müddət ərzində bankın kassasına daxil olmalar üzrə dövriyyənin tədavüldəki pulun orta qalığına nisbəti kimi +
- D. Məcmu ictimai məhsulun pul kütləsinə nisbəti kimi.

50 118. Pul kütləsinin ən likvid hissəsi:

- E. Banknot.
- A. Nağdsız pul.
- B. Kvazi pul.

- C. Nağd pul +
- D. Xarici valyutada depozit.

51 117. Müasir pul tədavülü qanununa əsasən zəruri olan pulun miqdarı pulun əsaslanır:

- E. Tədavül vasitəsi.
- B. Dəyər ölçüsünə.
- C. Tədavül vasitəsi və yığım vasitəsinə.
- A. Tədavül vasitəsi və tədiyə vasitəsinə +
- D. Dəyər ölçüsü və tədiyə vasitəsinə.

52 116. İqtisadiyyatda pulun tədavül sürəti bu nisbətlə hesablanılır:

- E. Pul aqreqatları.
- A. Milli gəlirin pul kütləsinə nisbəti kimi.
- B. Məcmu ictimai məhsulun pul kütləsinə nisbəti kimi.
- D. Müəyyən müddət ərzində bankın kassasının daxil olan hasilatın tədavüldəki pulun orta qalığı nisbəti kimi +
- C. Müəyyən müddət ərzində cəmi nağd pul dövriyyəsinin tədavüldəki pulun orta qalığına nisbəti kimi.

53 115. Pul kütləsinin tərkibi və strukturunu xarakterizə edir:

- B. Pul tədavülünün sürət göstəriciləri.
- A. Multiplikativ əmsallar.
- E. Pulun növü
- C. Monetizasiya əmsalları.
- D. Pul aqreqatları +

54 114. İctimai məhsulun dəyərinin dövretməsində pulun hərəkət sürəti bu nisbətdə hesablanılır:

- E. Hec biri.
- B. Müəyyən müddət ərzində cəmi nağd pul dövriyyəsinin tədavüldəki pulun orta qalığına nisbəti kimi.
- D. Məcmu ictimai məhsulun pul kütləsinə nisbəti kimi +
- C. Müəyyən müddət ərzində bankın kassasına daxil olan pul dövriyyəsinin tədavüldəki pulun orta qalığına nisbəti kimi.
- A. Milli gəlirin pul kütləsinə nisbəti kimi.

55 113. Bazar iqtisadiyyatı şəraitində nağd pulun emissiyası həyata keçirilir:

- E. Maliyyə Nazirliyi tərəfindən.
- D. Kommersiya bankları və müəssisələr tərəfindən.
- A. Kommersiya bankları tərəfindən.
- B. Kommersiya bankları və Mərkəzi Bank tərəfindən.
- C. Mərkəzi Bank tərəfindən +

56 112. Ərazi idarəsi kommersiya banklarına onların müxbir hesablarında olan vəsait hüdudunda nağd pul verir:

- B. Tərəflər arasındaki müqavilə ilə müəyyən olunmuş tarif üzrə ödənişli əsasla.
- A. Ödənişli əsaslarla Mərkəzi Bank tərəfindən müəyyən olunmuş tarif üzrə.
- E. Bank tərəfindən ödənilir.
- D. Ərazi idarəsi tərəfindən müəyyən olunmuş tarif üzrə ödənişli əsasla.
- C. Ödənilmir +

57 111. Multiplikativ əmsal müəyyən müddət üçün artırmasını xarakterizə edir:

- C. Mərkəzi Bankın qızıl valyuta ehtiyatlarının.
- A. Dövriyyədəki pul kütləsinin +
- D. Kommersiya banklarının resurs bazasının.
- E. Ehtiyat fondunun

- B. Kommersiya bankında depozit əmanətinin.

58 Klassik banknotlar:

- girov təminatına
- heç bir təminata malik deyil
- qızılı xırdalanmış və yalnız kommersiya təminatına malikdir.
- ikili əmanətə – qızıl və kommersiya təminatına malikdir
- yalnız qızıl təminatına malikdir.

59 Kredit pullar aşağıdakı funksiyaları yerinə yetirir:

- dünya pulu funksiyası
- dəyər və yiğim funksiyası
- dəyər və tədiyyə funksiyası
- tədavül və tədiyyə funksiyası
- yiğim və tədiyyə funksiyası

60 Veksel tədavülü məhdudlaşır:

- ancaq sade vekseldə
- sövdələşmələrin məbləği ilə
- sövdələşmələrin müddəti ilə
- sövdələşmələrin müddət və məbləği ilə
- vekselin ötürülməsinin mümkün olmaması ilə

61 Pul kütləsinin artıqlığı şəraitində hansı pulların artıq hissəsi dəfinə yiğiməna qatılırdı?

- Əmtəə pullar
- Kağız pul
- Kredit pul
- Metal pul
- İdeal pul

62 Əsasən metala dəyişdirilməyən, məcburi məzənnəsi olub, dövlət tərəfindən öz xərclərinin ödənməsi üçün buraxılan pullar:

- metal pullar
- kredit pullar
- elektron pullar
- əmtəə-pul
- kağız pullar

63 Kağız pullar hansı funksiyani yerinə yetirir:

- tədiyyə vasitəsi
- dəyər ölçüsü və yiğim funksiyası
- tədavül və tədiyyə vasitəsi
- yiğim və tədiyyə vasitəsi
- dəyər ölçüsü

64 Kağız pulların emitenti kimi çıxış edir:

- Maliyyə Nazirliyi
- müəssisə
- kommersiya bankları
- xəzinədarlıq və müəssisə
- emissiya bankı və xəzinədarlıq

65 pulların nominal dəyəri real dəyərləri ilə üst-üstə düşür.

- Elektron pullar
- Kağız pullar
- Ideal pullar
- Kredit pullar
- Real pullar

66 Nulifikasiya nə deməkdir?

- rəsmi valyuta məzənnəsinin artması
- qiymətdən düşmüş pul vahidlərinin ləğv edilib yeni valyutanın tətbiqi
- pul vahidinin qızıl məzmununun və ya rəsmi valyuta məzənnəsinin azalması
- pul vahidinin qızıl məzmununun artması
- ölkədə mövcud qiymət miqyasının iriləşməsi

67 Dəyər nişanələrin tə davülü zamanı Milli valyutanın devolivasiyası nəyi ifadə edir:

- qiymətin artasını
- onun rəsmi valyuta məzənnəsinin azalmasını
- mövcud qiymət miqyasının möhkəmlənməsini
- onun qızıl məzmunun azalmasını
- onun rəsmi valyuta məzənnəsinin artırmasını

68 Pul islahatı zamanı köhnə pul biletlərinin yenisi ilə əvəz olunması:

- yalnız inflasiya zamanı həyata keçirilir
- həyata keçirilə bilinən
- yalnız milli valyutanın devolivasiyası zamanı həyata keçirilir
- daimi həyata keçirilir
- yalnız milli valyutanın revolivasiysi zamanı həyata keçirilir

69 Devolivasiya dedikdə başa düşülür

- qiymətlərin arması
- pul vahidinin qızıl məzmununun və rəsmi valyuta məzənnəsinin aşağı düşməsi
- ölkədə mövcud olan qiymət miqyasının iriləşməsi
- pul vahidinin qızıl məzmununun və rəsmi valyuta məzənnəsinin yüksəlməsi
- qiymətdən düşmüş pul vahidlərinin ləğv edilib yenisi ilə əvəz olunması

70 Pul tə davülü və valyutanın sabitləşdirilməsinin əsas metodları hansıdır:

- revolivasiya, devolvasiya, profisit, defisit
- nulifikasiya, devolvasiya, revolivasiya, denominasiya
- inflasiya, defiliyasiya, staqnasiya, qəlirlər siyasəti
- revolivasiya, devolvasiya, staqnasiya, kontribusiya
- nulifikasiya, standartlaşdırma, unifikasiya, denominasiya

71 Pul islahatının məqsədi hansıdır:

- pul biletlərinin tə davülünün kosmetik dəyişdirilməsi
- pul tə davülünün sabitləşdirilməsini və ya onun sadə şərtlərlə öz funksiyalarını yerinə yetirməsi
- ölkədə mövcud qiymət miqyasının dəyişməsi
- milli pul vahidlərinin valyuta məzənnəsinin yüksəldilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi
- müdafiə dərəcəsinin yüksəldilməsi

72 Qiymət artımı dərəcəsinə görə inflasiya:

- açıq və qapalı

- balanslaşdırılmış və balanslaşdırılmamış
- lokal və dünya
- daxili və xarici
- gözlənilən, gözlənilməyən

73 Planlı iqtisadiyyatda inflasiya bir qayda olaraq aşağıdakı hallarda təzahür olunur:

- təbii qiymətqoyma
- İqtisadiyyatda deficit, mal və xidmətlərin keyfiyyətinin düşməsi, «qara» bazarın fəaliyyət göstərməsi
- Mili məhsulların geniş həcmdə xarici məhsullarla əvəz edilməsi
- Mal və xidmətlər üzrə qiymət artımı, mili valyutanın alıcılıq qabiliyyəti və məzənnəsinin düşməsi
- Şok terapiyası

74 Çaparaq və hiperinflasiya xarakterikdir:

- inkişaf etmemiş ölkələr üçün
- inkişaf etməkdə olan və keçid iqtisadiyyatlı ölkələr üçün
- bütün ölkələr üçün
- inkişaf etmiş ölkələr üçün
- iqtisadiyyatında dövlət sektorunun yüksək payı olan ölkələr üçün

75 Proqnozlaşdırılma baxımından inflasiya:

- açıq və qapalı
- gözlənilən, gözlənilməyən
- mötədil, çaparaq, hiperinflasiya
- məhdud və dünya inflasiyası
- balanslaşdırılmış və qeyri-balanslaşdırılmış

76 Xərclərin inflasiyası əlaqədar yaranan qiymət artımı ilə xarakterizə olunur:

- mal və xidmətlərin keyfiyyətinin düşməsi ilə
- istehsal amilləri ilə
- dövlət bütçəsinin kəsirinin örtülməsi məqsədilə əlavə pul emissiyası ilə
- iqtisadiyyatın defisiyi
- dövlət bütçəsinin kəsirinin örtülməsi məqsədilə əlavə pul emissiyası ilə

77 Hiperinflasiya qiymətlərin orta illik artım tempinin % olması ilə xarakterizə edilir.

- 50-100% qədər
- 100%-dən yuxarı
- 5%-dən 10%-ə qədər
- 5 %-ə qədər
- 10%-dən 50%-ə qədər

78 Gizli inflasiya xarakterizə olunur:

- dövlət tərəfindən
- iqtisadiyyatda deficitin yaranması, mal və xidmətlərin keyfiyyətinin düşməsi, «qara» bazarın fəaliyyət göstərməsi ilə
- ümumi qiymət səviyyəsinin əhəmiyyətli dərəcədə qalxması ilə
- əhalinin ödəmə qabiliyyətinin olmaması ilə
- xüsusi kooperativ sektorda qiymət sabitliyi şəraitində dövlət sektorunda qiymətlərin qalxması ilə

79 Çaparaq inflasiyada qiymətlərin orta illik artım faizi:

- 5 %-ə kimi
- 10 %-dən 50 %-ə kimi
- 100 %-dən artıq

- 5%-dən 10%-ə kimi
- 50% yuxarı

80 Tələb inflyasiyası üçün xarakterikdir:

- əmtəə istehsalının həddən artıq olması
- mal və xidmətlər üzrə təklifin məcmu tələbi üstələməsi
- məcmu tələbin mal və xidmət təklifini üstələməsi
- ölkədə istehsal olunan mallara istehlakçıların tələbatının olmaması
- ölkədən kənar istehsal olunan malların istehsalı

81 İnflyasiyanın ölçülməsi üçün istifadə edilir:

- Ticarət sistemi indeksi
- Dou-Cons indeksi
- Tarif indeksi
- Orta əmək haqqı səviyyəsi
- Qiymət indeksi

82 İqtisadiyyatın planlı modelində pul sistemi idarə edilirdi:

- təbii yolla
- iqtisadi metodlarla
- kortabii yolla
- qeyri-mərkəzləşdirilmiş yolla
- idarəciliyin inzibati metodları ilə

83 İndossonment vasitəsilə ötürülən çeklər:

- tədavül etməyən çeklər
- orderli çek
- adsız çek
- adlı çek
- təqdimatlı çek

84 Nağd pulun əldə edilməsi məqsədi ilə üçün sahibkarlar tərəfindən mal göndərmədən, bankda uçota alınmaqla qarşılıqlı olaraq yazdıqları veksellər:

- köcürmə veksel
- diskontlu veksel
- bank vekseli
- dostluq vekseli
- bürünc veksel

85 Pulun növlərinin inkişaf ardıcılığını göstərin

- Elektron pullar
- Kağız pullar
- Kredit pullar
- Metal pullar
- Əmtəə-pul

86 Nağd pulların dövriyyə kassası və ehtiyat fondu formalasır:

- Maliyyə Nazirliyində
- kommersiya banklarında
- müəssisələrdə
- hesablaşma-kassa mərkəzində
- ərazi üzrə depozitaridə

87 Müəssisələrə nağd pulla hesablaşmaları həyata keçirmək:

- Bankın razlığı ilə mümkündür
- qadağandır
- qanunvericiliklə müəyyən edilmiş qaydada icazə verilir.
- Mərkəzi Bank tərəfindən müəssisəyə icazə verildikdə mümkündür
- Xüsusi icazənin kommersiya bankı və hesablaşma-kassa mərkəzi tərəfindən verildiyi zaman mümkündür

88 Nağd pul dövriyyəsində aşağıdakı növdə pul nişanlarından istifadə edilir:

- xəzinədarlıq biletləri, xırda pullar
- yalnız xəzinədarlıq biletləri
- yalnız banknot
- banknot, xəzinədarlıq biletləri, xırda pullar
- veksel

89 Nağd pulların dövriyyəsi aşağıdakı halda başa çatır.

- Pullar hesablaşma-kassa mərkəzindən ehtiyat fonduna köçürüldükdə
- Pullar kommersiya banklarından hesablaşma-kassa mərkəzinə daxil olduqda
- Mərkəzi bankın vasitəsi ilə
- Ticarət şəbəkələrində əhali malları nağd pula ödədikdə
- Ticarət müəssisələri satışdan gəliri kommersiya banklarına təhvıl verdikdə

90 Hesablaşma-kassa mərkəzinin dövriyyə kassasından pullar göndərilir.

- Mərkəzi banka
- Müəssisə və təşkilatların kassalarına
- Regional depozitariyaya
- Kommersiya banklarının əməliyyat kassalarına
- Regional xəzinədarlığı

91 Müəssisənin dövriyyə kassasındaki limitdən artıq nağd pullar təqdim edilməlidir:

- Mərkəzi bank
- Maliyyə Nazirliyinə
- hesablaşma-kassa mərkəzinə
- regional depozitariyaya
- onlara xidmət edən kommersiya bankına

92 Pul dövriyyəsi strukturunda nağd pul dövriyyəsi:

- nağdsız dövriyyədən həmişə çox olur
- hər zaman nağdsız dövriyyə ilə eyni həcmidə olur
- nağdsız dövriyyədən bir qədər çox olur
- əsasən nağdsız hesablaşmadan nəzərəçarpacaq səviyyədə aşağı olur
- hər zaman nağdsız dövriyyə üzərində yüksək səviyyəsi ilə hakimlik edir.

93 Mülkiyyət formasından asılı olmayaraq müəssisənin kassasında qalan nağd pulun limitini müəyyən edir:

- bələdiyyələr üzrə maliyyə xidmətləri
- hesablaşma-kassa mərkəzləri
- regional depozitləri.
- müəssisəyə xidmət göstərən kommersiya bankı
- müəssisələrin depozitləri

94 Nağd pullar dövriyyəyə daxil olur:

- hesablaşma-kassa mərkəzinin ehtiyat fondundan onun dövriyyə kassasına keçərək
- hesablaşma-kassa mərkəzinin dövriyyə kassasından müəssisənin kassasına keçərək.
- Düzgün cavab yoxdu
- hesablaşma-kassa mərkəzinin dövriyyə kassasından onun ehtiyat fonduna keçərək
- hesablaşma-kassa mərkəzinin ehtiyat fondundan müəssisənin kassasına keçərək

95 Nağd pul dövriyyəsi gəlirlərinin böyük hissəsinin əldə edilməsi və xərclənməsinə xidmət edir:

- müəssisələrin
- əhalinin
- təsərrüfat subyektlərinin
- kommersiya banklarının
- Ərazi üzrə hökumət orqanlarının

96 110. Multiplikativ əmsal hansı köçürmə normalarına tərs mütənasibdir:

- E. Ehtiyat fondu.
- A. Mərkəzi Bankın mərkəzləşdirilmiş ehtiyatı +
- C. Müəssisənin kassa ehtiyatı.
- B. Ərazi idarəsinin dövriyyəkassası.
- D. Məcburi sıgorta fondu.

97 109. Ərazi idarəsi üçün o əməliyyat emissiya əməliyyatı hesab edilir ki, bu zaman nağd pul:

- E. Nizamnamə fondu.
- D. Ehtiyat fondundan dövriyyə kassasına köçürülür +
- B. Dövriyyə kassasından ehtiyat fonduna köçürülür.
- A. Mərkəzi Bankdan daxil olur.
- C. Kommersiya banklarına ötürülür.

98 108. Bazar iqtisadiyyatı şəraitində nağdsız pulun emissiyasını həyata keçirir:

- E. Maliyyə Nazirliyi.
- A. Kommersiya bankları +
- C. Ərazi idarələri.
- B. Mərkəzi Bank.
- D. Bank olmayan kredit təşkilatları.

99 107. Bazar iqtisadiyyatı şəraitində nağd pulun emissiya həcmi müəyyən edilir:

- E. Müəssisələrin pul xərcləri əsasında kommersiya bankları tərəfindən.
- B. Kommersiya banklarının kassa dövriyyəsi əsasında Mərkəzi Bank tərəfindən +
- C. Sosial iqtisadi vəziyyətin tədqiqi əsasında yerli hakimiyyət orqaları tərəfindən
- A. Əhalinin pul gəlirləri və xərcləri proqnozu əsasında kommersiya bankları tərəfindən.
- D. Müəssisələrin pul gəlirləri əsasında kommersiya bankları tərəfindən.

100 106. Ərazi idarəsinin dövriyyə kassasının təyinatı:

- E. Kommersiya banklarından nağdsız pulun qəbulu.
- B. Kommersiya banklarına nağd pulun verilməsi və banklarda nağd pulun qaytarılması +
- C. Kommersiya banklarından nağd pulun verilməsi.
- A. Kommersiya banklarından nağd pulun qəbulu üçün.
- D. İnvəstisiya layihələrinin həyata keçirilməsi.

101 105. Gündəlik emissiya balansı tərtib edilir:

- E. Xəzinədarlıq.
- C. Mərkəzi bankın idarə heyəti tərəfindən +
- B. Kommersiya bankları tərəfindən.

- A. Ərazi idaləri və kommersiya bankları ilə birgə.
- D. Maliyyə Nazirliyi tərəfindən.

102 104. Hesablaşma-kassa mərkəzinin... ... yerləşən pulun hərəkət edir :

- E. Nizamnamə fondunda.
- A. Dövriyyə kassasında +
- C. Dövriyyə kassasında və ehtiyat fondunda.
- B. Ehtiyat fondunda.
- D. Dövriyyə kassasında ehtiyat fonduna keçid prosesində.

103 103. multiplikatoru pulun kommersiya bankının depozit hesablarında olan multiplikativ obyektidir:

- E. Lizinq
- B. Depozit +
- C. Bank.
- A. Kredit.
- D. Maliyyə.

104 102. Ərazi idarəsi hesablaşma kassa xidməti göstərir:

- E. Mərkəzi Bank
- C. Kommersiya banklarına +
- B. Əhaliyə.
- A. Müəssisələrə.
- D. Bələdiyyə orqanlarına.

105 101. multiplikatoru yalnız iqtisadiyyatın kreditləşdirilməsi nəticəsində həyata keçirilən multiplikativ hərəkətdir:

- E. Lizinq.
- A. Kredit +
- C. Bank.
- B. Depozit
- D. Maliyyə.

106 100. Ərazi idalərinin ehtiyat fondunda saxlanılır:

- E. Rezerv ehtiyatı.
- A. Tədavülə buraxılmaq üçün nəzərdə tutulmuş pul nişanları ehtiyatı +
- C. Ancaq xırda metal sikkələrin ehtiyatı.
- B. Ölkənin qızıl valyuta ehtiyatı.
- D. Yarasız nağd pul.

107 99. Hesablaşma-kassa mərkəzlərinin dövriyyə kassasına daxil olan nağd pulun məbləği kassanın məxaricindən çıxdursa bu zaman pul:

- B. Mərkəzi Banka göndərilir.
- E. Bank hesabına köçürülür
- C. Depozit hesablarına köçürülür.
- D. Dövriyyə kassasından ehtiyat fonduna köçürülr
- A. Müvəqqəti olaraq hesablaşma-kassa mərkəzlərinin dövriyyə kassasında saxlanılır.

108 98. Dövriyyəyə pul emissiyasının başlıca məqsədi müəssisələrin dövriyyə vəsaitlərinə olan əlavə ehtiyatlarının ödənilməsidir:

- E. Elektron
- B. Nağdsız

- C. Tam dəyərli.
- A. Nağd.
- D. Kağız.

109 97. ... multiplikatoru kommersiya bankının depozit hesablarında bir bankdan digərinə hərəkət dövründə pulun artması prosesini əks etdirir:

- E. Lizinq
- A. Bank
- C. Kredit.
- B. Depozit.
- D. Ssuda.

110 96. Nağd pulun ehtiyat fondu və dövriyyə kassası saxlanılır:

- E. Müəssisələr.
- C. Mərkəzi Bankın ərazi idarələrində
- B. Kommersiya banklarında.
- A. Dövlət Xəzinədarlıq Agentliyində.
- D. İpoteka Fondunda.

111 95. Nağd pulun emissiyasını həyata keçirir:

- E. Müəssisələr.
- D. Mərkəzi Bank və onun hesablaşma-kassa mərkəzləri
- B. Kommersiya bankları.
- A. Kommersiya bankları.
- C. Mərkəzi Bank və kommersiya bankları

112 94. Pulun ... emissiyası mövcuddur:

- E. Banknot.
- C. Nağd və nağdsız
- B. Ancaq kağız.
- A. Ancaq nağd.
- D. Ancaq nağdsız.

113 93. Dövriyyəyə pulun buraxılmasında pulun miqdarı:

- E. Hec biri
- D. Artıb və ya azala bilər
- A. Həmişə azalır.
- B. Həmişə artır.
- C. Dəyişməz qalır.

114 92. Pul emissiyasının əsasında ... əməliyyatı dayanır.

- E. Lizinq
- B. Kredit
- C. Valyuta.
- A. Maliyyə.
- D. Fond.

115 91. Nağd pullar dövriyyəyə aşağıdakı yolla daxil olur:

- E. Kreditlərin verilməsi ilə
- C. Kommersiya bankları tərəfindən kassa əməliyyatlarının həyata keçirilməsi ilə
- A. Əmək haqqının verilməsi ilə.

- B. Hesablaşma-kassa mərkəzləri tərəfindən pul vəsaitlərinin dövriyyə kassasından ehtiyat fondlarına köçürülməsi ilə.
- D. Mərkəzi Bank tərəfindən ehtiyat pul fondlarının ərazi idarələrinə verilməsi ilə.

116 90. Nağdsız pullar dövriyyəyə buraxılır:

- E. Malliyə Nazirliyi tərəfindən.
- D. Kommersiya bankları tərəfindən müştərilərinə ssudaların verilməsi yolu ilə
- B. Kommersiya banklarında hesabları olan müəssisələr tərəfindən.
- A. Ərazi idarələrinə Mərkəzi Bank tərəfindən ssudaların verilməsi yolu ilə.
- C. Müəssisələrə ərazi idarələri tərəfindən ssudaların verilməsi yolu ilə.

117 89. Müasir bazar iqtisadiyyatı şəraitində pulun emissiyası ilkin sayılar:

- E. Nəqd və nəgdsiz
- D. Nağdsız
- B. Kağız
- A. Naqd
- C. Metal

118 88. İctimai sərvətin mənbəyi kimi insan əməyi tərəfindən yaradılmış maddi nemətlər məcmusu deyil, qızıl və gümüşün qəbul edilməsi, tədavüldəki tam dəyərli pulların pul nişanları ilə əvəz olunmasının inkarı pul nəzəriyyəsinin xarakterik çatışmamazlığıdır:

- E. Realist
- B. Metallist
- C. Keynsian.
- A. Nominalist.
- D. Monetarist.

119 87. pul nəzəriyyəsi üçün pulun qızıl və gümüşlə eyniləşdirilməsi xarakterikdir:

- E. Realist
- B. Metallist
- C. Keynsian.
- A. Nominalist.
- D. Monetarist.

120 86. Pulun monetarist nəzəriyyəsi tərəfdarları tərəfindən təklif olunan tədbirlər yönəldilmişdir:

- D. Təklifin stimullaşdırılmasında pulun rolunu gücləndirilməsinə.
- C. Əmtəələrin təklifi ilə müqayisədə tələbin məhdudlaşdırılmasını stimullaşdırılmasına
- B. Tələbin stimullaşdırılmasında pulun rolunun gücləndirilməsinə.
- A. Pul yığımını stimullaşdırılmasına.
- E. Pul yığımının məhdudlaşdırılması .

121 85. Pulun əmtəə məzmununa etinasızlıq, əsas funksiyalarından imtina, ideal pul vahidi kimi pulun qiymətlər miqyası ilə eyniləşdirilməsi pul nəzəriyyəsinin xarakterik nöqsanıdır:

- E. Realist
- A. Nominalist
- C. Keynsian.
- B. Metallist.
- D. Monetarist.

122 84. Pulun dövlət hakimiyyətinin simvollarından biri kimi eyniləşdirilməsi pul nəzəriyyəsinin xarakterik cəhətidir:

- E. İdealist

- A. Nominalist
- C. Keynsian.
- B. Metallist.
- D. Monetarist.

123 83. Pulun Keynsian nəzəriyyəsinin tərəfdarları tərəfindən təklif edilən tədbirlər yönəldilir:

- E. Əmtəələrin stimullaşdırılması
- D. Tələbin stimullaşdırılmasında pulun rolunu gücləndirilməsinə
- B. Təklifin stimullaşdırılmasında pulun rolunu gücləndirilməsinə.
- A. Əmtəələrin təklifi ilə müqayisədə tələbin məhdudlaşdırılmasını stimullaşdırılmasına.
- C. Pulun yığımını stimullaşdırılmasına.

124 82. Pulun monetarist nəzəriyyəsinə görə tədavüldə olan pul kütləsinin miqdarı:

- E. Dünya səviyyəsindən.
- A. Özünü tənzimləməyə məruz qalır, lakin dövlət pul kütləsinin artımına imkan vermir
- C. Kortəbbi olaraq müəyyən edilmir, dövlətin iqtisadi ehtiyatlarından asılı olaraq formalaşır.
- B. Ölkənin qızıl valyuta ehtiyatlarının həcmindən asılıdır.
- D. Milli iqtisadiyyatın beynəlmiləşməsi səviyyəsindən asılıdır.

125 81. Pulun miqdar nəzəriyyəsinin tərəfdarları hesab edirlər ki:

- E. Qiymətlərin artması.
- A. Əmək haqqının həcmi məşgulluğun səviyyəsinə həllədici təsir göstərir.
- B. Məşgulluğun artması əmək haqqının və qiymətlərin artımı ilə müşayiət olunmur.
- D. Məşgulluğun və əmək haqqının artımı qiymətlərin artımı ilə müşayiət olunur, əmək haqqının azalması isə qiymətlərin azalmasına səbəb olur
- C. Məşgulluğun artması əmək haqqının artmasına təsir etsəsi.

126 80. Bankın resurslarına daxildir

- D. Kapital qoyuluşu
- A. Ehtiyyat fondu
- C. Gələcək dövrün xərcləri fondu
- B. Amortizasiya fondu

127 79. Passiv əməliyyatlar nəticəsində

- C. Kassada nəğdi pul artır
- E. Depozit
- D. Hesablaşmalar sürətlənir
- A. Resurslar formalasır +
- B. Kreditlər verilir

128 78. Pulun miqdar nəzəriyyəsi qiymətlər səviyyəsinin nədən asılı olaraq müəyyən edilməsini nəzərdə tutur:

- E. Bazar qiyməti ilə
- D. Tədavüldə olan pul kütləsi ilə +
- B. Əhalinin məşgulluq və ona müvafiq əmək haqqı fondunun ümumi səviyyəsi ilə.
- A. Ölkənin qızıl valyuta ehtiyatlarının dəyişməsindən asılıdır.
- C. Tələb və təklifin təsiri ilə kortəbbi qaydada.

129 77. Pul nəzəriyyəsinin inkişafı aşağıdakılardan əlaqədardır:

- E. Pulun rolunun bu prosesdə tədqiq olunması zərurəti ilə.
- B. Tam dəyərli olmayan pul nişanlarının meydana gəlməsi və pul kütləsinin qiymətlərin səviyyəsinə təsirinin təhlili zərurirəti ilə
- C. Tam dəyərli puldan dəyər nişanlarına keçidin səbəblərinin tədqiqi zərurətindən.

- A. Xarici iqtisadi əlaqələrin geniş inkişafı və rulun pulun bu əlaqələrdə tədqiq olunması zərurəti ilə.
- D. Təkrar istehsal prosesinin geniş inkişafı

130 76. Müasir pul nəzəriyyələri üçün ümumi qəbul edilən cəhət bunlardır:

- E. Mübadiləsi üçün istifadə imkanları.
- C. İqtisadiyyatın inkişafında pulun rolu və tədavüldə pulun miqdarının tənzimlənməsi zəruriliyi
- B. Pulun yaranmasının qeyri əmtəə xarakteri.
- A. Tədavüldə olan pulun miqdarının özünü tənzimləmə imkanları.
- D. Əmtəələrin qiymətləndirilməsi

131 75. Planlı iqtisadiyyatda pula əsasən yanaşılırdı:

- E. Sərvətin artırılması kimi.
- B. İqtisadiyyatın idarə olunması üzrə mərkəzi və digər orqanlar tərəfindən uçot və nəzarət aləti kimi
- C. Kapital və ya öz-özünə artan dəyər kimi.
- A. İqtisadi proseslərin bütün sferalarına aktiv təsir aləti və istehsalın effektivliyinin stimullaşdırılmasının real vasitəsi kimi.

132 74. Bazar iqtisadiyyatı şəraitində istehsal olunan və reallaşdırılan məhsulun həcmi və çeşidi formalaşır:

- E. Ciddi müəyyənləşdirilmiş istehlak rasionu üzrə.
- A. Tədiyə qabiliyyəti və istehsal fəaliyyətinin faydalılığı nəzərə alınmaqla
- C. Kortəbii.
- B. Mərkəzləşdirilmiş qaydada.
- D. Dəyişməyən.

133 73. Ödəmə böhranı şəraitində malların dəyərinin əvvəlcədən ödənilməsi tələbi onunla əlaqədardır ki:

- E. Kredit münasibətləri inkişaf edir.
- C. Alıcıının məhsulun keyfiyyətinə nəzarət imkanında və onun vaxtı-vaxtında göndərilməsində pulun rolu zəifləyir
- B. Pulun rolunun genişlənməsi, məhsulun keyfiyyətinə alıcıının nəzarət imkanları və vaxtı-vaxtında göndərilməsini.
- A. Pulun rolu genişlənir.
- D. Böhrandan əvvəlki dövrlə müqayisədə pulun rolunun faktiki dəyişməzliyində.

134 72. Planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçidə pulun tətbiq sferası:

- E. Azalması.
- B. Genişlənir
- C. Dəyişməz qalır.
- A. İxtisar olunur.
- D. Ancaq istehsal sferasında genişlənir.

135 71. Ölkələrarası qarşılıqlı iqtisadi əlaqələrdə pulun rolu onunla ifadə olunur ki, ondan ... istifadə olunur:

- E. İdxal əməliyyatlarının faydalılığının hesablanması.
- D. Milli valyutanın devalvasiya və revalvasiya faizinin müəyyənləşdirilməsində
- B. Ölkənin qızıl valyuta ehtiyatlarının həcminin hesablanması.
- A. Müxtəlif ölkələrin rezidentləri arasında icra olunan sövdələşmələrdə.
- C. İdxal ixrac əməliyyatlarının faydalılığının qiymətləndirilməsi.

136 70. Planlı iqtisadiyyatda pulun məhdud rolu müəyyən edilir:

- E. Bazar qiyməti ilə
- D. Dövlət tərəfindən müəyyənləşdirilmiş sabit, dəyişməz qiymətlərlə
- B. İstehsal vasitələri üzrə xüsusi mülkiyyətlə.
- A. Mal istehsalçıları arasında rəqabətdə.
- C. Kortəbii qiymət qoyma ilə.

137 69. İnflyasiya prosesləri:

- E. Hec biri
- A. Pulun rolunun zəifləməsinə və onun tətbiq sferasının daralmasına gətirib çıxarır
- C. Pulun tətbiq sferasının əhəmiyyətli surətdə genişlənməsini zəifləndirir.
- B. Pulun roluna və onun tətbiq sferasına hər hansı bir təsir göstərmir.
- D. Yalnız xarici-iqtisadi əlaqələrin inkişafına neqativ təsir göstərir.

138 68. İqtisadiyyatın bazar modelində malların alınması imkanının müəyyənləşdirilməsində başlıca əhəmiyyət kəsb edirlər:

- E. Mal talonları.
- C. Pul.
- B. Kartoçka.
- A. Barter sövdələşmələri.
- D. Mal buraxılışının müəyyən olunan normaları.

139 67. Geniş təkrar prosesində pulun rolu ilk növbədə onda təzahür edir ki, onun köməyi ilə:

- E. Yığım fondu formalaşır.
- B. İstehsal olunan məhsulun maya dəyəri müəyyənləşdirilir və qiyməti formalaşır
- C. Pulun yığıımı baş verir.
- A. Təsərrüfat subyektlərinin vergi öhdəliklərinin icrası təmin edilir.
- D. Təsərrüfat subyektləri tərəfindən kommersiya banklarından götürülmüş kreditlər üzrə faiz dərəcəsi müəyyənləşdirilir.

140 66. Pulun rolu:

- B. İqtisadi kateqoriya kimi pulun xarakteristikasıdır.
- E. Hec biri
- C. Pulun tədavül və tədiyə vasitələri funksiyaları ilə müəyyənləşdirilən tətbiq sferasıdır.
- D. Müxtəlif fəaliyyət tərəflərinə və cəmiyyətin inkişafına pulun tətbiqinin nəticəsi və təsiridir.
- A. Dəyərin ümumi ekvivalenti kimi onun mahiyyətinin konkret xarici ifadəsidir.

141 65. Mərkəzi Bankın kommersiya banklarına verdiyi kreditə görə alacağı faiz dərəcəsi adlanır:

- E. Loro
- C. Uçot
- B. Netto
- A. Lombard
- D. İnhisarçı

142 64. Mal kütləsi ilə pul arasındakı uyğunluq, pulun qəbulu və istifadəsindəki rahatlıq, tədiyə qabiliyyətli tələbin; malların təklifinə uyğunluq pulun hansı funksiyasında öz əksini tapır:

- E. Dünya pulu
- A. Tədavül vasitəsi
- C. Dəyər ölçüsü
- B. Tədiyə vasitəsi
- D. Yığım vasitəsi

143 63. Pul hansı funksiyani yerinə yetirərkən borc öhdəliklərinin ödənilməsi vasitəsi kimi çıxış edir:

- E. Dünya pulu
- D. Tədiyə vasitəsi
- B. Tədavül vasitəsi
- A. Yığım vasitəsi
- C. Dəyər ölçüsü

144 62. Pul hansı funksiyani yerinə yetirərkən əmtəələrin və pulun qarşı-qarşıya hərəkəti baş verir:

- E. Dünya pulu
- C. Tədavül vasitəsi
- B. Tədiyə vasitəsi
- A. Dəyər ölçüsü
- D. Yığım vasitəsi

145 60. Pulun hansı funksiyası mal və xidmətlərin kreditlə satılması forması ilə əlaqədardır:

- E. Dünya pulu
- B. Tədiyə vasitəsi
- C. Tədavül vasitəsi
- A. Yığım vasitəsi
- D. Dəyər ölçüsü

146 59. Əmtəə və xidmətlərin dəyərinin ani ödənilməsi – pulun hansı funksiyasının xarakterik xüsusiyyətidir:

- E. Dünya pulu
- D. Tədavül vasitəsi
- B. Tədiyə vasitəsi
- A. Dəyər ölçüsü
- C. Yığım vasitəsi

147 58. Əmtəə mübadiləsində pulun hansı funksiyası vasitəçi rolunu oynayır.

- E. Dünya pulu
- B. Tədavül vasitəsi
- C. Tədiyə vasitəsi
- A. Dəyər ölçüsü
- D. Yığım vasitəsi

148 57. Əmtəə dünyasına vahid dəyər etalonunun təqdim edilməsi pulun hansı funksiyasının əsas təyinatıdır:

- E. Dünya vasitəsi
- A. Dəyər ölçüsü
- C. Tədiyə vasitəsi
- B. Tədavül vasitəsi
- D. Yığım vasitəsi

149 56. Ölkədə bazar iqtisadiyyatının və rəqabətin inkişafı mübadilənin ekvivalentliliyinin təmin olunması qiymətin əmələ gəlməsinin vahid sisteminin mövcudluğu pulun hansı funksiyasının düzgün reallaşmasına şərait yaradır:

- E. Dünya pulu
- A. Dəyər ölçüsü
- C. Yığım vasitəsi
- B. Tədavül vasitəsi
- D. Tədiyə vasitəsi

150 55. Pulun hansı funksiyasını ancaq həqiqi pullar yerinə yetirir:

- E. Yığım və tədiyə vasitəsi
- C. Dəyər ölçüsü
- B. Tədiyə vasitəsi
- A. Yığım vasitəsi
- D. Tədavül vasitəsi

151 54. Pul hansı funksiyani yerinə yetirərkən mal və xidmətlərin dəyərinin ümumi ekvivalenti kimi çıxış edir:

- E. Dünya pulu
- C. Dəyər ölçüsü
- B. Tədiyyə vasitəsi
- A. Tədavül vasitəsi
- D. Yığım vasitəsi

152 53. Pul hansı halda tədiyyə vasitəsi funksiyasını yerinə yetirir:

- E. Yalnız əmtəə ödənişləri sferasında
- B. Əmtəə tədavülü sferası və qeyri əmtəə ödənişlərində
- C. Yalnız qeyri-əmtəə ödənişləri sferasında
- A. Yalnız əmtəə tədavülü sferasında
- D. Yalnız maliyyə əməliyyatları zamanı

153 52. Pulun tədavül vasitəsi funksiyasını yerinə yetirdiyi zaman hansı hallarda iqtisadi böhran yaranmasına formal imkan yaranır

- B. Kreditorlar tərəfindən kreditə görə yüksək faiz qoyulduğda
- D. Kreditorlardan kredit almaq şərtləri borc alanı qane etmədikdə
- A. Lazımı anda əmtəə almaq üçün alıcıının pulu çatmadıqda
- C. Kreditorlar kifayət qədər kredit resurslarına malik olmadıqda
- E. İnvəstorların kapital qoyuluşu azalanda

154 51. Pulun tədiyyə vasitəsi funksiyasını yerinə yetirməsində xarakterik formula hansıdır:

- E. Əmtəə-pul
- D. Əmtəə-borc öhdəliyi – pul
- B. Pul-əmtəə-pul
- A. Əmtəə-pul- əmtəə
- C. Əmtəə-pul-borc öhdəliyi

155 50. Pul tədiyyə vasitəsi funksiyasını yerinə yetirərkən pul və əmtəənin qarşılaşması:

- E. Yalnız nağdsız hesablaşmalarda baş verir
- D. Baş vermir
- B. Dövri olaraq baş verir
- A. Daima baş verir
- C. Yalnız nağd hesablaşmalarda baş verir

156 49. Dəfinə yığimdandan fərqli olaraq:

- E. Yalnız natural formada saxlanılır.
- C. Məqsədli təyinata malik deyil, sərvətin saxlanması funksiyasını yerinə yetirir və yalnız natural formada saxlanılır +
- B. Məqsədli təyinata malikdir, tədiyyə vasitəsi funksiyasını yerinə yetirir
- A. Məqsədli təyinata malikdir, dəyər ölçüsü funksiyasını yerinə yetirir
- D. Məqsədli təyinata malik deyil, sərvətin saxlanması funksiyasını yerinə yetirir yalnız nağdsız formada saxlanılır.

157 48. Pul yığımı ola bilir:

- E. Banktotlar
- A. Nağd və nağdsız formalarda
- B. Yalnız nağd formada
- C. Yalnız nağdsız formada
- D. Yalnız dövlətin qiymətli kağızlarına investisiya yolu ilə

158 47. Pul tədavül vasitəsi funksiyasını yerinə yetirərkən pul və əmtəənin qarşılıqlı hərəkəti:

- E. Bir müddət
- D. Daima baş verir
- B. Heç vaxt baş vermir
- A. Yalnız veksellərin tətbiqi zamanı baş verir
- C. Yalnız nağdsız formada

159 46. Dünya təcrübəsində pulun tədiyə vasitəsi kimi istifadə olunma sferası:

- E. Aşağı düşür
- C. Genişlənir
- B. Daralır
- A. Çox məhduddur
- D. Sabit qalır

160 45. Pul tədiyə vasitəsi funksiyasını nə vaxt düzgün yerinə yetirər:

- E. Malların pula tədavülündə
- C. Borc öhdəlikləri üzrə faktiki ödəniş müqaviləsində nəzərdə tutulana uyğun olduqda
- B. Malların pula və əksinə tədavülü prosesi manəsiz başa çatdıqda
- A. Borc öhdəlikləri üzrə faktiki ödənişlər müqavilədə nəzərdə tutulduğundan az olduqda
- D. Pul yığımlarının real maddi ehtiyatların yaradılmasına uyğunluğu müşahidə edildikdə

161 44. Dünyanın iqtisad dövriyyəsinə xidmət göstərən pullar ... funksiyanı yerinə yetirirlər:

- E. Yigim
- B. Dünya pulu
- C. Tədiyə vasitəsi
- A. Dəfinə
- D. Dəyər ölçüsü

162 43. Pullar nə vaxt tədavül vasitəsi funksiyasını düzgün yerinə yetirir:

- E. Nəgdsiz dövriyyə artanda
- D. Malların pula və əksinə tədavülü prosesinin manəsiz başa çatmasında
- B. Borc öhdəlikləri üzrə faktiki ödəniş müqaviləsində nəzərdə tutulduğundan az olduqda
- A. Pul yığımları ilə real maddi ehtiyatların yaradılması arasında uyğunluq təmin edildikdə
- C. Nağd dövriyyə nağdsız dövriyyəyə uyğun olduqda

163 42. Tam dəyərli pulların tədavülü zamanı mübadilə münasibətləri ... müəyyənləşir:

- E. Mərkəzi bank tərəfindən
- C. Əmtəələrin dəyərinin qızılı bərabərəşdirilməsi yolu ilə
- B. Sövdələşən tərəflər tərəfindən
- A. Dövlət tərəfindən
- D. Hər bir mal qrupu üzrə mərkəzləşdirilmiş qaydada

164 41. Dünya təcrübəsində puldan tədavül vasitəsi kimi istifadə:

- E. Stabillaşır
- D. Azalır
- B. Çox genişdir və pulun digər funksiyalarda istifadəsini üstələyir
- A. Genişlənir
- C. Dəyişilməz qalır

165 40. Dəyər nişanələrinin tədavülündə qiymət miqyası:

- E. Real qiymətinə uyğun gelmir

- D. Ölkədə formalaşan müəyyən qiymət səviyyəsi nəticəsində kortəbi yaranan pul vahidinin səciyyəsidir.
- C. Pul vahidinin metal çəkisinə uyğun gəlir
- A. Yalnız milli və xarici valyutaların dəyərlərinin nisbəti əsasında müəyyən olunur
- B. Müəyyən olunmır

166 Bazar iqtisadiyyatında inflasiya bir qayda olaraq özünü aşağıdakı formada göstərir.

- Bütün mal qrupları üzrə inzibati qiymətqoymada
- D. Mal və xidmətlərin qiymətinin qalxması, mili valyutanın alıcılıq qabiliyyəti və məzənnəsinin düşməsi
- Öləkədə istehsal olunan malların kütləvi halda xaricə ötürülməsi
- Mili valyutanın məzənnəsinin qalxması
- İqtisadiyyatda deficit, mal və xidmətlərin keyfiyyətinin düşməsi, «qara» bazarın fəaliyyət göstərməsi

167 Xaricdə qiymətlərin qalxması ilə əlaqədar baş verən inflasiya:

- idxl inflasiyası
- daxili inflasiya
- qlobal inflasiya
- ixrac inflasiyası
- lokal inflasiyası

168 İnflasiya dedikdə:

- Xidmətlərin keyfiyyətinin yaxşılaşmasını xarakterizə edən prosesdir
- Pulların alacaq qabiliyyətinin artmasını, qiymət səviyyəsinin sabitləşməsini, mal
- Mili pul vahidinin möhkəmlənməsi və ya qiymət səviyyəsinin dəyişməsidir
- Mili valyutanın məzənnəsinin xarici valyutaya nisbətən artmasının uzun müddət davam etməsi
- B. Pulların qiymətdən düşməsi, qiymət artımı ilə əlaqədar pulların alıcılıq qabiliyyətinin düşməsi, əmtəə qıtlığı və mal və xidmətlərin keyfiyyətinin aşağı düşməsi

169 Bir metaldan hazırlanmış pulların dövriyyəsipul sistemi üçün xarakterikdir:

- kredit dövriyyəsi
- bimetallizm
- kağız dövriyyəsi
- monometallizm
- pul dövriyyəsi

170 Dəyişdirilməyən kredit pulların hakimliyi, təsərrüfatın və dövlətin kreditləşməsi üçün pulların buraxılması, nağdsız pul tədavülünün geniş inkişafı, pul tədavülünün dövlət tənzimlənməsi - hansı pul sisteminin xarakterik xüsusiyyətidir?

- Pul sistemi
- Metal pul sistemi
- Bimetallizm pul sistemi
- Kağız-kredit pul sistemi
- Monometallizm pul sistemi

171 Bankın idarə heyətinə daxil deyildir:

- Təsisçilər
- Sədr və onun müavinləri
- Zəruri bölmələrin rəhbərləri
- Müştərilər
- Sehimdalar

172 Kredit verilən zamanı girov qoyulmuş əmlakın dəyəri

- Verilmiş kreditin məbləğindən yüksək olmalıdır

- Borc alan müəssisənin nizamnamə kapitalına müvafiq olmalıdır
- Nəzərə alınmır
- Kreditin məbləğindən aşağı olmamalıdır
- Kredit məbləğinə bərabər olmalıdır

173 Bimetalizmə hansı valyuta sistemi xasdır:

- konversiya edilmiş və konversiya edilməmiş
- adlı və imtiyazlı
- üzən və sabit valyuta sistemi
- ikili və paralel valyuta sistemi
- açıq və qapalı valyuta sistemi

174 Fiziki şəxslərin vəsaitlərinibanklar cəlb edə bilərlər

- Maliyyə Nazirliyi tərəfindən
- Beşdən çox filialı olan
- Bazarda 3 ildən çox müddətdə iştirak edən
- AR hökumətindən icazəsi olan
- Mərkəzi Bankın xüsusi lisenziyası olan

175 Hazırda manat təmin edilir:

- Maliyyə Nazirliyi tərəfindən
- kommersiya banklarının bütün aktivləri ilə
- təsərrüfat subyektlərinin əmtəə qiymətlilərinin ehtiyatları ilə
- Mərkəzi Bankın bütün aktivləri ilə
- Dövlət bütçəsinin bütün gəlirləri ilə

176 Bimetallizm sistemində paralel valyuta sistemi formasında qızıl və gümüş pulların dövriyyədə nisbəti müəyyən edilirdi:

- mərkəzi bank tərəfindən
- dövlət tərəfindən
- kommersiya bankı tərəfindən
- təbii yolla
- hemishe qızıl pulların nisbəti yüksək olub

177 39. Pulun dəyər ölçüsü funksiyasının başlıca təyinatı özünü nədə göstərir:

- E. Banknotlarda
- B. Əmtəə dünyasına vahid dəyər etalonunun təqdim olunmasında
- C. Pul yığımlarının yaradılması imkanının təmin olunmasında
- A. Dövlətin qiymətli kağızlarının emissiyasının təmin olunmasında
- D. Borc öhdəliklərinin emissiyası imkanının təmin olunmasında

178 38. Pul yığımları mövcud olur:

- A. Yalnız fərdi sahibkarlıq sferasında
- C. Yalnız ayrı-ayrı şəxslərdə
- B. Maddi istehsal sferası və fərdi şəxslərdə
- D. Yalnız maddi istehsal sferasında
- E. Hec biri

179 37. Hansı pul vahidləri beynəlxalq vahilddir:

- E. Ancaq dollar
- D. SDR və ekü
- B. Ekü və dollar

- A. SDR, ekü və avro
- C. SDR və avro

180 36. Əhalinin pul yiğimləri ölkədə hansı münasibətlərin inkişafının nəticəsidir:

- E. Lizinq
- A. Kredit
- C. Forfeytinq
- B. Faktorinq
- D. İcarə

181 35. Tam dəyərli pulların tə davülu zamanı qiymət miqyası:

- E. Real dəyərinə
- C. Pul vahidində əks olunan metal pulun çəkisinə uyğun gəlirdi
- B. Pul vahidinin istehlak dəyəri kimi çıxış edirdi
- A. Müəyyən edilmirdi
- D. Ölkədə müəyyən qiymət səviyyəsinin formalaşması nəticəsində kortəbii formalaşan pul vahidinin səviyyəsi idi.

182 34. Hal-hazırda dünya pulu funksiyasını əsasən ... valyutalar yerinə yetirir:

- E. Sərbəst və qismən dənərlə
- B. Sərbəst dənərlə
- C. Qismən dənərlə
- A. Dənərlə olmayan
- D. Tə davül olunmayan

183 33. Banklar tərəfindən beynəlxalq bank krediti verilir:

- E. Xarici investorlar
- C. İxrac və idxlərə
- B. Yalnız alıcı dövlətin hökumətinə
- A. Yalnız ixrac edənlərə
- D. Yalnız idxləçilərə

184 32. Dünya pulu funksiyasını əsasən hansı valyutalar yerinə yetirmir:

- D. İyen
- E. Manat
- B. AVRO
- A. Dollar
- C. Dinar

185 31. Pulun tə davül vasitəsi funksiyasını yerinə yetirməsi üçün hansı düstur xarakterikdir:

- E. Pul-əmtəə-borc öhdəliyi
- A. Əmtəə-pul-əmtəə
- C. Əmtəə-borc öhdəliyi-pul
- B. Pul-əmtəə-pul
- D. İstehsal – bölgü- mübadilə – istehlak

186 30. Yiğım vasitəsi funksiyasını ... pullar yerinə yetirir.

- E. Elektron pullar
- A. Yalnız real pullar
- C. İdeal və real pullar
- B. İdeal pullar
- D. Yalnız nağdsız pullar

187 29. Pulun yığım vasitəsi funksiyası özünü ... göstərir

- E. Ümumi ekvivalent olmasında
- D. Yığım vasitəsi və pul aprtımında
- B. Borc öhdəliklərinin ödənilmə vasitəsində
- A. Əmtəələrin mübadiləsində vasitəçilikdə
- C. Digər əmtəələrin dəyər ölçüsü

188 28. Tədavül vasitəsi funksiyasını ... yerinə yetirir

- E. Yalnız elektron pullar
- C. Tamdəyərli pullar və dəyər nişanələri
- B. Yalnız dəyər nişanələri
- A. Yalnız tam dəyərli pullar
- D. Yalnız nağdsız pullar

189 27. Pul tədavül vasitəsi funksiyasını yerinə yetirərkən ödəmə qabiliyyətli tələbin həcmi:

- E. Əmtəənin təklifi yüksək olmalıdır
- D. Əmtəələrin təklifinə uyğun olmalıdır
- B. Əmtəə təklifindən xeyli aşağı olmalıdır
- A. Əmtəə təklifini xeyli qabaqlamalıdır
- C. Vaxt keçdikgə azalsın

190 26. Tədavül vasitəsi funksiyasını ... pullar yerinə yetirir.

- E. Real ve ideal
- B. Ancaq real
- C. Ancaq nağdsız
- A. İdeal, xəyal edilən
- D. İdeal

191 25. Pulun tədavül vasitəsi funksiyasının mahiyyəti özünü ... kimi çıxış etməsində göstərir:

- E. Ümumi ekvivalent
- A. Əmtəələrin mübadiləsində vasitəsi
- C. Yığım və əmanət vasitəsi
- B. Borc öhdəliklərinin ödənilməsində vasitəçi
- D. Digər əmtəələrin dəyər ölçüsü

192 24. Pulun hansı funksiyası onun digər funksiyalarının reallaşmasının təminatçısıdır:

- E. Yığım vasitəsi
- C. Dəyər ölçüsü
- B. Tədiyə vasitəsi
- A. Dünya pulu
- D. Tədavül vasitəsi

193 23. Pulun dəyər ölçüsü funksiyasının mahiyyəti özünü ... kimi çıxış etməsində göstərir:

- E. Əmanət vasitəsi
- C. Ümumi dəyər etalonu
- B. Borc öhdəliklərinin ödəmə vasitəsi
- A. Əmtəə mübadiləsində vasitəçi
- D. Yığım vasitəsi

194 22. Dəyər ölçüsü funksiyasını ... pullar yerinə yetirir:

- E. Ancaq kağız

- A. Yalnız tam dəyərli
- C. Tam və natamam dəyərli
- B. Yalnız natamam dəyərli
- D. Kağız və kredit

195 21. Xarici valyutanın alqısı yaxud satqısını keçirməklə mərkəzi bank siyasetini aparır:

- E. Pul
- B. Deviz
- C. Fond;
- A. Diskont;
- D. Mühafizəkar.

196 20. Azərbaycan Respublikasının Mərkəzi Bankının kapitalı hesabına formalaşır:

- E. Malliyə nazirliyinin
- A. Dövlətin vəsaitləri
- C. Kommersiya banklarının fondları;
- B. Fərdi şəxslərin ianələri;
- D. Müəssisə və təşkilatların vəsaitləri.

197 19. Pulun funksiyaları deməkdir:

- E. inkişafının müxtəlif sahələrinə pulun tətbiqi və təsirinin nəticəsi
- C. Pulun düzgün fəaliyyəti üçün zəruri şərait.
- A. Cəmiyyətin fəaliyyəti
- B. Onların mahiyyətinin dəyərin ümumi ekvivalenti kimi xarici təzahürü
- D. Kreditə verilmiş pulun qiyməti

198 18. mövcud olduqca pul mövcud olacaqdır:

- E. Ceklər
- A. Əmtəə istehsalı
- C. Fond bazarı
- B. Valyuta bazarı
- D. Veksel mübadiləsi

199 17. Müasir pullar:

- E. Ancaq kredit pulları
- A. Qızılı dəyişdirilmir
- C. AR Mərkəzi bankında qızılı dəyişdirilir
- B. Dövlət nişanı fabrikində qızılı dəyişdirilir
- D. AR Maliyyə Nazirliyində qızılı dəyişdirilir.

200 16. Hansı düstur pulun kapital kimi fəaliyyətini xarakterizə edir:

- E. Pul-pul-əmtəə
- A. Pul-əmtəə-pul
- C. Əmtəə-əmtəə- pul
- B. Əmtəə-pul-əmtəə
- D. Pul – borc öhdəliyi- əmtəə

201 15. Əmtəənin dəyərinin pul ilə ifadəsi kimi çıxış edir:

- E. Gəlir
- D. Qiymət
- C. Rentabellik
- A. Gəlir

B. Mənfeət

202 14. Pul ictimai zəruri əmək sərfinin hansı ölçüsü kimi çıxış edir:

- E. Daxili və xarici
- B. Daxili
- C. Mənəvi
- A. Xarici
- D. Mövsümi

203 13. Əmtəələrin ... onun istehsalına sərf olunan əmək məsrəfləri əsasında müəyyən olunur:

- B. İstehlak dəyəri
- D. Mənfeəti
- A. Dəyəri
- C. Valyuta kursu
- E. Əmtəə

204 12. Nisbətən likvidli bir əmtəənin yerli bazarda ümumi ekvivalent rolunu oynaması hansı dəyər forması üçün xarakterikdir:

- E. Tək
- C. Ümumi
- B. Tam
- A. Pul
- D. Sadə

205 11. Pul ... dəyərinin müstəqil formasıdır.

- E. Mal
- A. Mübadilə
- C. Əmtəə
- B. İstehlak
- D. Maliyyə

206 10. Pul hansı ehtiyacların ödənilməsi vasitəsidir

- E. Nəgdsiz
- C. Bütün
- B. Məhdud saydakı
- A. Ancaq mənəvi
- D. Ancaq maddi

207 9. Hansı konsepsiya görə pul insanlar arasındaki xüsusi razılışma nəticəsində meydana gəlmışdır:

- E. Siyasi
- C. Təkamül
- D. Psixoloji
- B. Rasionalist
- A. Monetarist

208 8. Nominal dəyəri ... dəyər nişanələri puldur:

- E. Nominal dəyərindən aşağı
- D. Real dəyərdən yuxarı olan
- B. Real dəyərə müvafiq olan
- A. Müəyyən olunmayan
- C. Real dəyərindən aşağı olan

209 7. Pul ilə ödənilməyən mala mülkiyyət hüququ verən mal mübadiləsi sövdələşməsi necə adlanır?

- E. Lizilinq
- C. Barter
- B. Dempinq
- A. Forseytinq
- D. Faktorinq

210 6. Hansı dəyər forması bir əmtəənin dəyərini bir neçə envivalent əmtəədə əks etdirir?

- E. Əmtəə
- B. Tam
- C. Ümumi
- A. Sadə
- D. Pul

211 5. Bir əmtəənin dəyərinin digər əmtəədə əks olunması hansı dəyər forması üçün xarakterikdir:

- E. Əmtəə
- A. Sadə
- C. Ümumi
- B. Tam
- D. Pul

212 4. Nominal dəyərləri pullar tam dəyərlidir.

- E. Nominal dəyərindən aşağı
- D. Real dəyərə müvafiq olan
- B. Real dəyərindən aşağı olan
- A. Bazarda körəkii müəyyən olunan
- C. Real dəyərini üstələyən

213 3. Pul ... ümumi ekvivalentidir.

- E. Real dəyərinin
- B. Mal və xidmətlərin dəyəri +
- C. İstehlak dəyərinin
- A. Mübadilə dəyərinin
- D. Tam dəyərli pulların çökisinin

214 2. Pulun meydana gəlməsinin ilkin şərti

- E. İri topdan bazarların meydana çıxməsi
- B. Natural təsərrüfatdan əmtəələrin istehsalı və mübadiləçinə keçid
- C. Mərkəzləşdirilmiş dövlətlərin meydana gəlməsi və qızıl yataqlarının kəşfi
- A. Qızıl ehtiyatlarının kəşfi və ərzaq malları bazarının meydana gəlməsi
- D. İstehsal vasitələri üzərində xüsusi mülkiyyətin mövcudluğu

215 1. Pulun mövcudluğunun zəruri əsası

- E. Mərkəzi bank
- D. Mərkəzi və kommersiya banklarının tələbatı
- A. Dövlətin maliyyə ehtiyacları
- B. Xarici iqtisadi əlaqələr
- C. Əmtəə istehsalı və əmtəə tədavülü

216 Nəzarət subyektləri üzrə maliyyə nəzarətinin təsnifatına daxil deyil:

- Dövlət nəzarəti.

- Müstəqil nəzarət.
- Daxili nəzarət.
- Bələdiyyə nəzarəti.
- Cari nəzarət.

217 Maliyyə nəzarətinin üsullarını göstərin:

- Təftiş cari nəzarət
- Cari nəzarət, ilkin nəzarət
- yoxlama, cari nəzarət.
- Təhlil, ilkin nəzarət
- İqtisadi təhlil, monitorinq, müayinə

218 Maliyyə nəzarətinin metodları hansılardır?

- İlkin nəzarət, cari nəzarət, təftiş;
- Təftiş, təhlil, sənədli nəzarət
- Təftiş, təhlil, tematik yoxlama;
- Tematik yoxlama, sənədli nəzarət, təhlil
- Təhlil, ilkin nəzarət, təftiş.

219 Maliyyə nəzarətinin formalarını seçib göstərin: 1. təhlil; 2. qabaqcadan; 3. sonrakı; 4. yoxlama; 5. təftiş

- 4; 5
- 3; 4
- 2; 3
- 1; 4
- 1; 5

220 Mülkiyyət formasına görə maliyyə nəzarətinin növlərini seçib göstərin: 1. dövlət; 2. qeyri-dövlət; 3. təftiş; 4. ilkin, 5. cari

- 4; 5
- 3; 5
- 2; 3
- 3; 4
- 1; 2

221 Dövlətin mərkəzləşdirilmiş xərclərinin auditini hansı orqan aparır?

- Mühasibat Palatası
- Auditor Palatası
- Mərkəzi Palata
- Dövlət Palatası.
- Hesablama Palatası

222 Təftişin yekun aktı neçə nüsxədə tərtib edilir və imzalanır?

- Məhdudlaşdırılmır
- Bir
- Üç
- İki
- Dörd

223 Maliyyə nəzarətinin formaları hansılardır?

- dövlət; auditor; təsərrüfatdaxili
- təhlil; qabaqcadan; sonrakı.
- sonrakı; təhlil; cari

- cari; qabaqcadan; sonrakı
- təftiş; yoxlama

224 Maliyyə nəzarətinin növlərinin göstərin

- təftiş; yoxlama; auditor; ictimai
- dövlət; auditor; yoxlama; təftiş
- təftiş; auditor; təsərrüfatdaxili
- ilkin, cari, sənədlərin oxunması
- idarədaxili; dövlət; auditor;

225 Hesablama palatası kimə tabedir?

- Maliyyə Nazirliyinə
- İqtisadi inkişaf Nazirliyinə
- Prezidentə
- Nazirlər Kabinetinə
- Milli Məclisə

226 Vergilərin ödənilməsi mərhləsində hansı növ nəzarət həyata keçirilir?

- cari
- sonrakı
- qabaqcadan və sonrakı
- qabaqcadan
- qabaqcadan və cari

227 Maliyyə nəzarətinin metodlarını təyin edin: 1. sənəd uçotu; 2. yoxlama; 3. anketləşdirmə; 4. universallıq; 5. təftiş;

- 4; 5
- 1; 3
- 3; 4
- 2; 5
- 1; 5

228 İdarədaxili maliyyə nəzarətini hansı orqan həyata keçirir?

- Hesablama Palatasi
- Vergilər Nazirliyi
- auditor firması
- Gömrük Komitəsi
- sahə nazirliklərinin təftiş aparatı

229 Maliyyənin nəzarət funksiyasının obyektivliyi nədən asılıdır?

- maliyyə mexanizmdən;
- nəzarət orqanlarının fəaliyyətindən
- qanunvericilikdən
- dəqiq maliyyə məlumatlarından
- parlamentdən

230 Maliyyə nəzarətinin metodunu göstərin

- preventivlilik
- sənəd uçotu
- anketləşdirmə
- yoxlama
- universallıq

231 Müvəqqəti azad pul vəsaitlərinin olması və pul vəsaitlərinə tələb... münasibətləri vasitəsilə həll edilir:

- Kredit
- Maliyyə
- Əmtəə
- Kooperativ
- Pul

232 Tədiyyə balansının saldosunun ödənilməsi əməliyyatları balansın hansı maddəsində əks olunur?

- mövsimi
- ləğv edilmiş
- əsas
- balanslaşdırılmış
- razlaşdırılmış

233 Tədiyyə balansı üçün mənfi saldo nə zaman xarakterikdir?

- balanslaşdırılmış olduqda
- balans aktiv olduqda
- ixrac yönümlü olduqda
- idxlər yönümlü olduqda
- passiv olduqda

234 Büdcə təşkilatlarının maliyyə planları necə adlanır?

- Xərc sifarişi
- Xərc smetası
- Biznes plan
- Gəlirlər və xərclər balansı;
- Kassa planı

235 Maliyyənin idarəetmə subyektlərinə aid deyil:

- maliyyə orqanı
- müəssisə maliyyəsi
- siğorta orqanı;
- müəssisələrin maliyyə xidməti
- vergi orqan

236 Maliyyənin planlaşdırma metodlarını seçib göstərin: 1. iqtisadi tənzimləmə metodu; 2. iqtisadi təhlil metodu; 3. normativlər metodu; 4. müqaisəli təhlil metodu; 5. iqtisadi araşdırma metodu;

- 4; 5
- 2; 3
- 3; 5
- 3; 4
- 1; 5

237 Hesablaşma Palatası hansı qurum qarşısında hesabat verir?

- Maliyyə Nazirliyi
- Milli Məclis
- Mərkəzi Bank
- Nazirlər Kabinetli
- Prezident Aparati

238 Naxçıvan MR-ın büdcəsi hansı qurumda qəbul edilir?

- Maliyyə Nazirliyi
- Naxçıvan Ali Məclisi
- Naxçıvan MR Nazirlər Kabinetı
- Respublika Milli Məclisi
- Respublika Nazirlər Kabinetı

239 Büdcə vəsaitlərinin istifadəsinə maliyyə nəzarətini hansı orqan həyata keçirir?

- Vergilər Nazirliyi
- Maliyyə Nazirliyi
- Mərkəzi Bank
- İqtisadi inkişaf nazirliyi
- Daxili İşlər Nazirliyi və Baş Prokurorluq

240 Dövlət büdcəsinin layihəsi qəbul olunduqdan sonra onu hansı səlahiyyətli şəxs təsdiqləyir?

- Vergilər naziri
- Prezident
- Maliyyə naziri
- Baş nazir
- Mərkəzi bankın sədri

241 Maliyyənin idarə edilməsinin ilkin mərhələsinə aid olanları seçib göstərin: 1. Strateçi idarəetmə; 2. Nəzarət; 3. Planlaşdırma, 4. Operativ idarəetmə; 5. Maliyyə informasiyası;

- 4; 5
- 3; 5
- 3; 4
- 1; 3
- 1; 4

242 Büdcə layihəsi müzakirə olunarkən onu hansı səlahiyyətli şəxs təqdim edir?

- Vergi Naziri
- Maliyyə Naziri
- Prezident
- Mərkəzi Bankın Sədri
- Baş Nazir

243 Büdcə hüququ hansı normalarla tənzimlənir?

- variantların heç biri düz deyil
- Maddi və prosessual normalarla
- Beynəlxalq hüquq normaları ilə
- Konstitusiya ulə
- yalnız maddi normalarla

244 Maliyyə Nazirliyinin vəzifələrini göstərin.

- Pul-kredit siyasetinə nəzarət.
- Büdcə planın hazırlanması; büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməsinin təmin etmək
- vergilərin düzgün ödənilməsini təmin etmək; fond birjasının fəaliyyətinə nəzarət; Pul-kredit siyasetinin həyata keçirmək; Büdcə planın hazırlanması
- büdcə vəsaitlərinin məqsədyönlü xərclənməsinin təmin etmək; vergilərin düzgün ödənilməsini təmin etmək
- vergilərin və gömrük rüsumlarının düzgün ödənilməsinə nəzarət.

245 Maliyyənin planlaşdırma metodları hansılardır?

- iqtisadi tənzimləmə metodu

- iqtisadi təhlil metodu; normativlər metodu; iqtisadi tarazılıq metodu
- iqtisadi tarazılıq metodu; müqaisəli təhlil metodu; iqtisadi tənzimləmə metodu
- iqtisadi tənzimləmə metodu; iqtisadi tarazılıq metodu
- müqaisəli təhlil metodu

246 Maliyyə siyasetinə aid edilir:

- qiymət siyasəti
- büdcə vergi siyasəti
- pul siyasəti, gömrük siyasəti
- kredit siyasəti, iqtisadi siyasət
- maliyyə taktikası, maliyyə strategiyası

247 Maiyyə siyasətinin tərkibinə aid edilmir:

- Fiskal siyasəti
- İqtisadi Siyasət
- Vergi siyasəti
- büdcə siyasəti
- İnvestisiya siyasəti

248 Maliyyə mexanizminin tərkibinə daxil deyil:

- Maliyyə göstəriciləri; norma və normativləri.
- Maliyyə strategiyası və taktikası
- Maliyyə vasitələri və stimulları
- Maliyyə planlaşdırılması
- Maliyyə qanunvericiliyi

249 Dövlət maliyyə siyasətinin əsas strateji istiqamətlərinə aiddir:

- Dövlətin xarici maliyyə institutları ilə əlaqələndirilməsi
- İqtisadiyyatda investisiya fəaliyyətinin stimullaşdırılması
- Bank likvidliyinin azaldılması
- Vergi sistemində islahatların aparılması
- Dövlət borcunun artırılması

250 Büdcə kəsirinin artması hansı iqtisadi fəsada səbəb ola bilər?

- İdxalat azalar
- Dövlət borcu artar
- Faiz dərəcələri artar
- İnflyasiya azalar
- İxracat azalar

251 İlın sonunda büdcədə artıq vəsait qaldıqda onun taleyi necə həll olunur?

- Variantlar düz deyil
- Növbəti ilin büdcəsinə daxil edilir
- Nazirlər Kabinetinə verilir
- sahələr üzrə yenidən bölündürülür
- Mərkəzi Bankın valyuta ehtiyatlarına daxil edilir

252 Fiskal siyasətə aiddir:

- ammortizasiya siyasəti
- büdcə-vergi siyasəti
- pul kredit siyasəti
- borc siyasəti

kredit siyasəti

253 Mərkəzləşdirilmiş pul fondlarının əmələ gəlməsi və istifadəsinin forma və metodlarının məcmusu dedikdə nə başa düşülür?

- Büdcə münasibətləri
- Büdcə
- Büdcə planlaşdırılması
- Büdcə prosesi;
- Büdcə mexanizmi

254 Maliyyə siyasəti aşağıdakı hissələrə bölünür: 1. iqtisadi strategiya; 2. maliyyə taktikası; 3. müəssisələrin maliyyə strategiyası; 4. büdcə siyasəti; 5. maliyyə strategiyası;

- 1, 5
- 1, 4
- 2, 4
- 2, 5
- 2, 3

255 Maliyyə sistemi vasitəsilə həyata keçirilən tədbirlərin məcmusu: belə adlanır:

- Maliyyə planlaşdırılması
- Maliyyə mexanizmi
- Maliyyə strategiyası
- Maliyyə siyasəti
- Maliyyə taktikası

256 Maliyyə sisteminin hansı həlqəsi maliyyə resurslarının əsəs mənbəyi kimi çıxış edir?

- dövlət krediti
- siğorta fondu
- dövlət bütçəsi
- büdcədənkənar fondlar;
- müəssisə maliyyəsi

257 Dövlət maliyyə sisteminə daxil deyil:

- dövlət bütçəsi;
- dövlət maliyyə təşkilatları;
- bələdiyyə maliyyəsi;
- büdcədənkənar fondlar;
- dövlət krediti;

258 Maliyyə sisteminin həlqələri əsasən hansı bloklar altında quruplaşdırılır? 1. meqa və mezo səviyyələrdə yaradılan pul fondları; 2 mərkəzləşdirilmiş; 3 dövlət və qeyri dövlət pul fondları; 4 qeyri mərkəzləşdirilmiş pul fondları; 5 müəssisələrin maliyyəsi və dövlət maliyyəsi;

- (4; 5;)
- (3; 4;)
- (3; 5;)
- (2; 4;)
- (1; 3;)

259 Qanunverici orqanın səlahiyyətlərinə aiddir: 1. büdcə layihəsinin tərtibi; 2. dövlət borcunun idarə edilməsi; 3. dövlət bütçəsinin baxılması və təsdiq edilməsi; 4. dövlət bütçəsinin icrasının baxılması və təsdiq edilməsi;

- (1; 4;)

- (2; 4;)
- (3; 4;)
- (3; 4;)
- (1; 3;)
- (2; 3;)

260 Dövlət maliyyəsinin formalaşması metodudur:

- Ev təsərüfatının gəlirlə işləməsi
- Təsərüfat subyektlərinin mənfəətinin alınması
- Ev təsərufatının gəlirinin bir hissəsinin alınması
- Vergi qoyma
- Maliyyə bazarlarında borclanma (borc almaq)

261 Ümumdövlət maliyyəsinə aid olanları seçib göstərin. 1. müəssisələrin maliyyəsi 2. dövlət krediti, 3. büdcədən kənar dövlət pul fondu; 4. dövlət orqanları 5. qeyri istehsal sahələrinin maliyyəsi

- (1; 2;)
- (3; 4;)
- (2; 4;)
- (4; 5;)
- (2; 3;)

262 Dövlət maliyyə sisteminə aid deyildərlər

- Dövlət krediti
- Kommersiya bankları
- Büdcədən kənar fondlar
- Bələdiyyələrin maliyyəsi
- Dövlət və yerli büdcələr

263 Dövlət maliyyəsinin yaranmasının ilkin şərtləri:

- Qızılın xüsusi əmtəə kimi ayrılması
- Qızıl sikkələrin dövrüyyə buraxılması ilə
- Maliyyə bazarlarının yaranması
- Dövlətin funksiyalarının yerinə yetirilməsi üçün
- Kredit münasibətlərinin yaranması

264 Maliyyə sisteminin həlqələri əsasən hansı bloklar altında qurulmuşdur?

- müəssisələrin maliyyəsi və dövlət maliyyəsi
- dövlət və ev təsərrüfatı səviyyəsində yaradılan pul fondları
- meqa və mezo səviyyələrdə yaradılan pul fondları;
- dövlət və qeyri dövlət pul fondları
- mərkəzləşdirilmiş və qeyri mərkəzləşdirilmiş pul fondları;

265 Dövlət maliyyəsinin həlqələrini göstərin.

- dövlət büdcəsi; dövlət siğortası, büdcədən kənar fondlar
- büdcədən kənar fondlar; dövlət maliyyəsi; yerli maliyyə;
- yerli büdcələr; dövlət büdcəsi; büdcədən kənar fondlar
- dövlət büdcəsi; büdcədən kənar dövlət fondları; dövlət krediti. Dövlət müəssisələrinin maliyyəsi
- tədiyyə balansı; dövlət maliyyəsi; yerli maliyyə;

266 Nəyə görə təsərrüfat subyektlərinin maliyyəsi maliyyə sisteminin əsasını təşkil edir?

- çünki maliyyə münasibətlərinin mərkəzləşmə dərəcəsi bu sahədə daha çoxdur
- çünki burada maliyyə münasibətləri daha çox inkişaf etmişdir

- çünkü burada məqsədli fondlar yaradılır;
- çünkü dövlət maliyyəsinin yaranmasında yaxından iştirak edir
- çünkü burada dəyər yaradılır;

267 Ümümdövlət maliyyəsinə aid olanları seçib göstərin.

- siğorta, dövlət müəssisələrinin maliyyəsi
- müəssisələrin maliyyəsi, büdcədənkənar dövlət pul fondu
- sosial siğorta fondu, müəssisələrin maliyyəsi
- dövlət bütçəsi, dövlət krediti, büdcədənkənar dövlət fondları
- qeyri istehsal sahələrinin maliyyəsi

268 Maliyyə sisteminin həlqələri hansılardır?

- dövlət maliyyəsi; büdcədənkənar fondlar.
- Milli məclis, maliyyə nazirliyi, Mərkəzi bank
- maliyyə nazirliyi, vergilər nazirliyi, gömrük komitəsi.
- müəssələrin maliyyəsi, dövlət maliyyəsi; ev təsərrüfatının maliyyəsi;
- prezident apparatı; Milli məclis; hesablama palatası

269 Mərkəzləşdirilmiş fondlar hansılardır?

- kommersiya təşkilatların pul fondları.
- Qeyri kommersiya təşkilatların fondları : Büdcədənkənar fondlar
- Dövlət bütçəsi; Büdcədənkənar fondlar
- dövlət bütçəsi, dövlət müəssisələrinin bütçələri
- Dövlət müəssələrinin fondları; Büdcədənkənar fondlar

270 Maliyyə münasibətləri nəyin meydana gəlməsi ilə yaranıb?

- müəssisələrin
- maliyyə münasibətlərinin;
- dövlət bütçəsinin
- qiymətli kağızlarının
- pulun

271 Maliyyə metodu vasitəsi ilə bölgü hansı səviyyələri əhatə edir? 1. növbəti bölgünü; 2. sahələrarası bölgünü; 3. ilkin bölgünü; 4. təsərrüfatdaxili bölgünü; 5. özünü maliyyələşdirməyü;

- 3; 5
- 1; 3
- 4; 5
- 1; 5
- 2; 4

272 Subyektlərdə resursların yenidən bölgü vasitəsinə aid deyildir:

- büdcədənkənar fondlar;
- bütçə;
- maliyyə bazarı
- mərkəzi bank;
- qiymət mexanizmi;

273 Maliyyə nəyin formalasdırılmasında iştirak edir?

- heç birinin.
- Pul vəsaitlərinin;
- Milli gəlirin;
- Pul fondlarının;

- Qiymətli kağızların;

274 Hansı fikir səhvdir:

- Maliyyə dəyər kateqoriyasıdır;
- Maliyyə münasibətləri bölgü xarakteri daşıyır;
- Maliyyə münasibətləri dövlətlə bağlıdır.
- Maliyyə münasibətləri pul fondlarının yaradılması və istifadəsi ilə bağlıdır;
- Maliyyə istehsal kateqoriyasıdır;

275 Maliyyənin meydana gəlməsinin səbəbləri.

- Mərkəzləşdirilmiş iqtisadi sistemin ləğvi;
- Kapitalizm cəmiyyətinin yaranması;
- Rəqabətin mövcudluğu.
- Monopoliyaların mövcudluğu;
- Əmtəə-pul münasibətlərinin və dövlətin meydana gəlməsi;

276 Təkraristehsal prossesinin maliyyə təminatı bu:

- dövlətin və təsərrüfat subyektlərinin topladıqları maliyyə resursları vasitəsi ilə təkrar istehsal məsrəflərinin ödənilməsidir
- ÜDM-nin elementlərinin dəyərinin məcmusudur;
- nizamnamə kapitalı, kredit resurslarıdır;
- xalis gəlir kimi milli gəlirlərin bir hissəsidir;
- xarici iqtisadi fəaliyyətdən gələn gəlir, mənfəətdir;

277 Hansı obyektin bölgüsü və yenidənbölgüsü maliyyə vasitəsi ilə həyata keçirilir?

- suda fondunun
- istehsal fondlarının
- əhalinin real gəlirlərinin
- milli gəlirlər
- istehsal və qeyri istehsal fondlarının

278 Düzgün ifadəni seçib göstərin

- istənilən iqtisadi münasibətlər maliyyə münasibətləridir
- istənilən kredit münasibətləri maliyyə münasibətləridir
- iqtisadi münasibətlər ancaq pul və ya maliyyə münasibətləridir
- istənilən pul münasibətləri maliyyə münasibətləridir
- istənilən maliyyə münasibətləri pul münasibətləridir

279 Maliyyəyə aid olan spesifik cəhəti seçib göstərin:

- pul vəsaitlərinin hərəkətidir
- dəyərin qarşılıqlı hərəkətidir
- dəyərin pulla ifadəsinin hərəkətidir
- dəyərin birtərəfli və əvəzsiz hərəkətidir
- sadəcə dəyərin hərəkətidir

280 Maliyyənin əsas prinsiplərini göstərin:

- məqsədyönlü təyinat; tamlıq; aşkarlıq
- maddi məhsuliyyət; sərbəstlik; maddi maraq
- tamlıq; aşkarlıq; vahidlik
- vahidlik; balanslaşdırma; məqsədyönlü təyinat;
- maddi məhsuliyyət; vahidlik; məqsədyönlü təyinat

281 Hansı münasibətlər maliyyə münasibətlərinə aiddir? 1. dövlət bütçəsinin formalaşdırılması ilə əlaqədar müəssələrlə dövlət arasında yaranan münasibətlər; 2. müəssisələr arasında alqı-satçı zamanı yaranan münasibətlər; 3. dövlət büdcədənəkənar fondların formalaşdırılması ilə əlaqədar fiziki şəxslərlə dövlət arasında yaranan münasibətlər; 4. müəssələrlə kommersiya kredit təşkilatları arasında yaranan münasibətlər; 5. dövlət büdcədənəkənar fondlarının vəsaitlərinin istifadəsi ilə əlaqədar dövlətlə əhali arasında yaranan münasibətlər;

- (2, 3, 5)
- (1, 3, 5)
- (3, 4, 5)
- (2, 4, 5)
- (1, 2, 5)

282 Sadalananlardan hansı maliyyənin mahiyyətini tam ifadə edir?

- maliyyə dövlətin pul fondlarının məcmusudur
- maliyyə dövlətin pul vəsaitlərinin formalaşması ilə bağlı iqtisadi münasibətlərin məcmusudur
- maliyyə dövlətin və müəssisələrin pul fondlarının məcmusudur
- maliyyə mərkəzləşdirilmiş və qeyri mərkəzləşdirilmiş pul fondlarının formalaşması, bölgüsü və istifadəsi ilə bağlı iqtisadi münasibətlərin məcmusudur;
- maliyyə pul fondlarının məcmusudur

283 Maliyyə təkraristehsal prosesinin hansı fazasındı baş verir?

- İstehlak
- Mübadilə;bölgü
- İstehsal;bölgü
- Bölgü; istehlak
- bölgü

284 Maliyyə münasibətlərinin meydana gəlməsinin əsas səbəbləri hansılardır? 1. Qiymətli kağızlar; 2. Mübadilə; 3. Pul; 4. bölgü; 5. Dövlət;

- (4; 5;)
- (1; 3;)
- (2; 4;)
- (3; 5;)
- (1; 5;)

285 Maliyyənin funksiyalarını göstərin:

- təkraristehsal və sosial
- tənzimləmə və beynəlxalq
- stimullaşdırıcı və sabitləşdirici
- sosial və sabitləşdirici;
- bölgü və nəzarət

286 Hansı obyekti bölgüsü maliyyə vasitəsi ilə həyata keçirilir?

- kredit fondlarının
- istehsal fondlarının
- əhalinin gəlirlərinin;
- Milli gəlirlərin
- istehsal və qeyri istehsal fondlarının

287 Maliyyə nədir?

- pul fondlarının məcmusu
- dövlətin pul vəsaitləridir

- dövlətin və müəssisələrin pul fondlarının məcmusudur
- mərkəzləşdirilmiş və qeyri mərkəzləşdirilmiş pul vəsaitləri fodlarının formalaşdırılması, bölgüsü və istifadəsi ilə bağlı iqtisadi münasibətlərdir;
- dövlətin pul vəsaitlərinin formalaşması ilə bağlı iqtisadi münasibətlərdir

288 Bir ölkənin başqa bir ölkəyə valyuta daxil olmaları və ödənişləri nisbətini əks etdirən balans necə adlanır?

- ixrac
- tədiyyə
- hesablaşma
- ixrac
- ticarət

289 Bir ölkənin pul vahidinin qiymətinin xarici valyuta və ya Beynəlxalq valyuta vahidlərinə görə nisbəti necə adlanır?

- reyting
- məzənnə
- paritet
- qayda
- dempinq

290 Valyuta dəhlizi dedikdə nəyi başa düşürsünüz?

- xarici valyutanın alış və satış məzənnələri arasındaki fərq
- valyuta məzənnəsinin tərəddüdlərinin müəyyən olunan həddi
- satış məzənnəsinin valyuta marjasına faizlə nisbəti
- xarici valyutanın alış və satış məzənnələri arasındaki fərq
- marjanın satış məzənnəsinə faizlə nisbəti

291 O hansı valyuta məzənnəsidir ki, həmin məzənnə bazarda tələb və təklif əsasında müəyyənləşdirilir?

- açıq
- tərəddüd edən
- qeyda alınan
- “üzən” valyuta məzənnəsi
- qapalı

292 O hansı valyuta dır ki, ölkə daxilində həmin valyuta ya hər hansı məhtidiyyat qoyulmuşdur?

- açıq
- qismən konvertasiya olunan
- konvertasiya olunmayan
- sərbəst konvertasiya olunan
- qapalı

293 Manat necə valyutadır?

- konvertasiya olunmayan
- qismən konvertasiya olunan
- qapalı
- sərbəst konvertasiya olunan
- ehtiyat

294 Hansı valyuta məzənnəsi üzrə valyuta kurslarının kənarlaşma həddləri müəyyən edilir

- tenzimlenen
- üzən

- mövgəyi bəlli olmayan
- qeydiyyata götürülmüş
- klirinq

295 Hansı valyuta məhdudiyyət olmadan istənilən xarici valyutaya dəyişdirilir:

- acıq valyuta
- sərbəst konvertasiya olunan
- konvertasiya olunmayan
- qismən konvertasiya olunan
- qapalı valyuta

296 Milli pul vahidi nə zaman milli valyuta ya çevrilir?

- acıq olduqda
- beynəlxalq iqtisadi münasibətlərdə istifadə edildikdə
- onun qismən konvertasiyası təmin olunduqda
- onun sərbəst konvertasiyası təmin olunduqda
- qapalı olduqda

297 Pul vahirlərinin devalvasiyası kimlərə əlverişlidir?

- Hec kimə
- ixrac edənlər üçün, cünki onlar valyuta ilə satışdan gəlir əldə etdikdə daha çox manat ekvivalentinə malik olurlar
- itxal edənlər üçün, cünki xarici valyuta ilə xarici ölkədən mal aldıqda daha çox manat ekvivalenti istifadə edilir
- ixrac edənlərə, cünki xarici ölkədən xarici valyuta ilə mal aldıqda daha az miqdarda manat ekvivalentindən istifadə edirlər
- itxal edənlər üçün, cünki xarici valyuta ilə xarici ölkədən mal aldıqda onlar daha az manat ekvivalenti istifadə edirlər

298 Pulun qızıl məzmununun və rəsmi valyuta məzənnəsinin artması ilə əlaqədar pul tə davülünün sabitləşdirilmə metodu necə adlanır?

- infyasiya
- revolvasiya
- denominasiya
- devolvasiya
- deflyasiya

299 Mövcud olan qiymət miqyasının iriləşdirilməsi nə zaman baş verir?

- infyasiya
- denominasiya
- nulifikasiya
- defilyasiya
- revolivasiya

300 Pul vahidinin qızıl məzmununun və rəsmi valyuta məzənnəsinin azaldılması ilə əlaqədar pul tə davülünün sabitləşdirilməsi metodu necə adlanır?

- nulifikasiya
- devolivasiya
- revolivasiya
- denominasiya
- deflyasiya

301 İnfiyasiya əlehinə siyaset metodu kimi gəlirlər siyaseti nəyi müəyyən edir?

- vergi mexanizmi vasitəsi ilə pula təlabatın məhdutlaşdırılması

- qiymət və əmək haqqının tam dondurulması və ya onların son artım həddinin müəyyənləşdirilməsi yolu ilə onların üzərinə paralel nəzarət
- pul-kredit mexanizmi vasitəsi ilə pula təlabatın məhdutlaşdırılması
- ölkədə qiymət və əmək haqqının səviyyəsinin nizamlaşdırılmasından dövlətin inkişafı
- ölkədə mövcud olan miqyasının möhkəmləndirilməsi

302 Müsadirəli pul islahatı nəyi nəzərdə tutur? Nə deməkdir?

- tədavülə qanuni alıcılıq qabiliyyətli daha etibarlı xarici valyutanın ödəniş vasitəsi kimi dövriyəyə buraxılması
- əmanətlərin dondurulması və ləğv edilməsi, köhnə pul biletlərinin yeni pullarla əvəz edilməsinə ciddi məhdudiyyət qoyulması
- köhnə pul məbləq məhdutiyyəti qoyulmadan köhnə pul nişanələrinin dəyişdirilməsinə məhdudiyyətlərini qoyulması və məhdudiyyət qoyulmadan yeni pul biletlərinin dəyişdirilməsi
- ölkənin ehtiyatında olan qızıl və valyutaların tam satılması
- tam dəyərdən düşmüş olan milli valyutanın tədavüldən çıxarılması

303 Qiymətdən düşmüş pul vahidinin ləğv edilməsi və yeni valyutaların tətbiqi ilə əlaqədar pul tədavülünü stabillaşdırılması necə adlanır:

- inflasiya
- nulifikasiya
- denominasiya
- devolvasiya
- revolivasiya

304 Tam dəyərli pulların tədavülü zamanı milli valyutanın revolivasiyası nə deməkdir?

- onun qızıl məzmununun azalması
- onun qızıl məzmununun artması
- mövcud qiymət miqyasının iriləşməsi
- onun ləğv edilməsi
- yeni valyutanın dövriyəyə buraxılması

305 İnfliasiya əlehinə siyasetin məqsədi nədir?

- istehsal və məhsulun bölgüsü üzərində tam nəzarətin müəyyən edilməsi
- inflasiya və xalq təssərrüfatının artım tempi üzərində nəzarəti təmin etmək
- pul kütləsinin qurluşunun dəyişməsi, az dəyərli metal pulların və banknotların dövriyyədən çıxarılması və onların daha iri dəyərə malik olan kağız pullarla əvəz olunması
- qiymət və qəlirlərin bölgüsü üzərində tam nəzarətin müəyyən edilməsi
- nağdı pul dövriyyəsinin qadağan edilməsi və onun hər yerdə nağdsız pul dövriyyəsi ilə əvəz edilməsi

306 Manatın revolvasiyası kimə əlverişlidir:

- idxlər, cünki xarici valyuta ilə xarici ölkədən mal aldıqda onlar daha çox manat ekvivalenti istifadə edirlər
- idxlər, cünki xarici valyuta ilə xarici ölkədən mal aldıqda daha az manat ekvivalenti xərcənir
- ixrac edənlər, cünkü onlar valyuta ilə əldə olunan satışdan daha böyük manat ekvivalenti əldə edirlər
- Düzgün variant yoxdur
- ixrac edənlər, cünki onlar xarici valyuta ilə xaricdən mal aldıqda daha az manat ekvivalentindən istifadə edirlər

307 İnflyasiya əlehinə siyasetə hansı tədbirlər kompleksi daxildir?

- dövriyyədə olan pul kütləsinin artırılması
- inflasiya ilə mübarizə aparmaq üçün iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi
- inflasiyanın tədricən hiper inflasiyaya çevrilmesi
- istehsalın staqnasiyanın ləğv edilməsi
- idxlərin stimullaşdırılması

308 Denominasiya nə deməkdir?

- yeni valyutanın dövriyyəyə buraxılması
- mövcud qiymət miqyasının iriləşməsi
- pul vahidinin qızıl məzmununun və ya rəsmi valyuta məzənnəsinin artması
- güclü qiymətdən düşmüş pulların ləğv edilməsi
- pul vahidinin qızıl məzmununun və ya rəsmi valyuta məzənnəsinin azalması

309 Tam dəyərli pulların tədavülü zamanı milli valyutanın devolivasiyası nə deməkdir:

- mövcud qiymət miqyasının iriləşməsi
- onun qızıl məzmununun azalması
- pulun ləğv edilməsi
- onun qızıl məzmununun artması
- yeni valyuta dövriyyəyə buraxılması

310 İflyasiyanın qeyri-pul amilləri müəyyən edilir:

- Yalnız iqtisadiyyatın balanslaşdırılmamış strukturu ilə
- yalnız iqtisadiyyatın dollarlaşması ilə
- Dövlət büdcə kəsiri
- iqtisadiyyatın balanslaşdırılmamış strukturu, siyasi inhisar, cəmiyyətdə siyasi qeyri-stabilliklə
- Dövlət borcunun artması

311 Bimetallizm və monometallizm tədavülünün pul sistemidir:

- electron pul
- metal pul
- kredit pul
- kağız pul
- kağız-kredit pul

312 Nağd pul tədavülünün idarə edilməsi:

- Mərkəzləşdirilmiş qaydada həyata keçirilir
- Düzgün cavab yoxdu
- Təbii şəkildə baş verir.
- qeyri-mərkəzləşdirilmiş qaydada həyata keçirilir.
- Hər bir təsərrüfat subyekti tərəfindən sərbəst həyata keçirilir.

313 Kommersiya banklarının dövriyyə kassalarındaki limitdən artıq pullar:

- məhv edilir
- dövlət qiymətli kağızlarına dəyişdirilir
- xarici valyutaya dəyişdirilir
- hesablaşma-kassa mərkəzinə təqdim edilir
- xərclənir

314 Nağd pul dövriyyəsi təşkili başlayır:

- istiqrazın buraxılması ilə
- müəssisələrin işçilərə əmək haqqları verməsi ilə
- kommersiya banklarının müəssisələrə nağd pul verməsi ilə
- hesablaşma-kassa mərkəzindən pulların kommersiya banklarına verilməsi ilə
- ticarət şəbəkəsində əhalinin malları nağd pula alması ilə

315 Bütün müəssisə və təşkilatlar özlərinin nağd pul vasitələrini (limit ilə müəyyən olunan məbləğdən başqa) saxlamalıdırular:

- AR Mərkəzi Bankında
- xəzinədarlıqda

- Maliyyə orqanlarında
- Maliyyə Nazirliyində
- Kommersiya banklarında

316 Hesablaşma-kassa mərkəzinin dövriyyə kassasındaki limitdən artıq olan pullar:

- dövlət qiymətli kağızlarına dəyişdirilir.
- nizamnamə fonduna kecir
- ehtiyat fonduna keçir
- xarici valyutaya dəyişdirilir
- məhv edilir

317 . Nağd pul dövriyyəsinin təşkilinin məqsədi:

- nağd pulların emissiyasını təmin etmək
- vahid emissiya mərkəzi yaratmaq
- pul tədavülünün sabitliyi, elastikliyi və dayanıqlığını təmin etmək
- nəğd pulları coxaltmaq
- nağdsız pul tədavülünü bütövlükdə əvəz etmək

318 Nağd pul dövriyyəsinin təşkili aşağıdakı təşkilata həvalə edilir:

- Xüsusi maliyyə təşkilatlarına
- Kapitalın istənilən forması ilə fəaliyyət göstərən müəssisənin maliyyə xidmətinə
- Kommersiya bankları
- Mərkəzi Banka
- Bələdiyyə maliyyə xidmətinə

319 Müəssisə nağd pulu əldə edə bilər:

- istənilən hesablaşma-kassa mərkəzindən
- yalnız ona xidmət edən kommersiya bankından
- yalnız AR Mərkəzi Bankından
- istənilən kommersiya bankından
- yalnız Maliyyə Nazirliyininən

320 Nağd pul dövriyyəsi:

- tədavüldən nağd pulların emissiyası
- tədavüldən nağd pulların çıxarılması və emissiyası
- nağd pulların nağdsız pullara keçməsi və əksinə
- tədavülə nağd pulların emissiyası və çıxarılmasına hazırlıq
- nağd pul nişanlarının fasılısız hərəkəti

321 Nağdsız hesablaşma formasına aid deyil:

- Veksel
- Səhm və istiqrazlar
- Akkreditivlər
- Çeklər
- Ödəmə tapşırığı

322 Banklar arasında qarşılıqlı tələblər üzrə hesablaşmalar:

- Yalnız bankın razılığı halda mümkündür
- Məhdudiyyətsiz mümkün
- Yalnız ərazidə fəaliyyət göstərən banklar arasında mümkün
- Mümkün deyil
- Eyni hesablaşma-kassa mərkəzində xidmət göstərilən banklar arasında mümkün

323 Bu plastik kart üzrə hesab sahibi bankın ona təqdim etdiyi vəsaitlərdən yalnız ona müəyyən etdiyi limit çərçivəsində hesablaşma yerinə yetirə bilər:

- Müddətsiz
- Kredit
- Müddətli
- Debet
- Kredit-debet

324 Eyni bankın müştəriləri arasında bank hesablaşmaları aşağıdakı kimi yerinə yetirilir:

- Yalnız bankın hesablaşma hesabı vasitəsilə
- Bankın müxbir hesabına toxunmadan müştərilərin hesablarından vəsaitlərin silinməsi və ya köçürülməsi ilə
- Yalnız hesablaşma-kassa mərkəzləri vasitəsilə
- Yalnız bankın müxbir hesabı vasitəsilə
- Yalnız qarşılıqlı öhdəliklər üzrə hesablaşma yolu ilə

325 Kommersiya banklarının plastik kart üzrə xidmət fəaliyyəti:

- Avtorizasiya
- İnkasso
- Domisiliyasiya
- Ekvayrinq
- Embosso

326 Ötürücü imza (indossamentin) ilə verilən çeklər:

- Adsız çek
- Təqdimatlı çek
- Adlı çek
- Orderli çek
- Pul çeki

327 Ölkə ərazisində banklar arasında hesablaşmalar:

- Yalnız banklar arası
- Yalnız Mərkəzi Bankın hesablaşma-kassa mərkəzləri vasitəsilə bankların müxbir hesabları üzrə və klirinq hesablaşma əsasında
- Yalnız bankların müxbir hesabları vasitəsilə
- Yalnız Mərkəzi Bankın hesablaşma –kassa mərkəzləri vasitəsilə
- Yalnız bankların Maliyyə Nazirliyində açılan hesabları vasitəsilə

328 Hesablaşma sənədləri üzrə vəsaitlərin köçürülməsi öhdəliyini plastik kart vasitəsilə yerinə yetirmək üçün bankın razılığı:

- Aksept
- Ekvayrinq
- Embosso
- İnkasso
- Avtorizasiya

329 Çek üzrə hesablaşma həm çekdə adı göstərilən şəxsin xeyrinə yerinə yetirilirsə, həmçinin də ötürüclük yolu ilə başqasına ötürülsə bu çek:

- Kredit çeki
- Orderli çek
- Adlı çek
- Təqdim olunana çek
- Pul çeki

330 Sadəcə təqdim etmə yolu ilə başqa şəxsə ötürülən çeklər necə adlanır:

- Kredit çek
- Təqdimatlı çek
- Adlı çek
- Orderli çek
- Pul çekləri

331 Qarşılıqlı ödənişlərin zaçotu üzrə hesablaşmalar üçün hesablaşma sənədləri kimi aşağıdakılardan çıxış edə bilər:

- Yalnız akkreditivlə
- İstənilən hesablaşma sənədləri
- Yalnız ödəmə -tələbnamə tapşırıqları
- Yalnız ödəmə tapşırıqları
- Yalnız hesablaşma çekləri.

332 Aşağıdakı çek ötürülə bilməz.

- Kredit çek
- Adlı çek
- Təqdimatlı çek
- Pul çeki
- Orderli çek

333 179. Ödənişin çeki banka təqdim edən şəxsə ödənildiyi çek necə adlanır?

- Kredit çek
- Təqdimatlı çek
- Adlı çek
- Pul çeki
- Orderli çek

334 178. Banklar müştərilərin hesabı üzrə əməliyyatları nəyə əsasən həyata keçirir?

- Düzgün cavab yoxdu
- Hesablaşma sənədlərinə əsasən
- Nəqliyyat sənədlərinə əsasən
- Hesab-qaiməyə əsasən
- Uyğunluq sertifikatına əsasən

335 177. Yalnız üzərində adı göstərilən şəxsə ödəniş edilə bilən çek:

- Adsız çek
- Adlı çek
- Təqdimatlı çek
- Orderli çek
- Pul çeki

336 176. Bazar bank sistemi bölüşdürücü bank sistemində nə ilə fərqlənir?

- düzgün cavab yoxdu
- banklara mülkiyyət forması müxtəlifliyi ilə
- banklara mülkiyyətin növünə görə
- banklara mülkiyyət formasına görə
- yalnız dövlət bankının fəaliyyəti imkanı ilə

337 175. ... Ssudalar üzrə ödənişlər məhsulun maya dəyərinə daxil edilir:

- orta müddətli
- qısa müddətli
- vaxtı keçmiş
- uzun müddətli
- ödəniş vaxtı uzadılmış

338 174. Depozit, veksel, uçot ssudaları və banklararası kredit üzrə faizlər... ... görə müəyyənləşdirilir:

- Kreditləşmə müddətinə görə
- Kreditin formalarına görə
- kredit təşkilatlarının əməliyyat növünə görə
- Kredit idarələrinə görə
- Məbləğə görə

339 173. Bankın müştərisi hansı məbləğə çek yaza bilər.

- 10000 manata bölünən istənilən məbləğdə
- Bankda depozitə qoyduğu məbləğdə
- Yalnız malgöndərənə olan borcu məbləğində
- İstənilən məbləğdə
- 1000 manata bölünən istənilən məbləğdə

340 172. Çeklər müştərinin hansı hesabından ödənilir?

- Kredit hesabından
- Vəsaitlərini depozitə qoyduqları ayrıca hesabdan
- Tranzit hesabından
- Ayrıca hesab açılmadan ümumi hesablaşma hesabından.
- Valyuta hesabından

341 171. Vətəndaşların şəxsi hesablarına çeklər vasitəsilə köçürmələr:

- yalnız dövlətin icazəsi ilə mümkündür.
- mümkün
- yalnız Mərkəzi Bankın razılığı ilə mümkün
- mümkün deyil
- yalnız Maliyyə Nazirliyinin icazəsi ilə mümkün

342 170. Hansı müştəriyə bank tərəfindən müştərinin hesabı üzrə vəsait deponlaşdırılmadan belə çek kitabıçası verilə bilər.

- Müəssisələrə
- Dayanıqlı maliyyə vəziyyəti və sabit ödəmə ardıcılığına malik təsərrüfat subyekti
- Kommersiya təşkilati
- Büdcə təşkilati
- Dövlət bələdiyyə orqanı

343 169. plastik kart sahibinə yalnız kart hesabında olan məbləğ həcmində hesablaşma aparmaq imkanı verir.

- Müddətsiz
- Debet
- Kredit-debet
- Müddətli
- Kredit

344 168. Fiziki şəxslər arasında çeklərlə hesablaşmalar:

- Adsız çeklər olduğu zaman mümkün

- Qeyri-mümkündür
- Mərkəzi Bankın razılığı ilə mümkündür.
- Mümkündür
- Adlı ceklər olduğu zaman mümkündür.

345 167. Azərbaycan banklarının buraxdığı ceklər ... ərazilərdə dövr edə bilər:

- Bütün ölkələrdə
- Yalnız ölkə ərazisində
- Rusiya və Belorusiyada
- MDB dövlətlərində
- Keçmiş SSRİ respublikalarında

346 166. Cek kitabçalarının blank formaları müəyyən edilir:

- Bank tərəfindən
- Mərkəzi Bank tərəfindən
- AR Hökuməti tərəfindən
- Maliyyə Nazirliyi tərəfindən
- Mili Məclis tərəfindən

347 165. Ceklərlə hesablaşmalar aşağıdakı hallarda istifadə oluna bilər:

- Yalnız kommersiya bankları arasında
- Hüquqi və fiziki şəxslər arasında
- Yalnız hüquqi şəxslər arasında
- Yalnız fiziki şəxslər arasında
- Müəssisələr arasında

348 164. Ödəyiciyə akkreditivin ödənilməsindən imtina hüququ yalnız aşağıdakı halda verilə bilər:

- Mal qeri qaytarılır
- Müqavilənin şərtləri pozulduğu aşkar edildikdə +
- Malgöndərənin başqa bankda hesabı açıldıqda
- Malgöndərən ödəməni nağdsız qaydada tələb etdikdə.
- Akkreditiv geri çağırılmayan olduqda

349 163. Emitent-bankın pul vəsaitlərini ödəyicinin hesabından və ya ona təqdim olunan kredit hesabından icraçı bankın hesabına, akkreditivin qüvvədə olduğu müddət boyu köçürməsi ilə baş verən akkreditiv adlanır:

- qaytarılan
- örtülən
- kommersiya
- örtülmüş
- qeyri-kommersiya

350 162. Akkreditivin müsbət cəhəti:

- Əlavə xərclərin coxalması.
- Malgöndərinə ödəmənin yerinə yetirilməsi üçün zəmanətin verilməsi
- Əmtəə dövriyyəsinin tezliyi
- Sövdələşmənin tərtibatının sadəliyi
- Əlavə xərclərin az olması.

351 Emitent kimi bank fəaliyyətidir:

- vasitəcəlilk əməliyyatı
- qiymətli kağızların alınıb satılması

- broker əməliyyatı
- qiymətli kağızların emissiyası
- diler əməliyyatı

352 Qiymətli kağızlar bazarında bank kimi çıxış edir:

- qiymətli kağızlar bazarının təşkilatçısı
- broker
- bazarın məsləhətçi hüquqşunası
- hesablaşmaların aparılmasında vasitəçi
- qiymətli kağızlar bazarına xidmət göstərən

353 Qiymətli kağızlar bazarında bank fəaliyyəti hesab edilir:

- bankın emitenti kimi fəaliyyəti
- bankın vasitəçi kimi fəaliyyəti
- bankın hüquqşunas kimi fəaliyyəti
- bankın investor kimi fəaliyyəti
- bankın müşahidəçi kimi fəaliyyəti

354 Qiymətli kağızlar bazarında bank fəaliyyətidir:

- bankın investor kimi fəaliyyəti
- bankın müşahidəçilik fəaliyyəti
- bankın vasitəçilik fəaliyyəti
- bankın hüquqşunas kimi fəaliyyəti
- bankın emitentlər kimi fəaliyyəti

355 Fond bazarının iştirakçısı deyil

- makler
- diler
- broker
- menecer
- depozitarilər

356 Yalnız çekdə göstərilən şəxsin xeyrinə aparılan ödəniş çeki adlanır:

- təqdimənilən
- orderli
- imtiyazlı
- assiqnasiyalı
- adlı

357 Bank istiqraz buraxa bilər:

- mərkəzi Bankın icazəsi ilə
- direktorlar şurasının qərarı ilə
- doğru cavab yoxdur
- Maliyyə Nazirliyinin icazəsi ilə
- səhmdarların ümumi yığıncağının qərarı ilə

358 Ödənilən gəlirlərin xarakterinə görə dövlət istiqrazları:

- Əmtəəli, uduşlu və tədavülü olmayan
- Uduşlu, faizli
- Vərəqəli və vərəqəsiz
- Qısamüddətli və uzunmüddətli
- Uduşlu, faizli və əmtəəli

359 Yerləşdirilmə üsuluna görə dövlət istiqrəzələri ola bilər:

- Acıq və qapalı
- Uduşlu, faizli, əmtəəli
- Qısamüddəəli və uzunmüddəəli
- Yazılışlar qaydasında məcburi və sərbəst tədavül edən
- Vərəqəli və vərəqəsiz

360 Emissiya mexanizmi dedikdə ... başa düşür:

- Pulların dövriyyəyə buraxılması
- Ölkənin emissiya mərkəzi və hesablaşma kassa mərkəzi.
- Emissiya mərkəzi və ölkənin inkassa xidməti
- Pulların dövriyyəyə buraxılması və dövriyyədən çıxarılması qaydası
- Banknot və xırda pulların kəsilməsi texnologiyası.

361 Vekseldən fərqli olaraq banknotlar dövriyyəyə malikdirlər:

- mövsümi
- məhdud
- müfəqqəti
- abstract
- ümumi

362 Adətən investisiya məqsədləri üçün hansı bank ssudaları istifadə edilir?

- Uzunmüddəəli
- Qısamüddəəli
- Ortamüddəəli
- Müddətsiz
- Ticarət

363 Bank kreditində sövdələşmə obyekti kimi nə çıxış edir?

- Material dəyərliləri
- İstehsal vasitələri
- Qiymətli metallar
- Pul vəsaiti
- Əmtəə

364 Hansı kredit formasında faiz əmtəənin qiymətinə daxil olur?

- İpoteka krediti
- Bank krediti
- Vətəndaş krediti
- Kommersiya krediti
- Dövlət krediti

365 Bank kreditində kreditor sıfətində çıxış edə bilər:

- Yalnız sigorta şirkətləri
- Müvəqqəti sərbəst pul vəsaitinə malik olan hər bir kredit-maliyyə idarəsi
- Sigorta və investisiya şirkətləri
- Yalnız investisiya şirkətləri
- Kredit əməliyyatları aparmaq üçün lisenziyası olan kredit-maliyyə təşkilatları

366 Əmtəə formasında verilən kreditin pul şəklində qaytarılması kreditin hansı forması üçün xarakterikdir:

- Dövlət krediti

- Vətəndaş krediti
- Bank krediti
- Kommersiya krediti
- İstehlak krediti

367 Bank kreditində borcalan sifətilə çıxış edirlər:

- Ancaq fiziki şəxslər
- Ancaq hüquqi şəxslər
- Mərkəzi Bank
- Ancaq dövləti təmsil edən orqanlar
- Hüquqi və fiziki şəxslər

368 Kommersiya krediti üzrə sövdələr nəyin vasitəsilə rəsmiləşdirilir:

- Ceklə
- Veksellə
- İnkasso ilə
- Akkreditivlə
- Şifahi reallaşma ilə

369 Müasir iqtisadiyyatda kreditin daha çox yayılmış forması hansıdır:

- Veksel
- Kommersiya krediti
- Vətəndaş krediti
- Bank krediti
- Lizinq

370 Aşağıdakılardan hansının resursları kommersiya kreditində sövdələşmə obyekti ola bilər:

- Mərkəzi bankların
- Kommersiya banklarının
- İstehlakçı müəssisələrin
- Borc alanın
- Satıcı müəssisələrin

371 Kommersiya krediti sövdələşməsinin obyekti kimi çıxış edir:

- Valyuta dəyərliləri
- Pul vəsaitləri
- Əmtəələr və xidmətlər
- Qiymətli kağızlar
- Ancaq əmtəə

372 Kommersiya krediti bir qayda olaraq ... xarakter daşıyır:

- Müddətsiz
- Qısamüddətli
- Ömürlük
- Uzunmüddətli
- Orta və uzunmüddətli

373 Kommersiya kreditinin subyektləri kimi çıxış edə bilərlər:

- Bank
- Kommersiya bankları və fiziki şəxslər
- Hüquqi və fiziki şəxslər
- Təsərrüfat subyektləri

- Ticarət təşkilatları və fiziki şəxslər

374 Kreditin hansı formasında ssuda tərəflərin qarşılıqlı öhdəliklərində nəzərdə tutulmayan məqsədlərə istifadə olunur?

- Acıq
- Dolayısı
- Həqiqi
- Birbaşa
- Gizli

375 Kreditin hansı formasında ssuda borcalan tərəfindən digər subyektlərin avanslaşdırılması (kreditləşdirilməsi) üçün istifadə edilir:

- Kortəbii
- Birbaşa
- Aşkar
- Dolayısı
- Gizli

376 Kreditin ... kreditin təminatı üçün istifadə edilən təşkilati-iqtisadi əlamətləri daha ətraflı xarakterizə edir:

- Prinsipləri
- Funksiyaları
- Sərhədləri
- Növləri
- Rolu

377 Kreditin hansı formasında kredit əvvəlcədən danışılmış məqsədə verilməsi başa düşülür?

- Gizli
- Dolayısı
- Birbaşa
- Aşkar
- Kortəbii

378 Kreditin hansı formasında onun bilavasitə borcalana verildiyini göstərin:

- Birbaşa
- Aşkar
- Kortəbii
- Gizli
- Dolayı

379 Borcalanın məqsədli tələbatından asılı olaraq kreditin formalırını (cütlyünü) göstərin

- Əmtəə və pul
- Təminatlı və təminatsız
- Müddətli və müddətsiz
- İstehsal və istehlak
- Gizli və aşkar

380 Kreditin hansı formasında o, pul formasında verilir və pul formasında qaytarılır:

- Əmlak
- Əmtəə-pul
- Əmtəə
- Qarışq

Pul

381 Kreditin hansı formasında kredit əmtəə (pul) formasında verilir, amma pul (yaxud əmtəə) şəklində qaytarılır:

- Əmlak
- Maliyyə
- Əmtəə
- Qarışiq
- Pul

382 Müasir iqtisadiyyatda kreditin üstün forması hansıdır:

- Əmtəə-pul
- Əmtəə
- Qarışiq
- Pul
- Əmlak

383 Kreditin formaları aşağıdakılardan asılı olaraq təsnifləşdirilir

- Kreditin təminatlılığı
- Sahə istiqaməti, kreditləşmə obyektləri
- Borc verilən dəyər, kreditor və borcalan, borcalanın məqsədli tələbatı
- Kreditin müddətliyi, elə cə də ssudanın xidmət etdiyi təkrar istehsal mərhələsi
- Kreditor və borcalan, kreditin sahə yönümü və təminatı

384 Azərbaycan Respublikası Mərkəzi Bankının nizamnamə kapitalı və əmlakı mülkiyyətidir.

- Hüquqi şəxslərin
- Səhmdar;
- Özəl
- Dövlət
- Müştərek

385 Mərkəzi bankın müştəriləri bir qayda olaraq

- Bütün hüquqi şəxslərdir
- Fiziki şəxslərdir
- İqtisadiyyatın müxtəlif sahələrindən olan müəssisə və təşkilatlardır;
- Yalnız kredit təşkilatlarıdır
- Hüquqi şəxslər

386 Kreditin ... tamın xarici aləmlə qarşılıqlı münasibəti kimi çıxış edir:

- Formaları
- Qanunları
- Prinsipləri
- Funksiyaları
- Rolu

387 Kreditin qanunları hansı münasibətlərə xas olan qanunlardır:

- Kredit və ssuda
- İstənilən maliyyə
- İstənilən pul
- Ancaq kredit
- Sığorta

388 Bir təsərrüfat sahəsini təmsil edən kreditorun başqa sahənin borcalanına kredit verməsi dəyərin necə yenidən bölüşdürülməsini göstərir?

- Ölkələr arası
- Ərazilərarası
- Sahə daxili
- Sahələr arası
- Büdcə üsulu

389 Kreditləşdirmə mexanizminin ilkin elementləri nədir?

- Formaları
- Prinsipləri
- Funksiyaları
- Kreditin qanunları
- Əlamətləri

390 Müəssisələr sahə banklarından kredit alarkən dəyərin hansı yenidən bölgüsü baş verir:

- Ölkələr arası
- Ərazilər arası
- Sahə daxili
- Sahələr arası
- Büdcə

391 Kreditin yenidən bölüşdurmə funksiyası hansı dəyərin yenidən bölüşdürülməsidir:

- Dövriyyədə olan
- Müvəqqəti azad olan
- Yaradılmaqda olan
- İstehsal prosesində olan
- İstehsal prosesində yaradılan

392 Kreditin yenidən bölüşdurmə funksiyası vasitəsilə yenidən bölüşdürülür:

- Yalnız əmtəə-material dəyərliləri
- Yalnız pul vəsaitləri
- Ölkənin bütün maddi sərvətləri
- Yalnız pul vəsaitləri
- Valyuta dəyərliləri

393 Kreditin funksiyaları elə bir kateqoriyadırki, o, ...

- Dayimidir
- Dəyişəndir
- Dəyişməzdır
- Yalnız ərazicə dəyişir
- Statikdir

394 Coğrafi cəhətdən bir-birindən aralı olan kreditor və borcalan arasında dəyərin yenidən bölünməsi üçün xarakterik cəhət ... bölgündür:

- Ölkələr arası
- Ərazilər arası
- Sahədaxili
- Sahələrarası
- Çoxsahəli

395 Kreditin qanunlarının əlamətləri ibarətdir:

- Planlılıq, konkretlik, kortəbiilik, zərurilik, əhəmiyyətlilik, obyektivçilik
- Zərurilik, əhəmiyyətlilik, obyektivlik, konkretlik
- Subyektivçilik, direktivlik, planlılıq, konkretlik
- Kortəbiilik, zərurilik, əhəmiyyətlilik, obyektivçilik, ümumilik
- Ümumilik, mücərrədlik, idarə edilməzlik, konkretlik, obyektivlik

396 Kredit münasibətlərində borc verilən dəyərə olan mülkiyyət:

- Borc verənə kecir
- Kreditordan borcalana müvəqqəti kecir
- Borcalandan müvəqqəti olaraq kreditora kecir
- Kreditordan borcalana kecir
- Ssuda faizi çıxılmaqla borcalandan kreditora kecir

397kreditlər hökumətlər arası razılaşmaya əsaslanır:

- Bank
- Dövlətlərarası
- Beynəlxalq
- Dövlət
- Kommersiya

398 Kredit münasibətlərinin struktur elementləri hansılardır?

- Kreditor
- Kreditor, borcalan və borc verilən
- Borc verilən dəyər və kreditin məqsədi
- Kreditor və borcalan
- Kreditor, borcalan və kreditin məqsədi

399 Kreditin resurs mənbələri kimi çıxış edir:

- Borc verilən
- Xüsusi və cəlb edilən
- Yalnız cəlb edilən
- Yalnız xüsusi vəsaitlər
- Xüsusi, cəlb edilən və borc verilən

400 Kreditin ümumi xüsusiyyəti və əsası nədir?

- Diferensiallıq
- Qaytarılmaqlıq
- Məqsədli təyinat
- Ödənclik
- Təminatlılıq

401 Kreditdə aşağıdakılardan daimi sabit olaraq qalır:

- Reallıq
- Təminatlılıq
- Sərhədlər
- Funksiyalar
- Rol

402 Kredit - kredit sövdəsi iştirakçılarının aşağıdakı tələbini ödəyir

- Təsadüfi
- Müvəqqəti
- Daimi

- Ömürlük
- Kortəbii

403 Kredit münasibətlərində dəyər, pul münasibətlərindən fərqli olaraq:

- Yalnız pul formasında hərəkət edir
- Qarşılıqlı hərəkət etmir
- Yalnız əmtəə formasında hərəkət edir
- Ümumiyyətlə hərəkət etmir
- Qarşılıqlı hərəkət edir

404 Kredit aşağıdakı halda reallığa çevirilir:

- Borcalanda müvəqqəti vəsait əmələ gəldikdə
- Kredit münasibətləri iştirakçılarının - kreditor və borcalanın maraqları uyğun gəldikdə
- Dövlət iqtisadiyyatın inkişafında maraqlı olduqda
- Borcalanın əlavə pul vəsaitinə ehtiyacı əmələ gəldikdə
- Kreditorda müvəqqəti vəsait əmələ gəldikdə

405 Bunlardan hansı fiziki şəxslərin gəlirlərinə aid edilmir?

- vergilərdən azad edilən gəlirlərdən başqa bütün digər gəlirlər
- muzdlu işlə elaqədar əldə edilən gəlir
- əmək haqqı
- mənfəət
- muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir

406 Vergilərin dəyişdirilməsi və ya ləğv edilməsi necə həyata keçirilir?

- Prezidentin fərmanı ilə
- Nazirlər Kabinetinin qəraqı ilə
- Vergilər Nazirinin əmri ilə
- Maliyə Nazirinin əmri ilə
- Vergi Məcəlləsinə dəyişiklik edilməklə

407 Aşağıdakı fiziki şəxslərdən hansıları torpaq vergisi üzrə güzəştən istifadə etmək hüququ olan fiziki şəxslərə aiddirlər?

- himayəsində azı 3 nəfər olan şəxslər
- təqaüdçülər
- əmək veteranları
- müharibə veteranları
- büdcə təşkilatının işçiləri.

408 Vergilər üzrə borclar hansı sıra qaydası ilə ödənilir?

- verginin hesablanmış məbləği, maliyyə sanksiyası, faiz
- maliyyə sanksiyası, faiz və verginin hesablanmış məbləği
- faiz, verginin hesablanmış məbləği, maliyyə sanksiyası
- faiz, maliyyə sanksiyası, verginin hesablanmış məbləği
- verginin hesablanmış məbləği, faiz, maliyyə sanksiyası

409 Vergi qanunvericiliyinin pozulması anından neçə il keçdikdə şəxs həmin qanunvericiliklə bağlı hüquqpozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz?

- dörd il
- iki il
- bir il
- üç il

beş il

410 Vergi ödəyicisi vergi qanunvericiliyinin pozuntusu olan eyni hərəkətə (hərəkətsizliyə) görə neçə dəfə məsuliyyətə cəlb oluna bilər?

- beş dəfə
- iki dəfə
- üç dəfə
- bir dəfə
- istənilən qədər

411 Müddət baxımından ən geniş yayılmış kredit növüdür

- Onkol kreditlər
- Qısamüddətli kreditlər
- Uzunmüddətli kreditlər
- Ortamüddətli kreditlər
- Tələb edilmədən kreditlər

412 Bankın resurslarında cəlb olunmuş vəsaitlərin xüsusi çəkisi

- 30% qədər
- 80% qədər
- 50% qədər
- 20% qədər
- 10% qədər

413 Passiv əməliyyatlar banka.....götürir

- Gələcəkdə gəlir
- Xərc
- Banka təsir etmir
- Gəlir
- Pulu qiymətdən salır

414 Kommersiya bankının passiv əməliyyatıdır:

- Qiyməli kağızların alıştı
- Depozit
- Hesablaşma
- Kreditləşmə
- İnnovasiya

415 AR nağdsız hesablaşmalar tənzimlənir:

- kommersiya bankı ilə
- AR Mərkəzi Bankının “AR-da nağdsız hesablaşmalar haqqında” qaydaları ilə
- vətəndaşlıq aktları ilə
- AR konstitusiyası ilə
- vergi aktı ilə

416 ... hesablaşma nağdsız hesablaşma formasına aid edilmir:

- veksel
- səhm və istiqrazla
- akkreditivlə
- çeklə
- ödəniş tapşırığı ilə

417 Kommersiya bankının illik hesabatının təsdiqi həvalə edilir:

- Audit komitəsinə
- Bankın idarə heyətinə
- Rəhbərliyə
- bank şurasına
- Təftiş şöbəsinə

418 Azərbaycan Respublikası Mərkəzi Bankının əsas məqsədi nədir?

- stabil hesablaşma sistemini təmin etmək
- pul dövriyyəsini tənzimləmək
- qiymətlərin sabitliyini təmin etmək
- manatın möhkəmliyini təmin etmək
- mənfəət əldə etmək

419 Azərbaycan Respublikasının Milli Bankı nə vaxtdan fəaliyyət göstərir?

- 10 yanvar 19992
- 11 fevral 1992
- 10 sentyabr 1994
- 7 avqust 1992
- 10 dekabr 1993

420 Bankın passiv əməliyyatıdır:

- «Loro» hesablarının yaradılması
- qiymətli kağızların satın alınması
- məcburi ehtiyyatların yaradılması
- xüsusi kapitalın yaradılması
- «Nostro» hesablarının yaradılması

421 Cəlb olunan vəsaitlərin depozit mənbəsinə daxildir:

- Mərkəzi Bankın kreditləri
- istiqraz buraxılışı
- əhalinin əmanətləri
- depozit sertifikatlarının satışı
- müəssisələrin cari hesabları

422 Son kreditor mərhələsi qismində Mərkəzi Bank:

- öz hesabına böhranlı bankları leqo edir
- banklararası bazarda vəsait cəlb edə bilməyən kommersiya banklarına kredit verir
- mürəkkəb vəziyyətlərdə hökmətə kreditlər verir
- maliyyə çətinliyi çəkən milli müəssisələr kreditləşdirir
- vətəndaşlara istehlak kreditləri verir

423 Mərkəzi Bankın funksiyası deyildir:

- iqtisadiyyatın real sektorunun kreditləşdirilməsi
- əhalidən əmanətlərin qəbulu
- bank risklərinin qarşısını almaq
- kreditləşmənin sonuncu mərhələsi
- pul kütləsinə nəzarət

424 Müasir bank sistemi:

- iki pilləlidir (nizamlaşdırma və nəzarət funksiyalarını yerinə yetirən və təsərrüfat subyektlərinə xidmət göstərən banklar

- iki pilləlidir (emissiya və kommersiya bankları)
- üç pilləlidir (banklar, qeyri bank maliyyə institutları və müxtəlif kam-pa-ni-yaları)
- iki pilləlidir (kredit təşkilatları və qeyri bank kredit təşkilətləri)
- pillələrin sayı maliyyə sisteminin inkişaf səviyyəsindən asıldır

425 Bazar iqtisadiyyatlı ölkələrdə bank sistemi ola bilər:

- çox pilləli
- yalnız iki pilləli
- bir pilləli
- üç pilləli
- yalnız dörd pilləli

426 Bank sisteminin yenidən qurulması:

- yaşamaq qabiliyyəti olmayan bankların ləğvi
- onun sağlamlaşdırılması
- bankların hüquqi-təşkilatı formalarının yeniləşməsi
- bankların birləşdirilməsi
- bankların müflisləşməsi

427 Universal bank:

- manat və valyuta lisenziyasına malikdir
- fiziki şəxslərə xidmət edir
- hüquqi şəxslərə xidmət edir
- qiymətli kağızlar bazarda peşəkar fəaliyyətə əlavə lisenziyaya malikdir
- bütün bank əməliyyatlarını həyata keçirir

428 Faktoring əməliyyatlarını keçirən bank

- əmanətlərin qəbulu ilə məşğul olur
- nağdsız dövriyyənin təşkili etməklə tə davüldəki pul küləsini artırır
- pul nişanələrinin emissiyasını həyata keçirir
- nağdsız dövriyyəni təşkil etməklə tə davüldəki pul kütləsini azaldır
- maliyyə vasitəciliyi üzrə ixtisaslaşır

429 Bank sistemi ünsürlərin məcmusudur:

- Tam eyni olan;
- Pərakəndə;
- Tam eyni olan;
- Qarşılıqlı əlaqəli

430 Kommersiya bankı

- Qızıl-valyuta ehtiyatlarının saxlancıdır;
- Maliyyə nazirliyinin struktur bölməsidir;
- Xəzinədardır
- Hökumətin maliyyə agenti.
- Hesablaşma və kreditləşmədə vasitəçi

431 Kassa intizamına riayət edilməsinə nəzarət həvalə edilir:

- təsərrüfata kassa xidmətləri göstərən kommersiya banklarına
- hər bir müəssisəyə kassa limiti müəyyən edən Mərkəzi banka
- kommersiya banka
- təsərrüfat subyektlərini nağd pulla təchiz edən hesablaşma-kassa mərkəzlərinə
- təsərrüfat subyektlərinə

432 İqtisadiyyatın bazar modelində pul sistemi əsasən ... idarə edilir:

- idarəetmənin iqtisadi metodları ilə
- inzibati idarəcilik metodları ilə
- kortəbii qaydada
- qeyri-mərkəzləşdirilmiş qaydada
- mərkəzləşdirilmiş qaydada

433 Pul sistemi idarə edilir:

- Qeyri-mərkəzləşdirilmiş qaydada
- Yalnız bazar modelində
- Yalnız iqtisadiyyatın plan modelində
- İqtisadiyyatın istənilən modelində mərkəzləşdirilmiş qaydada
- Kortəbii

434 Qızıl sikkə standartı nəyi nəzərdə tuturdu:

- Banknotların yüksək həcmli qızılı dəyişdirilməsini
- Banknotların qızıl külçə standartlı ölkələrin valyutasına dəyişdirilməsini
- Qızıl pulların dövriyyəsini
- Eyni vaxtda qızıl və gümüş pulların dövriyyəsini
- Pulun bütün funksiyalarını yerinə yetirən qızıl pulların dövriyyəsini

435 İqtisadiyyatın bazar modelində mərkəzi bank hökumətə pul vəsaitlərini ... verir:

- Heç bir təminat olmadan kredit əsasında
- Təminatla verir
- Müəyyən təminat əsasında kreditləşmə qaydasında
- Yalnız beynəlxalq maliyyə-valyuta təşkilatlarının zəmanəti olduqda
- Əvəzsiz qaydada.

436 Bimetallizm dövründə ikili valyuta sistemi qızıl və gümüş pulların nisbəti necə müəyyənləşirdi?

- kommersiya bankları tərəfindən
- kortəbii şəkildə
- Mərkəzi Bank tərəfindən
- təsərrüfat subyektlərinin razılığı ilə
- dövlət tərəfindən

437 Azərbaycan Respublikası Mərkəzi bankının məqsədidir:

- hökumətin kreditləşdirilməsi
- fiziki şəxslərə kredit vermek
- kredit təşkilatlarının yenidən maliyyələşdirilməsi
- valyuta nəzarəti
- bank sistemi və hesablaşmaların stabilliyinin təmin edilməsi

438 Xəzinədarlıq kağız pulları emissiya edərək onları dövlətə təqdim edir:

- təminatlı
- kreditə
- icarəyə
- təmənnasız
- ödəmə əsasında

439 Veksel əsasən xidmət edir:

- kiçik maliyyə-ticarət sövdələşmələrinə

- Fiziki şəxslər və emissiya bankları arasında sövdələşmələrə
- Fiziki şəxslər arasındaki sövdələşmələrə
- Pərakəndə ticarətə
- İri maliyyə-ticarət sövdələşmələrinə, topdansatış ticarətə

440 Klassik veksellə rəsmiləşdirilən sövdələşmənin əsasını təşkil edir.

- Pul əməliyyatı
- Maliyyə əməliyyatı
- Qeyri-əmtəə əməliyyatı
- Əmtəə əməliyyatı
- Valyuta əməliyyatı

441 Veksel üzrə hüququn ötürülməsi adlanır:

- indossament
- aksept
- warrant
- allonjlaşdırma
- indosserentlaşdırma

442 Sadə veksel tədavülə buraxılır:

- zəmanət verən tərəfindən
- kreditor tərəfindən
- borc alan tərəfindən
- havadar tərəfindən
- borclu tərəfindən

443 Kağız pullar:

- Nominal dəyərə malik deyil
- Xüsusi dəyərə malikdir.
- Real dəyərə
- Dövlət tərəfindən müəyyən edilən məzənnəyə malik deyil
- Yalnız nominal dəyərə malikdir

444 Kağız pullar emissiyadan sonra:

- faktiki olaraq kredit pullara çevrilir
- nəgdsiz hesablaşmaya çevrilir.
- böyük hissəsi emissiya mərkəzinə geri qayıdır
- emissiya mərkəzindən getdikcə uzaqlaşır
- onları buraxan emissiya mərkəzinə təqdim edilib qızılı dəyişdirilir

445 Banknot tədavülünün qanuna uyğunluğu:

- düzgün cavab yoxdu
- onların emissiya bankına geri dönmeməsi
- onların daimi olaraq qızılı dəyişdirilməsi
- onların müntəzəm olaraq emissiya bankına qayıtması
- pul kanallarının daimi olaraq banknotlarla doldurulması

446 Hansı kredit sövdələşməsi əmtəə vekseli ilə rəsmiləşdirilir:

- istehlak krediti
- bank krediti
- lombard
- dövlət krediti

- kommersiya krediti

447 Azərbaycan Respublikası Mərkəzi Bankının balansının aktiv maddələrindən biri...

- Mərkəzi Bankın ödəniş sistemində olan vəsaitlər
- Azərbaycan Respublikasının qızıl-valyuta ehtiyatları
- Mərkəzi Bankın hesablarında olan vəsaitlər
- kredit təşkilatlarının cari hesablarındakı ehtiyatlar
- onun tərəfindən buraxılan xüsusi istiqrazlar

448 Mərkəzi bank öz xərclərini ... hesabına təmin edir:

- borc vesaitinin hesabına
- öz gəlirləri
- kommersiya banklarının hesablarında olan vəsaitlər
- büdcə vəsaiti
- cəlb olunan depozitlər

449 Azərbaycanın Mərkəzi Bankı ... hesabat verir:

- Hec kimə
- AR prezidentinə
- Azərbaycan hökumətinə
- Milli Məclisə
- Maliyyə Nazirliyinə

450 Mərkəzi Bankın nizamnamə kapitalı ... müəyyən edilmişdir:

- 5 mln. Manat
- 50 mln. manat
- 10 mln. Avro
- 8 mln. Manat
- 10 mlrd. Manat

451 Xarici ticarət və qızılvalyuta ehtiyatlarına nəzarət etmək üçün MB ... tərtib edir:

- itkiləri hesabatını
- ölkənin tədiyyə balansını
- kommersiya banklarının mənfəətini
- kassa dövriyyələri proqnozunu
- ölkənin valyuta balansını

452 Azərbaycan Respublikası Mərkəzi bankı vahid dövlət pul-kredit siyasətini ... qarşılıqlı fəaliyyətdə həyata keçirir:

- Dövlət ilə
- Maliyyə Nazirliyi ilə
- AR hökuməti ilə
- Milli Məclislə
- Xəzinədarlıq ilə

453 Azərbaycan Respublikası Mərkəzi bankının kapitalı formalasır:

- qeyri kommersiya təşkilatları hesabına
- dövlət vəsaiti hesabına
- kommersiya banklarının fondları
- fərdi şəxslərin vəsaiti
- təşkilatların vəsaiti hesabına

454 Azərbaycan Respublikası Mərkəzi bankının funksiyasıdır:

- klirinq mərkəzi
- banklar bankıdır
- lizinq mərkəzdir
- maliyyə mərkəzi
- trast əməliyyatı aparan bankdır

455 Azərbaycan Respublikası Mərkəzi bankının kapitalı və əmlakı ... məxsusdur:

- hakimiyyətə
- dövlətə
- fəndlərə
- səhmdarlarla
- müştərilərə

456 Göstərilənlərdən hansı Mərkəzi bankın funksiyası deyildir:

- Mərkəzi bank bankların bankıdır
- Mərkəzi bank emissiya mərkəzidir
- Mərkəzi bank hökumət kreditorudur
- Fiziki şəxs kredilərin kreditorudur
- Mərkəzi bank valyuta mərkəzidir

457 Mərkəzi Bankın iqtisadiyyatdakı rolü ... müəyyən edilir:

- social işinin təşkili ilə
- manatın möhkəmliyinin təmin edilməsi ilə
- siğorta işinin təşkili ilə
- dövlət bütçəsinin nizamlanması ilə
- vergi işinin təşkili ilə

458 Mərkəzi bank ölkənin baş bankı kimi maraqlıdır:

- milli pul vahidinin xarici valyutalara nisbətən kursunun artmasında
- pul tə davülünün möhkəmləndirilməsində
- kredit təşkilatlarının sayının azaldılmasında
- milli pul vahidinin xarici valyutalara nisbətən kursunun zəifləməsində
- hesablaşmalar sisteminin qeyri-mərkəzləşdirilməsi

459 Göstərilənlərdən hansı Azərbaycan Respublikası Mərkəzi Bankının əsas məqsədi deyildir:

- pul dövriyyəsini tənzimləmək
- mənfəət əldə etmək
- bankların stabil fəaliyyətini təmin etmək
- qiymətlərin sabitliyini təmin etmək
- stabil hesablaşma sistemini təmin etmək

460 Nizamnamə kapitalının formallaşması baxımından mərkəzi banklar ... bölünür:

- özəl və kommersiya
- dövlət, səhmdar və qarışq
- milli və beynəlxalq
- dövlət, səhmdar və qarışq
- emissiya və depozit

461 Azərbaycan Respublikası Milli Bankı Mərkəzi Bankı adlanır:

- 2005-ci oldən

- 2009-cu ildən
- 2011-ci ildən
- 2007-ci ildən
- 2008-ci ildən

462 Azərbaycan Respublikası Mərkəzi Bankının əmlakı:

- hakimiyyətin
- dövlətindir
- kommersiya banklarınınındır
- səhmdarlarındır
- xəzinədarlığındır

463 Bir qayda olaraq ... Mərkəzi bankın müştəriləri hesab olunurlar:

- dövlət
- yalnız kredit təşkilatları
- bütün hüquqi şəxslər
- fiziki şəxslər
- hüquqi şəxslər

464 Mərkəzi Bankın fərqləndirici xüsusiyyəti:

- doğru cavab yoxdu
- vergi orqanlarında qeyd olunmur
- kreditləşmə mərkəzidir
- o hesablaşma mərkəzidir
- hesabat vermir

465 Mərkəzi Bank neçə pilləli bank sisteminin birinci pilləsində durur:

- bir pilləli
- iki pilləli
- üç pilləli
- beş pilləli
- dörd pilləli

466 Kommersiya bankları öz ödənişlərini həyata keçirirlər:

- başqa üsul ilə aparmağa borcludurlar
- cari hesab acmaq ilə
- hesablaşma kassa mərkəzlərindən müxbir hesablar vasitəsilə aparmağa məcbur deyillər
- yalnız iri məbləğ olduqda hesablaşma kassa mərkəzlərindəki müxbir hesablar vasitəsilə apara bilərlər
- hesablaşma kassa mərkəzindəki müxbir hesablar vasitəsilə aparmağa borcludurlar

467 Məcburi ehtiyatların səviyyəsi müəyyən edilir:

- bank resurslarının cəlb olunma müddətindən
- bankın müxtəlif öhdəliklərinin səviyyəsindən asılı olaraq
- istifadə olunmur
- bankın fəaliyyəti növündən asılı olaraq
- bankın cəlb etdiyi depozit və əmanətlərin səviyyəsindən asılı olaraq

468 Pul-kredit siyasəti aləti kimi məcburi ehtiyatlardan Mərkəzi Bank istifadə edir

- bankın ləğvi xərclərinin ödəniləmsində
- tədavüldəki pul kütłəsinin nizamlaşdırılmasında
- öz itkilərinin ödənilməsində
- əmanətcilərin itkilərdən sığortalanmasına

- bankın likvidliyinin nizamlaşdırılmasında

469 Mərkəzi bank rolunu oynayır:

- Faktorinq əməliyyatlarını keçirən bank
- Mərkəzi bank rolunu oynayır:
- Trast əməliyyatlarını keçirən bank
- Müəssisələrin kreditoru
- Dövlət xəzinədarı

470 Mərkəzi bankın funksiyası banknot buraxılışına inhisardan və ölkədə pul tədavülünün tənzimlənməsindən ibarətdir:

- Tənzimlənən
- Emissiya
- Nəzarət
- İnformasiya
- Vasitəçilik

471 Kredit təşkilatlarındakı yaranmış vəziyyətin qiymətləndirilməsindən ötrü mərkəzi bank onların fəaliyyətini:

- isenziyalasdırır
- Sanasiyalasdırır
- Tənzimləyir
- Monitorinq
- Təftiş edir

472 siyasetinin aparılması hesabına kommersiya bankları ilə mərkəzi bank arasındaki pul axınları tənzimlənir:

- Ucot
- Depozit
- Faiz
- Valyuta
- Qiymət

473 Mərkəzi bankın minimal ehtiyatlar norması qaldırıldıqda kommersiya banklarının kredit potensialı ...

- Oynayır
- Azalır
- Dəyişməz qalır
- Artır
- Həndəsi silsilə ilə qalxır

474 Açıq bazar siyaseti mərkəzi bankın qiymətli kağızlarının alqı-satqısıdır:

- Tənzimlənən
- Sabit faizli
- Yüksək faizli
- Aşağı faizli
- Faizsiz

475 Kommersiya banklarının təkrar maliyyələşdirilməsinin məhdudlaşdırılması siyasetini aparan mərkəzi bank ucot dərəcəsini

- Stabil saxlıyır
- Qaldırır
- Dondurur

- Endirir
- Ləğv edir

476 Mərkəzi bank tərəfindən məcburi ehtiyatlar normaları kommersiya banklarının məqsədilə təyin edilir:

- Depozit artımının məhdudlaşdırılması
- Likvidliyinin tənzimlənməsi
- Kredit ekspansiyasının genişləndirilməsi
- Kapitalın artırılması
- Resurs artımının məhdudlaşdırılması

477 Açıq bazar əməliyatları Mərkəzi bankın üzrə fəaliyyətidir:

- Depozitlər
- Dövlət qiymətli kağızlarının alqı-satqısı
- Əhalinin kreditləşdirilməsi
- Kommersiya banklarının kreditləşdirilməsi
- Kommersiya banklarının hesablarının azaldılması

478 Azərbaycan Respublikası Mərkəzi Bankının fəaliyyət məqsədi deyil:

- Pul tədavülünün tənzimlənməsi
- Fiziki şəxslərin kreditləşdirilməsi
- Manatın dayanıqlığının təmin edilməsi;
- Kredit təşkilatların kreditləşdirilməsi;
- Hökumətin kreditləşdirilməsi

479 Qanunvericiliyə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankının kollegial orqanı və ali idarəetmə orqanı

- Müşaidə Şurasıdır
- Milli bank şurasıdır
- Bank nəzarəti komitəsidir
- İdarə Heyətidir
- Direktorlar şurasıdır

480 Mərkəzi banklar kommersiya banklarına hüququnun verilməsi yolu ilə meydana gəlmişlər:

- Fiziki şəxslərin
- Banknot emissiyası
- Müəssisə və təşkilatların kreditləşdirilməsi
- Hesablaşmaların aparılması
- Müvəqqəti sərbəst pul vəsaitlərinin toplanması

481 Azərbaycan Respublikasında bank fəaliyəti ilə məşğul olmaqdan ötrü nə tələb olunur:

- Nizamnamə kapitalı
- Mərkəzi Bankın lisenziyası
- Maliyyə Nazirliyinin lisenziyası
- Müvəqqəti sərbəst vəsaitlər
- Milli Məclisin icazəsi

482 İkipilləli bank sisteminin zirvəsində durur:

- Maliyyə Nazirliyi
- Mərkəzi bank yaxud ehtiyat sistemi
- İnvestisiya bankları
- Kliring bankları

- Borc-əmanət təşkilatları

483 Bank sisteminin strukturunu müəyyən edir:

- Milli məclis
- Konkret iqtisadi şortlər
- Ölkə prezidenti
- Mərkəzi bankın sədri
- Kredit təsisatlarının sayı

484 İkipilləli bank sistemində kommersiya banklarının fəaliyyətinin tənzimlənməsi əsasən metodları ilə baş verir:

- Dolayı iqtisadi
- Məcburi
- Əməli
- İcbari
- İnzibati

485 Bankın hüquqi statusunu müəyyən edəq nədir?

- Milli Məclis
- Bank qanunvericiliyi
- Ölkə prezidenti
- Mərkəzi bank
- Ölkə parlamenti

486 görə dövlət, səhmdar, kooperativ, özəl və qarışiq bankları fərqləndirirlər:

- Aktivlərinə
- Mülkiyyət formasına
- Əməliyyatların xarakterinə
- Ərazi əlamətinə
- Fəaliyyət miqyaslarına

487 banklar öz müştəriləri üçün bütün bank xidmətlərini yerinə yetirir:

- Özəl
- Universal
- İnnovasiya
- İxtisaslaşmış
- Depozit

488 Banklar.... görə universal və ixtisaslaşmış banklara bölündürülər:

- Aktivnə görə
- Əməliyyatların xarakterinə
- Fəaliyyət miqyaslarına
- Xidmət sferasına
- Funksional təyinatına

489 Mərkəzi bankın pul-kredit siyasetini müstəqil apara bilməsi bank sisteminin durumda olmasına dəlalət edir:

- Sərbəst
- İdarə edilən
- Tənzimlənməyən
- Müvazinətini itirmiş
- Asılı

490 Bank sisteminin başlıca xüsusiyyətlərinin biri onun tipli olmasıdır:

- Sərbəst
- Qapalı
- Qapalı
- Açıq
- Yarimaçıq

491 SSRİ-də bank sistemi mövcud idi:

- Dörpilləli
- Birpilləli
- Üçpilləli
- İkipilləli
- Çoxpilləli

492 İqtisadiyyatın şəraitində bank sistemi fəal inkişaf edir:

- Defalvasiya
- Yüksələn
- Böhranlı
- İnflyasiya
- Hiperinflyasiya

493 Bazar tipli bank sistemi bölüşdürücü bank sistemindən fərqləndirən nədir:

- Yalnız özəl banklarının fəaliyyətinin mümkünlüyü
- Bankların mülkiyyət formalarının müxtəlifliyi
- Bankların mülkiyyət formalarının eyniliyi;
- Bankların mülkiyyət formalarına məhdudiyyətlərin qoyulması;
- Yalnız dövlət banklarının fəaliyyətinin mümkünluğu;

494 Azərbaycanın müasir bank sistemi tiplidir:

- Özəl
- Bazar
- Bölüşdürücü;
- Keçid;
- Mərkəzləşmiş.

495 İqtisadiyyatın inzibati-amirlik idarəetmə sistemi şəraitində bank sistemi fəaliyyət göstərirdi:

- Daimi
- Bölüşdürücü
- Keçid
- Bazar
- Dəyişkən

496 Aşağıdakılardan hansı bank sisteminin ünsürü deyil:

- Pul dövriyyəsi
- Xəzinədarlıq
- Bank əməliyyatlarının keçirilməsinə lisenziyası olan qeyri-bank kredit təşkilatı
- Mərkəzi emissiya bankı
- Kommersiya bankı;

497 Milli bank sistemi məcmusudur:

- Lizinq şirkətlərinin

- Ölkədaxili kredit təşkilatlarının və onların arasındaki qarşılıqlı əlaqələrin
- Emissiya banklarının
- Beynəlxalq kredit təşkilatlarının;
- Ölkədə pul tədavülünün təşkilinin forma və metodlarının

498 Məbədlərin rolü onunla müəyyənləşirdi ki, onlar kimi çıxış edirdilər:

- QHT
- İcmaların və dövlətin siğorta fondu
- Dövlətin təqaüd fondu;
- Xeyriyyə təşkilatları;
- Dövlət təşkilatları.

499 məbədlərin ilk pul əməliyyatları olmuşlar:

- Barter
- Saxlama
- Hesablaşma
- Uçot
- Mübadilə

500 Borc (ssuda) faizi ödənilidikdə ona oaln mülkiyyət:

- Verilmir
- Borcalandan kreditora keçir
- Kreditordan borcalana keçir
- Müvəqqəti olaraq borcalandan kreditora keçir
- Meydana çıxmır

501 Real faiz dərəcəsi nədir?

- Kommersiya bankın yenidən maliyyələşdirmə dərəcəsi
- LİBOR dərəcəsinin səviyyəsi
- Mərkəzi bankın yenidən maliyyələşdirmə dərəcəsi
- İnflyasiya tempi çıxılmaqla nominal faiz dərəcəsi
- Nominal faiz dərəcəsi məbləği ilə infliyasiya tempi

502 Məhsulun maya dəyərinə ... ssudalar üzrə ödənişlər daxil edilir:

- Ortamüddətli
- Qısamüddətli
- Vaxtı keçən ssudalar
- Uzunmüddətli
- Müddəti uzadılan

503 İnflyasiya zamanı ssuda faizi:

- Nərazət olunur
- Yüksəlir
- Dəyişməz qalır
- Aşağı düşür
- Mərkəzi bankın kreditləri üçün müəyyən etdiyi dərəcədən yuxarı keçməməlidir

504 Borc faizinin ödənilməsi ... fərqləndirici xüsusiyyətidir:

- Əmtəənin
- Kreditin
- Pulun
- Sığortanın

- Maliyyənin

505 Borc faizinin daha çox inkişaf etmiş forması:

- İstehlak
- Bank
- Kommersiya
- Lizinq
- Faktor

506 Borc faizi kimdən kimə gedir?

- Alıcıdan satıcıya
- Borcalandan kreditora
- Borcalandan kredit qarantiya edənə
- Kreditordan borcalana
- Qarantiya edəndən zəmanətçiyə

507 Ssuda (borc) faizinin mövcud olmasının zəruri bazası:

- Əmtəə münasibətləri
- Kredit münasibətləri
- Pul münasibətləri
- Maliyyə münasibətləri
- Sığorta münasibətləri

508 Ssuda (borc) faizi müvəqqəti istifadəyə verilən dəyərin dir?

- Piorotet
- Qiyməti
- Aksept
- Diskont
- Paritet

509 Beynəlxalq kredit verilir:

- Ancaq inkişaf etmemiş ölkələrə
- Kreditor ölkənin, borcalanın ölkəsinin, üçüncü ölkənin valyutalarında və beynəlxalq pul vahidlərində
- Ancaq kreditor ölkənin valyutasında
- Yalnız sərbəst dəyişdirilən valyuta ilə
- Ancaq beynəlxalq pul vahidlərində

510 Beynəlxalq kreditin fərqləndirici xüsusiyyəti:

- Sövdələşmədə hər hansı bir dövlətin iştirakı
- Borc alan və borc verən müxtəlif ölkələrə mənsub olması
- Sövdələşmədə Beynəlxalq valyuta fondunun mütləq iştirakı
- Sövdələşmədə hər hansı bir dövlətin mütləq iştirakı
- Sövdələşmədə hər hansı bir dövlətin Mərkəzi bankının iştirakı

511 Bazar iqtisadiyyatına keçilməklə kreditin sərhədləri:

- Dövlət tərəfindən müəyyən olunur və tənzimlənir
- Genişlənir
- Dəyişməz qalır
- Məhdudlaşır
- Mərkəzi bank tərəfindən müəyyən olunur və tənzimlənir

512 Borc vəsaiti hesabına artıq ehtiyatların yaradılması kreditin ... kreditin verilməsi deməkdir

- Məqsədli
- Bol
- Plan üzrə
- Az
- Bərabər

513 İstehsal sferasında əmtəələrin möhlətlə realizasiyasında ... krediti əsas rol oynayır

- Lizinq
- Kommersiya
- Dövlət
- Bank
- İpoteka

514 Məhsul istehsalı və satışının fasiləsizliyinin təmin olunmasında kreditin roluirəli gəlir

- Büdcədən kifayət qədər maliyyələşdirilməsi
- Cari pul gəlirləri və xərclərinin uyğun gəlməməsi
- Təsərrüfat subyektlərinin istehsal etdikləri məhsulu sata bilmədiklərindən
- İstehsal fəaliyyətinin kortəbii xarakterindən
- Dövlət müəssisələrinin maliyyələşdirilməməsi

515 İnflyasiya şəraitində kreditin rolu özünü onun köməyilə ... tənzimləməsində göstərir:

- Tədavüldəki pul kütləsinin
- Ölkənin qızıl ehtiyatının həcminin
- Təsərrüfat obyektlərinin borc vəsaitlərinə olan tələbatının
- Əhalinin tədiyə qabiliyyətli tələbin
- Təsərrüfat subyektlərinin borc vəsaitlərinə olan tələbatının

516 Əsas fondların çoxaldılması üçün kreditin tətbiqi kreditin ... rolunu göstərir:

- Dövriyyənin tənzimlənməsi
- İstehsalın genişləndirilməsindəki
- Təsərrüfat subyektlərinin bütçə maliyyələşdirilməsindəki
- İnflyasiya proseslərinin tənzimlənməsindəki
- Tədavüldəki pul kütləsinin tənzimlənməsindəki

517 Məhsul istehsalı və satışı prosesinin fasiləsizliyi kreditin tətbiqi ilə təmin olunur:

- Kommersiya
- Kommersiya və bank
- İstehlak və bank
- Dövlət
- Kommersiya və istehlak

518sferasında kreditin rolu ondan ibarətdir ki, onun köməyi ilə tədavülə pul daxil edilir və tədavüldən götürülür:

- İstehlak
- Pul dövriyyəsi
- Maliyyə münasibətləri
- Sığorta münasibətləri
- İstehsal

519 Kreditin rolu onun hansı proseslərə təsirində meydana çıxır:

- Pul tədavülü sferası
- Məhsul istehsalı, realizasiyası və istehlakı, pul dövriyyəsi sferası

- Məhsul istehsalı və ssuda fondunun bölüşdürülməsi
- Məhsul istehsalı və realizasiyası
- Əmtəə-pul resurslarının istehsalı və istehlakı

520 İqtisadiyyatın planlı modelində ... krediti əsas rolu oynamışdır:

- Dövlət
- Bank
- İpoteka
- Lizinq
- Kommersiya

521 Kreditin ... sərhəddi tələb edir ki, borc vəsaitlərinə olan tələbatın zəruri həcmi müəyyən edilsin

- Xərc
- Kəmiyyət
- İstehsal
- Keyfiyyət
- İstehlak

522 İstehsal xərclərinə kredit verilməsində aparıcı rol oynayır:

- Lizinq krediti
- Bank krediti
- Dövlət krediti
- Kommersiya krediti
- İstehlak krediti

523 Bazar iqtisadiyyatına keçilməklə kredit münasibətlərinin sferası:

- Aktuallaşır
- Genişlənir
- Dəyişməz qalır
- Məhdudlaşır
- Maliyyə münasibətlərinə çevrilir

524 Kreditin rolu xarakterizə olunur:

- Əhalinin ödəniş qabiliyyəti ilə
- Onun tətbiqi nəticələri və onlara nail olmaq metodları ilə
- Borcalanların ucuz kreditlər alınmasında maraqları ilə
- Onun maliyyə və sigorta münasibətləri ilə qarşılıqlı əlaqəsi səviyyəsi ilə
- Bankların resurslarının olması

525 ... kreditinin köməyi ilə müəssisələr arasında istehsal əlaqəsi möhkəmlənir və əmtəə-material dəyərlilərin yenidən bölgüsü baş verir

- Lizinq
- Kommersiya
- Bank
- Dövlət
- Mülki

526 ... krediti icarə müqaviləsinə əsaslanır və avadanlığın qalıq dəyəri ilə alınması hüququ verir

- Bank
- Lizinq
- İpoteka
- Kommersiya

Təsərrüfat

527kreditinin başlıca təyinatı əhalinin istehlak tələbinin ödənilməsidir

- Dövlət
- İstehlak
- Bank
- Kommersiya
- Lizinq

528 Bu kredit satılan əmtəələrin ödənişində möhlət qaydasında verilir.

- Dövlət
- Lizinq
- Mülki
- Kommersiya
- Bank

529kreditinin köməyilə kapitalın iqtisadiyyat sahələri arasında axını baş verir

- Dövlət
- Bank
- İstehlak
- Mülki
- İpoteka

530kreditinin əhəmiyyəti odur ki, o, istehsalın modernləşməsinə, elmi-texniki nailiyyətlərin istehsalda tətbiqinə imkan yaradır

- Kommersiya
- Lizinq
- İstehlak
- Dövlət
- İpoteka

531krediti formasında borcalanlar sıfətində fiziki şəxslər, kreditorlar sıfətində isə kredit idarələri və ticarət təşkilatları çıxış edir:

- Bank
- Kommersiya
- Mülki
- İpoteka
- İstehlak

532lizinqində müqavilə istənilən vaxt pozula bilər:

- Kooperativ
- Operativ
- Operativ-maliyyə
- Maliyyə
- Ekssendent

533 Kommersiya kreditindən fərqli olaraq lizinq krediti ödənilir:

- Barter ilə
- Əmtəələrlə və pulla
- Yalnız pulla
- Yalnız əmtəələrlə
- Yalnız istehsal vasitələri ilə

534 Lizinqin hansı formasında lizinq müqaviləsi müəyyən edilən müddətdən tez pozula bilməz?

- Kjimmersiya
- Maliyyə
- Operativ –maliyyə
- Operativ
- Fakultetiv

535 Qızıl külçə standartı ... nəzərdə tuturdu:

- Banknotların devizlərə – istənilən miqdarda qızılı dəyişdirilə bilən xarici valyutaya dəyişdirilməsini.
- Banknotların kağız pullara dəyişdirilməsini
- Banknotların yüksək çəkili qızılı dəyişdirilməsini
- Qızıl və gümüş pulların eyni zamanda tədavülünü.
- Banknotların kağız və kredit pullara dəyişdirilməsini

536 Qızıl deviz standartı nəyi nəzərdə tuturdu:

- qızıl pulların dövr etməsini.
- banknotların yüksək çəkili qızıl külçələrə dəyişdirilməsini
- pulun bütün funksiyalarını yerinə yetirən qızıl pulların dövr etməsini
- banknotların maneəsiz qızılı dəyişdirilə bilən xarici valyutaya dəyişdirilməsi
- eyni vaxtda qızıl və gümüş pulların dövr etməsini.

537 Ölkə ərazisində mal və xidmətlər üzrə ödəmələr yerinə yetirilir:

- nəğdsiz hesablaşmalarla
- beynəlxalq hesablaşma pul vahidi ilə
- xarici və milli valyuta ilə
- xarici valyutada
- yalnız milli valyutada

538 Pul sistemi:

- Ölkədən kənarda nağdsız ödəmələrin məcmusudur.
- Ölkənin pul tədavülünün qanunvericiliklə müəyyən edilmiş təşkili formasıdır.
- Ölkə ərazisində dövriyyədə olan pul növlərinin məcmusudur.
- Pul kütləsinin kupyur quruluşudur
- Həm ölkə daxilində, həmçinin ölkədən kənarda nağd və nağdsız ödəmələrin məcmusudur.

539 Ötürücü vekseldə ödəyici kimi çıxış edir:

- veksel saxlayan
- veksel emitenti
- veksel buraxan
- vekselin əldə edilməsi üçün vəsait buraxan investor
- veksel emitenti tərəfindən müəyyən edilmiş şəxs

540 Dövlətin və xalq təsərrüfatının bank kreditləşməsi yolu ilə, həmçinin aktiv tədiyyə balansına malik ölkələrdə rəsmi valyuta ehtiyatlarının artması nəticəsində dövriyyəyə buraxılan pullar:

- çek
- veksel
- metal pullar
- kağız pullar
- banknot

541 İnflyasiyasız iqtisadiyyat pulların dövriyyəsi üçün xarakterikdir

- Kağız və kredit pullar
- Kağız pullar
- Elektron pullar
- Kredit pullar
- Real pullar

542 Ödəyicinin vekselin ödəməsinə razılığı necə adlanır:

- inkossasiya
- reqress
- aval
- akzept
- indossonment

543 Diskontlu veksellərin fərqləndirici cəhəti:

- borcun əsas faizlərin əlavə edilməsi
- vekselin məbləğinə faizlərin əlavə edilməsi haqda vekseldə göstərişin olmaması
- borcun əsas məbləğinin əlavə edilməsi
- vekselin nominaldan aşağı satılması
- veksel məbləğinə faizlərin əlavə edilməsinin göstərilməsi

544 pullar pul dövriyyəsinin kanallarında ilişib qalır və kanalları doldurmaqla ucuzlaşır

- Nağdsız pullar
- Kredit pullar
- Elektron pullar
- Real pullar
- Kağız pullar

545 Dəyər ölçüsü funksiyasını pullar yerinə yetirə bilər

- Nəqd pullar
- Real pullar
- Kredit pullar
- Kağız pullar
- Kredit pullar

546 Kredit pulların emissiyasının əsasında pulun hansı funksiyası durur

- Dünya pulu
- Tədavül vasitəsi
- Yığım vasitəsi
- Tədiyyə vasitəsi
- Dəyər ölçüsü

547 Mərkəzi Bank neçə pilləli bank sisteminin birinci pilləsində durur:

- üç pilləli
- beş pilləli
- bir pilleli
- dörd pilləli
- iki pilləli

548 Kvazi-pullar üzrə borc öhdəlikləri nə vaxt ödənilir

- Hesablaşma-kassa mərkəzinin xüsusi razılığı ilə istənilən vaxt
- Kredit sövdələşməsinin bitməsinə ən az 10 gün qalmış
- Tələb edilən kimi dərhal

- Mərkəzi Bankın razılığı ilə
- Kredit sövdələşməsi bitdikdən sonra

549 Veksel üzərində ötürücü yazı necə adlanır:

- aval
- indosserment
- allong
- emitent
- diskont

550 Ötürücü veksel üzrə ödəməni alan şəxs necə adlanır:

- remitent
- inkasator
- trassa
- emitent
- trassant

551 Pullar xüsusi dəyərə malikdirlər.

- Elektron pullar
- Kağız pullar
- Kredit pullar
- Tam dəyərli pullar
- Nağdsız pullar

552 Lombard krediti.....müddətə verilir

- Uzun müddətli
- Altı ayadək
- 1 ilə qədər
- İki gündən beş günədək
- Üç gündən otuz günədək

553 Kağız pulların emissiyasının pulun hansı funksiyasına əsaslanır:

- Dünya pulu
- dəyər ölçüsü
- yığım vasitəsi
- tədavül vasitəsi
- tədiyyə vasitəsi

554 Kommersiya bankının əlavə kapitalının mənbəyi idir

- Ssudalar üzrə ola biləsi itgilər üçün ehtiyat
- Banklararası kredit
- Budcədən kənar fondlar
- Sığorta fondu
- Mərkəzləşdirilmiş kredit

555 Bankın xüsusi kapitalı.....əmlakdır

- Bankın formalaşmasında lazım olan
- Öhdəlikdən azad olmayan
- Bankın fəaliyyəti zaman formalaşır
- Banklararası bazada əldə olunan
- Bankın yarandığı zaman formalaşır

556 Veksel, banknot və çek pulun növünə aiddir.

- Kağız
- Metal
- Əmtəə
- Real
- Kredit

557 Müasir kommersiya bankları xidmət göstəririlər:

- Başqa kəmmersiya banklara
- Yalnız əhaliyə
- Yalnız təşkilatlara
- Təşkilatlara və əhaliyə
- Mərkəzi banka

558 Mərkəzi Bankın “ucot dərəcəsi” deməkdir

- pulun dəyərini ölçmək
- qiymətli kağızların girovu zamanı diskont dərəcəsi
- kommersiya banklarının veksellərinin satın alınması zamanı diskont dərəcəsi
- kommersiya banklarına verilən kreditə görə faiz dərəcəsi
- kommersiya banklarının ssuda faizinin məhdudlaşdırılması

559 Mal dövriyyəsinə real tələbatla əlaqənin pozulması zamanı dəyişilməyən banknotlar:

- Faktiki olaraq dəyərli pullara çevrilir.
- Kortəbii şəkildə xəzinədarlığa daxil olur.
- Faktiki olaraq kredit pullara çevrilir
- Dövlət tərəfindən tədavüldən çıxarılır.
- Faktiki olaraq kağız pullara çevrilir

560 Öz statusuna görə Mərkəzi bank:

- hüquqi şəxs
- qeyri-kommersiya tərəfdası
- fiziki şəxs
- şəxsi təşkilat
- kommersiya təşkilatı

561 Büdcənin kassa icraçısı kimi Mərkəzi bank hansı funksiyani yerinə yetirdikdə çıxış edir:

- pul-kredit siyasetini həyata keçirmək
- valyuta nizamlasdırılması
- hesablaşmaların təşkilatçısı
- hökumətin maliyyə agenti
- ucot siyaseti

562 Dövlət bütçəsi kəsirinin örtülməsinə ssuda vermə qərarını vermək mərkəzi bankın ... müstəqilliyinin nəticəsidir:

- siyasi
- hüquqi
- social
- fiziki
- iqtisadi

563 Dövlət bütçəsinin gəlirlərinə nə aiddir?

- milli varidat
- dolayı vergilər
- MG
- mənfəət
- istehlak fondu

564 Büdçə profisi hansıdır?

- gəlirlərin xərclərdən artıqlığı
- gəlirlərin xərclərə bərabarlıy
- gəlirlərin xərclərdən kicik və bərabər olması.
- gəlirlərin xərclərdən üstün və ya bərabər olması.
- xərclərin gəlirlərdən artıqlığı

565 ƏDV-nin dərəcəsi neçədir?

- 28 faiz
- 18 faiz
- 10 faiz
- 22 faiz
- 15 faiz

566 Aşağıda göstərilən hallardan hansı olduqda bazar qiyməti tətbiq edilir?

- malların açıq hərracda satışı zamanı
- barter əməliyyatlarının aparılması zamanı
- ƏDV tətbiq edilən malların təqdim edilməsi zamanı
- aksizli malların satışı zamanı
- ƏDV tətbiq edilən xidmətlərin göstərilməsi zamanı

567 Aşağıdakı faydalı qazıntılarından hansı yerli əhəmiyyətli tikinti materiallarına aid edilir?

- təbii qaz
- tikinti qumları
- mişar daşı
- daş duz
- kvars qumları

568 Aşağıdakılardan hansı dövlət vergilərinə aid deyildir?

- hüquqi şəxslərin əmlak vergisi
- fiziki şəxslərin əmlak vergisi
- yol vergisi
- aksizlər
- hüquqi şəxslərin torpaq vergisi

569 Kamerall vergi yoxlaması vergi ödəyicisi tərəfindən vergi bəyannaməsi təqdim edildiyi gündən sonra neçə gün müddətində həyata keçirilir?

- 35 gün
- 30 gün
- 20 gün
- 15 gün
- 45 gün

570 Fiziki şəxslər gəlir vergisini hansı büdcəyə ödəyirlər?

- 80% -dövlət büdcəsinə, 20%- yerli büdcəyə
- dövlət büdcəsinə

- yerli büdcəyə
- 50% - yerli büdcəyə; 50% dövlət büdcəsinə
- büdcədən kənar fonda

571 Mənfəətdən vergi hansı dərəcə ilə tutulur?

- 0.18
- 0.2
- 0.27
- 0.24
- 0.22

572 Əmlak vergisinin ödəyicisi olan şəxslər kimlərdir?

- ancaq əcnəbilər
- Mülkiyyətdə əmlakı olan fiziki və hüquqi şəxslər
- ancaq sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər.
- ancaq Azərbaycan Respublikasının vətəndaşları
- müəssisələr

573 Azərbaycan Respublikasında gəlir vergisinin ödəyicisi kimlərdir?

- fiziki və hüquqi şəxslər
- Rezident və qeyri-rezident fiziki şəxslər
- Qeyri-rezident hüquqi şəxslər
- hüquqi şəxslər
- fərdi sahibkarlar

574 Vergi Məcəlləsi Azərbaycan Respublikası ərazisində hansı vergiləri müəyyən edir?

- yerli və muxtar respublika vergilərini
- dövlət, muxtar respublika və yerli vergiləri
- ancaq dövlət və yerli vergiləri
- ancaq dövlət vergilərini
- dövlət və muxtar respublika vergilərini

575 Vergi ödəyicisinin vergi öhdəliyi dedikdə nə başa düşülür?

- vergi borclarını ödəmək
- vergini ödəmək
- vergi bəyannaməsini vergi orqanına təqdim etmək
- verginin hesablanması
- vergi orqanında uçota durmaq

576 Fiskal inhisar vergiləri nədir?

- korporativ vergisi
- dolayı vergi növü.
- rüsum
- birbaşa vergi növü
- gəlir vergisi

577 Dövlət gəlirlərinin səfərbərliyə alınması metodlarını qeyd edin:

- subvensiyalar
- subsidiyalar
- dotsasiyalar
- vergiqoyma
- transfertlər

578 Aşağıdakı vergilərin hansıları dolayı vergilərdir:

- əmlak vergisi, gəlir vergisi
- ƏDV; aksizlər
- aksizlər; müəssələrin əmlak vergisi
- müəssələrin əmlak vergisi; ƏDV
- gəlir vergisi; mənfəət vergisi; aksizlər

579 Dövlət gəlirlərinin formalasmasında hansı tədiyyələr iştirak edir:

- emissiya; subsidiya; dotsiya
- vergilər; qeyri vergi daxilolmaları;
- subvensiya; borclar; dolayı vergilər; dotsiya
- dolayı vergilər; borclar; dotsiya;
- subvensiya; subsidiya; dotsiya.

580 Hansı növ tədiyyələr birbaşa vergiyə aid deyildir?

- gəlir vergisi
- əlavə dəyər vergisi
- əmlak vergisi
- mənfəət vergisi;
- torpaq vergisi

581 İqtisadi məzmunundan aslı olaraq büdcə xərcləri mövcud olur:

- fiskal
- cari; əsaslı
- sosial; iqtisadi
- birbaşa; dolayı
- müdafiə; iqtisadi

582 Büdcələrarası münasibətlər mövcuddur:

- federal və konfederal dövlətlərdə
- Dövlət və yerli hakimiyyət orqanları arasında
- ancaq federal dövlətlərdə
- ancaq unitar dövlətlərdə
- ancaq konfederal dövlətlərdə

583 Butun səviyyələrdə büdcələrin formalası və istifadəsi zamanı dövlətin həyata keçirdiyi tədbirlərin məcmusu necə adlanır:

- büdcə prosesi
- büdcə siyasəti;
- büdcə mexanizmi
- büdcə huququ
- büdcə planlaşdırması

584 Büdcə sisteminin səviyyələrinin miqdarı nədən asılıdır:

- prezidentdən və parlamentdən
- ölkənin dövlət quruluşundan
- iqtisadi məqsədyönlülükdən
- büdcə sisteminin quruluşu prinsiplərindən
- idarəetmə və hakimiyyət orqanlarının səlahiyyətlərindən

585 Büdcənin icrası üsullarına aiddir:

- heç biri
- xəzinədarlıq
- kredit
- bank
- sigorta

586 Büdcənin xüsusi gəlirlərinə aiddir:

- xəzinədarlıq öhdəlikləri
- vergili gəlirlər və qeyri vergili gəlirlər
- dövlət büdcədənkənar fondların vergili gəlirləri
- milli gəlir
- maliyyə yardımı

587 Dövlət bütçəsinin gəlirlərinin formalaşmasında əsas mənbə kimi nə çıxış edir? 1. milli gəlir; 2. vergili gəlirlər; 3. dövlət krediti; 4. qeyri vergili tədiyyələr; 5. milli sərvətin bir hissəsi;

- 4; 5
- 1; 5
- 2; 4
- 1; 3
- 3; 5

588 Maliyyə sisteminə aid olmayanı göstərin:

- dövlət krediti
- qanunverici orqan
- bütçədənkənar fondlar;
- bələdiyyə bütçəsi
- dövlət bütçəsi

589 Dövlət maliyyəsinə aid deyildir;

- Dövlət krediti
- Yerli bütçələrin gəlirləri və xərcləri;
- Dövlət Sosial Müdafiə Fonduunun xərcləri;
- Dövlət bütçəsinin yerli gəlirləri və xərcləri
- Dövlət müəssisələrinin maliyyəsi

590 Dövlət bütçəsində NMR bütçəsinə, yerli bütçələrə əvəzsiz olaraq verilən maliyyə vəsaiti necə adlanır?

- hamısı
- Ssuda
- Dotasiya və Subsidiya
- Subvensiya
- Heç biri

591 Büdcənin xüsusi gəlirlərinə aiddir: 1. vergili gəlirlər; 2. qeyri vergili gəlirlər; 3. dövlət bütçədənkənar fondlarının vergili gəlirləri; 4. maliyyə yardımı; 5. xəzinədarlıq öhdəlikləri; 6. dövlət borcları;

- 2 4
- 1 2
- 4 6
- 3 4
- 3 6

592 Dövlət bütçəsinin gəlirlərinin formalaşmasında əsas mənbə kimi nə çıxış edir?

- amortizasiya ayırmaları;
- ÜDM
- dövlət krediti
- vergili və qeyri vergili tədiyyələr
- gömrük rüsumları

593 Maliyyə sisteminə aiddir: 1. parlament; 2. qanunverici orqan; 3. icraedici orqan; 4. büdcədənəkənar dövlət fondlar; 5. dövlət bütçəsi; 6. dövlət krediti;

- 3; 4; 5
- 4; 5; 6
- 2; 5; 6
- 1; 2; 3
- 1; 3; 5

594 Hökumət vergi dərəcələrinin səviyyəsini aşağı salaraq nəyə nail olur?

- kreditlərin həcmi azaltmağa
- inflasiyanın tempini azaltmağa
- faiz dərəcələrinin artım sürətinin qarşısını almağa
- işsizliyin səviyyəsini azaltmağa
- amortnzasıya ayırmalarının həcmi artırmağa

595 Büdcə təsnifatı ifadə edir:

- bütün səviyyələrdə bütçənin gəlir və xərc maddələrinin təsnifatını;
- bütçənin gəlir və xərclərinin eyni əlamətlər üzrə qruplaşdırılmasını,
- bütün səviyyələrdə bütçə gəlirlərinin və xərclərinin qruplaşdırılmasını
- rəqəmli kodla ifadə edilmiş bütçə maddələrinin qruplaşdırılmasını;
- bütün səviyyələrdə bütçə maddələrinin məcmusunu

596 Yerli bütçənin tarazlaşdırılması.

- Yerli bütçənin gəlirlərinin artırılmasıdır
- Yerli bütçənin gəlirlərinin xərclərə uyğunlaşdırılmasıdır
- Mərkəzi dövlət bütçəsinin xərclərinin səviyyəsinin onun gəlirlərinə uyğunlaşdırılmasıdır
- Yerli bütçənin öz mədaxil mənbələrinin və bələdiyyələrin yerli bütçə vəsaiti barədə sərəncam vermək barəsində müstəsna hüququnun olmasıdır
- Yerli bütçənin müstəqilliyidir

597 Əsas şəffaf bütçə prinsipi hansıdır?

- variantların hamısı düzdir
- Hesabatlılıq
- Komplekslilik
- Ədalətlilik
- Konfidensiallıq

598 Yerli bütçələr necə qəbul edilir?

- Milli Məclisdə
- Bələdiyyə qərarı ilə bələdiyyənin icra orqanı tərəfindən
- Rayon icra hakimiyyəti tərəfindən
- Ümumi bütçənin daxilində
- Rayon maliyyə şöbəsi tərəfindən

599 Dövlət bütçəsinin layihəsini hansı orqan müzakirə edib qəbul edir?

- Gömrük Komitəsi

- Milli Məclis
- Nazirlər Kabinetini və Maliyyə Nazirliyi
- Prezident Aparatı
- Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi

600 Bunlardan hansı büdcələrarası münasibətlərin məqsədlərinə daxil deyil?

- Variantlardan hamısı düzdür
- Ərazinin xərc ehtiyaclarının obyektiv qiymətləndirilməsi.
- Ümumdövlət xarakterli məsələlərin həlli və ümummilli maraqların təminini
- Ərazi inkişafının tarazlaşdırılması;
- Ayrıca ərazi üzrə təşəbbüslerin inkişafi üçün stimulların yaradılması;

601 Yerli büdcə nədir?

- Dövlətin pul vəsaiti fondudur
- Yerli büdcə bələdiyyə statusuna uyğun olaraq özünüidarəetmə prinsiplərini reallaşdırmaq, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyənləşdirilmiş bələdiyyə səlahiyyətlərini həyata keçirmək üçün formallaşan və istifadə olunan maliyyə vəsaitidir
- Qanunverici orqandır;
- Dövlət büdcəsinin tərkib hissəsidir;
- Bələdiyyə müəssisələrinin maliyyə vəsaitləri fondudur

602 Büdcə təsnifatı nədən ibarətdir:

- Büdcə xərclərinin funksional təsnifatından
- Büdcə gəlirlərinin və xərclərinin iqtisadi, təşkilati və funksional əlamətlər üzrə qruplaşdırılmasından;
- Büdcə xərclərinin təşkilati təsnifatından
- Büdcə gəlirlərinin gəlir mənbələri üzrə təsnifatından
- Büdcədən kənar fondların təsnifatından.

603 Azərbaycanda Büdcə ili hansı müddəti əhatə edir?

- Variantlar düz deyil
- Yanvarın 1-dən dekabrın 31-dək olan dövrü;
- Martın 1-dən oktyabrin 31-dən olandövrü;
- Oktyabrin 1-dən sentyabrin 30-dək olan dövrü;
- İyunun 1-dən yanvarın 1-dək olan dövrü

604 Azərbaycan Respublikasının büdcə sistemi hansı qanunla tənzimlənir?

- nazirlər Kabinetinin qərarı ilə
- “Büdcə sistemi haqqında” AR-nın Qanunu ilə;
- Vergi Məcəlləsi ilə
- “Sığorta haqqında” Qanunla
- AR-nın Konstitusiyası ilə

605 Subsidiya nədir?

- Kreditdir.
- Dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə, yerli büdcələrə və hüquqi şəxslərə verilən əvəzsiz maliyyə vəsaitidir.
- Dövlət büdcəsindən yerli büdcələrə istifadə təyinatı göstərilmedən ayrılan maliyyə vəsaitidir.
- Büdcə ssudasıdır
- Borc faizidir

606 Subvensiya nədir?

- büdcə ssudasıdır

- Dövlət bütçəsindən Naxçıvan Muxtar Respublikasının bütçəsinə və yerli bütçələrə məqsədli verilən , məqsədli istifadı olunmadıqda geri qaytarılan vəsaitlərdir
- Dövlət bütçəsindən yerli bütçələrə gəlir və xərcləri tənzimləmək məqsədi ilə əvəzsiz verilən maliyyə vəsaitidir.
- Dövlət bütçəsindən yerli bütçələrə istifadə təyinatı göstərilmədən ayrılan maliyyə vəsaitidir.
- Bütçə sekvestiridir.

607 Dotsiya nədir:

- Dövlət bütçəsindən yerli bütçələrə verilən maliyyə vəsaitidir.
- Dövlət bütçəsindən Naxçıvan Muxtar Respublikasının bütçəsinə və yerli bütçələrə gəlir və xərcləri tənzimləmək məqsədi ilə əvəzsiz verilən maliyyə vəsaitidir.
- Yerli bütçələrdən hüquqi şəxslərə verilən maliyyə vəsaitidir
- Dövlət bütçəsindən yerli bütçələrə geri qaytarılmaq şərti ilə verilən maliyyə vəsaitidir.
- Dövlət bütçəsindən yerli bütçələrə gəlir və xərcləri təmziləmək məqsədi ilə müəyyən müddətdə verilən maliyyə vəsaitidir.

608 Büdcənin əsas yerinə yetirdiyi funksiyalar:

- Əmanət və nəzarət
- Bölgü və nəzarət
- Fiskal; stabillaşdırıcı
- Bölgü; stimullşdırıcı
- Tənzimləyici və nəzarət

609 Hansı vergilər dövlət bütçəsinə ödənilir: 1. fiziki şəxslərin torpaq vergisi 2. fiziki şəxslərin gəlir vergisi 3. ƏDV 4. yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi 5. bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi

- 4; 5
- 2; 3
- 3; 5
- 1; 4
- 2; 5

610 Hansı vergi yerli vergiyə aid deyildir? 1. fiziki şəxslərin torpaq vergisi 2. fiziki şəxslərin gəlir vergisi 3. hüquqi şəxslərin torpaq vergisi 4. yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi 5. bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi

- 4; 5
- 2; 3
- 3; 5
- 1; 4
- 2; 5

611 Dövlət vəsaitlərinin istifadəsi prinsiplərini seçib göstərin. 1. qaytarılmamaq şərti, 2. planın yerinə yetirilməsi 3. öhdəliklərin yerinə yetirilməsi 4. məqsədli istifadə 5. xalq təsərrüfatının prioritət istiqamətləri

- 4; 5
- 1; 4
- 3; 5
- 1; 3
- 1; 5

612 Bütçə tarazlığı nədir?

- İnflyasiya
- Büdcənin gəlir və xərclərinin bərabərliyi
- Bütçə xərclərinin bütçə gəlirlərini üstələnməsi;
- Bütçə gəlirlərinin bütçə xərclərini üstələnməsi;
- Pulun dövriyyədə çox olması;

613 Büdcə quruluşunun tərkib hissəsini nə təşkil edir?

- Sığorta sistemi
- Büdcə sistemi
- Büdcə prosesi
- Maliyyə sistemi
- Dövlət nəzarəti

614 Hansı vergi yerli vergiyə aid deyildir?

- bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfaət vergisi
- hüquqi şəxslərin torpaq vergisi
- fiziki şəxslərin əmlak vergisi
- fiziki şəxslərin torpaq vergisi
- yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi

615 Dövlət vəsaitlərinin istifadəsi prinsiplərini göstərin.

- xalq təsərrüfatının prioritet istiqamətləri
- qaytarılmamaq, məqsədli istifadə
- idarə, qaytarılmamaq şərti
- planın yerinə yetirilməsi
- idarə

616 Hansı növ bölgü dövlət büdcəsi tərəfindən həyata kecirilir?

- sahədaxili və təsərrüfatdaxili
- ərazi və sahələrarası
- sahələrarası
- idarədaxili və sahələrarası
- təsərrüfatdaxili

617 Müasir dövrdə mövcud olan büdcə tənzimlənməsinin metodlarını göstərin.

- subsidiya, dövlət borcları, dotasıya;
- dotasiya; subvensiya; ssuda; subsidiyalar, transfertlər
- subvensiya; dövlət borcları; emissiya; ssuda
- qiymətlər arasında fərqliqin örtülməsi; transfertlər; emissiya; ssuda
- dotasiya; dövlət krediti

618 Mərkəzləşdirilmiş pul fondlarının əmələ gəlməsi və istifadəsinin forma və metodlarının məcmusu dedikdə nə başa düşülür?

- Büdcə planlaşdırılması
- Büdcə mexanizmi
- Büdcə münasibətləri
- Büdcə
- Büdcə prosesi

619 Büdcə sisteminin təşkili prinsipini seçib göstərin: 1. mərkəzlilik; 2. unversallıq; 3. vahidlik; 4. aşkarlıq; 5. ədalətlilik;

- 4; 5
- 3; 4
- 2; 5
- 1; 3
- 1; 2

620 Büdcə prosesi nədir?

- bütçə layihəsinin hazırlanması, baxılması və nəzarət
- bütçə layihəsinin hazırlanması, baxılması, təsdiqi və icrası;
- bütçənin qəbulu və icrası;
- bütçənin baxılması və qəbulu;
- bütçənin qəbulu, icrası və nəzarət;

621 Dövlət bütçəsində hansı vəziyyət daha əlverişli sayılır?

- bütçənin gəlirlər hissəsinin tam icra edilməsi;
- gəlirlərin xərcləri üstələməsi, gəlirlərin xərclərə bərabərliyi
- xərclərin gəlirləri üstələməsi;
- heç biri
- bütçənin xərclər hissəsinin qismən icra edilməsi

622 Dövlət bütçəsi nədir?

- dövlətin maliyyə aləti;
- dövlətin əsas maliyyə planı
- dövlətin iqtisadi siyasetinin maliyyə konsepsiyası;
- dövlətin maliyyə programı;
- xərclər smetası

623 Büdcə sisteminin təşkili prinsipi hansıdır:

- ədalətlilik
- mərkəzlilik
- unversallıq
- vahidlik
- mərkəzlilik, unversallıq;

624 Büdcə sistemi dedikdə nə başa düşülür?

- bütçə münasibətləri
- mərkəzləşdirilmiş fondlar
- maliyyə sistemi
- bütçələrin məcmusu
- bütçə təşkilatları

625 İctimai təşkilatların maliyyə resurslarının formallaşması mənbələrini müəyyən edin:

- bütçədən kənar fondlardan investisiya qoyuluşları;
- bütçə vəsaitləri
- sigorta vəsaitləri
- üzvolma və üzvülük haqları
- dövlət krediti

626 İctimai birliklərin maliyyə planlarının xərclər hissəsinə aid deyildir:

- beynəlxalq əlaqələrlə bağlı məsrəflər;
- inzibati-beynəlxalq əlaqələrlə bağlı məsrəflər
- bütçə qarşısında maliyyə öhdəlikləri;
- aparatın saxlanılması ilə bağlı məsrəflər;
- əsas fəaliyyətlə bağlı məsrəflər

627 İctimai birliklərə misal göstərmək olar: 1. həmkarlar ittifaqı; 2. siyasi partiyalar; 3. idman cəmiyyətləri; 4. xüsusi müəssisələr; 5. kooperativlər; 6. səhmdar cəmiyyətlər;

- 3; 4; 5
- 1; 2; 3

- 2; 4; 5
- 3; 4; 6
- 1; 3; 6

628 Aşağıda göstərilənlərdən hansılar əsas vəsaitlərə aid deyil?

- Ötürüçü qurğular;
- Maşınlar
- Binalar
- Qurğular
- Xammal və materiallar

629 Qeyri-kommersiya təşkilatları sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilərlərmi?

- dövlət orqanlarının icazəsi olarsa ola bilərlər
- ola bilərlər;
- istisna hallarda ola bilərlər
- ola bilməzlər;
- sualın qoyuluşu yalnaşdır

630 Müəssisə hansı pul vəsaiti fonduna sosial sığorta üçün vəsait köçürür?

- əhalinin məşğulluq fondu
- DSMF
- dövlət büdcəsi
- Ssuda fondu
- pensiya fondu

631 Müəssisədə amortizasiya fondu hansı məqsəd üçün istifadə edilir?

- istehlak xərcləri
- birbaşa investisiyalar
- kommersiya xərcləri
- təmir xərcləri
- idarəetmə xərcləri

632 Müəssisədə əsas fondların hissə-hissə bərpası hansı pul fondundan maliyyələşir?

- ehtiyat fondu
- təmir fondu
- yiğım fondu
- amortizasiya fondu
- istehlak fondu

633 Müəsisənin büdcəyə ödədiyi dolayı vergi

- sadələşdirilmiş vergi
- aksizlər
- əmlak vergisi
- mənfəət vergisi
- torpaq vergisi

634 Müəssisəyə tətbiq edilən cərimə sanksiyalarına görə ödənişlər hansı mənbəydən ödənilir:

- yiğım fondu
- xalis mənfəət
- sair satışdan gəlir
- məhsul satışından gəlir
- mənfəətdən

635 Müəssisənin nizamnatə kapitalının tərkibini göstərin: 1. dövriyyə kapitalı 2. amortizasiya fondu 3. əsas kapital 4. ehtiyat fondu 5. istehlak fondu

- 4; 5
- 1; 3
- 3; 5
- 3; 4
- 1; 5

636 Müəssisədə hesabat dövründə aşkar edilən keçən illərin mənfəəti hansı gəlir qrupuna daxil edilir?

- yenidənbölüşdürmə yolu ilə daxil olan vəsaitlər
- satışdankənar əməliyyəatlardan gəlir
- sair satışdan gəlir
- mənsul satışından gəlir
- əsas fondların satışından gəlir

637 Aşağıda göstərilən hansı vergi birbaşa vergilərə daxil deyil?

- gəlir vergisi
- əlavə dəyər vergisi
- əmlak vergisi
- mənfəət vergisi
- torpaq vergisi

638 Dövlət sosial müdafiə fonduna müəssisədə hansı göstəriciyə əsasən ayırma hesablanılır:

- istehsalk fonduna görə
- əmək haqqı fonduna görə
- tam maya dəyərinə görə
- satışdan gəlirə görə
- istehsal maya dəyərinə görə

639 Təsərrüfatdaxili maliyyə nəzarətini hansı subyekt həyata keçirir?

- maliyyə nazirliyi
- müəssisənin maliyyə xidməti
- Auditor firması
- Sahə nazirliliklərinin təftiş apparatı
- vergi orqanı

640 Əmlak vergisinin ödəyiciləri:

- sahibkarlıq fəaliyyəti göötərən fiziki şəxslər
- fiziki və hüquqi şəxslər
- müəssisələr
- AR vətəndaşları
- xarici vətəndaşlar

641 Müəssisənin ehtiyat fonduna hər il xalis mənfəətin neçə faizi daxil edilir:

- 0.03
- 0.05
- 0.08
- 0.07
- 0.04

642 Müəssisədə öz xərcini ödəmə hansı xərcləri nəzərdə tutur:

- vergiləri
- material və əmək haqqı xərclərini
- istehlak fondunun təşkilini
- dividentinin ödənilməsini
- satışdan kənar xərcləri

643 Müəssisə maliyyəsinin funksiyaları:

- Planlaşma və təhlil
- Bölgüsdürəcü, nəzarət
- Nəzarət və istehsal
- Sosial və tənzimlənmə
- Planlaşma, tənzimləmə

644 Kommersiya fəaliyyəti göstərən müəssisədə məhsulun dəyərinin bölüşdürülməsi prosesi gəlirin hansı hissəsindən başlayır:

- İstehlak fondundan
- Satışdan gəlirdən
- Xalis mənfəətdən
- Balans mənfəətindən
- Yığım fondundan

645 Maliyyə – Bu:

- Vergidir
- Pul münasibətləridir
- Qiymətli kağızlardır
- Puldur
- Əmək haqqıdır

646 Müəssisədə yığım fondunun təşkili mənbəyi

- Nizamnamə fondu
- bölüşdürülməyən mənfəət və amortizasiya
- Sair satışdan mənfəət
- Balans mənfəəti
- Maya dəyəri

647 Müəssisələrin maliyyə münasibətləri sisteminə daxil olan münasibətlərin xarakteri

- Qanuni
- İstehsal (iqtisadi)
- Natural-əşya
- Sosial
- Sosial-iqtisad

648 Müəssisənin pul fondlarına daxil olmayan fond:

- Valyuta fondu
- Məşğulluq fondu
- Ehtiyat fondu
- Nizamnamə kapitalı
- Amortizasiya fondu

649 Müəssisələrdə sadə təkrar istehsal xərclərinin maliyyə təminatının metodu:

- Sığortalama
- Öz xərcini ödəmə

- Özünümaliyyələşmə
- kreditləşmə
- Büdcə təminatı

650 Müəssisələrdə geniş təkrar istehsal xərclərinin maliyyə təminatının metodu:

- Öz xərcini ödəmə
- Özünümaliyyələşmə
- Büdcə təminatı
- kreditləşmə
- Sığortalama

651 Müəssəsələrdə maliyyə ehtiyatının (risk fondu) təşkili mənbəyi

- Kreditlər
- Xalis mənfəət
- Möhkəm passivlər
- amortizasiya ayırmaları
- Balans mənfəəti

652 Müəssisə maliyyəsi maliyyə-kredit sisteminin hansı həlqəsinə daxildir.

- Dövlət maliyyəsi
- Sığortanın maliyyəsi
- Təsərrüfat subyektlərinin maliyyəsi;
- Büdcə sistemi
- İctimai təşkilatların maliyyəsi

653 Təkiraristehsal prosesinin maliyyə təminatının prioritət formasını göstərin.

- büdcə maliyyələşdirməsi
- özünümaliyyələşdirmə
- dövlət maliyyələşdirməsi
- kreditləşdirmə
- sığortalama vasitəsi ilə maliyyə ehtiyatlarının yaradılması

654 Əsas istehsal fondlarının rentabelliyi

- Əsas fondların orta dəyərinin işçilərin sayına nisbəti
- Mənfəətin əsas fondların orta illik dəyərinə nisbəti
- Məhsul satışından gəlirin istehsalın həcmində nisbəti.
- Əsas fondların orta dəyərinin məhsul satışından gəlir nisbəti
- Məhsul satışından gəlirin əsas fondların orta dəyərinə nisbəti

655 Müəssisələnin ödədikləri birbaşa vergilər:

- Dövlət rüsumları
- Mənfəət vergisi
- Aksizlər
- ƏDV
- Gömrük vergiləri

656 Nizamnamə kapitalının neçə faizi həcmində müəssisədə maliyyə ehtiyatı fondu təşkil olunur.

- 0.3
- 0.15
- 0.35
- 0.2
- 0.1

657 Birbaşa investisiyaların maliyyələşmə mənbəyi:

- Qısa müddətli kredit
- Xalis mənfaət
- İstehlak fondu
- Möhkəm passivlər
- Sair satışdan mənfaət

658 Mənfaət vergisi ödənilidikdən sonra qalan mənfaət necə adlanır?

- Baza mənfaəti
- Xalis mənfaət
- Qalıq mənfaəti
- Balans mənfaəti
- Ümumi mənfaət

659 Təsərrüfat subyektləri özlərində yaratdıqları fondları seçib göstərin: 1. Büdcədən kənar fondlar; 2. Yığım fondu; 3. İstehlak fondu; 4. əsas fondlar 5. suda fondu;

- 4; 5
- 2; 3
- 3; 4
- 1; 3
- 1; 5

660 Əsas kapitala qoyulan investisiyalar necə adlanır:

- Cari fəaliyyətlə əlaqədar investisiyalar.
- Birbaşa investisiyalar
- Portfel investisiyalar
- Maliyyə investisiyaları
- dolayı investisiyalar

661 Müəssisədə mənfaətin əldə edilməsinə çəkilən xərclər:

- Yığım fondu
- İstehsal xərcləri.
- Vergilər
- İstehlak fondu
- Maliyyə ehtiyatı

662 Müəssisənin maliyyə resurslarında borc mənbəyi.

- Sığorta ödənişləri.
- Qısa-uzunmüddətli kredit
- Mənfaət
- Büdcə vəsaiti
- Amortizasiya ayırmaları

663 Müəssələrin maliyyəsinin təşkili prinsipləri hansılardır?

- özəl, dövlət, səhmdar, kooperativ
- özünümaliyyələşdirmə; maddi məhsuliyyət; maddi maraq; müstəqillik;
- maddi maraq; səmərəli idarəçilik; özünümaliyyələşdirmə
- maddi məhsuliyyət; səmərəli idarəçilik
- maddi maraq; səmərəli idarəçilik;

664 Müəssisələrin maliyyələşmə metodlarını göstərin?

- dövlət krediti
- özünümaliyyələşdirmə, kreditləşdirmə; dövlət maliyyələşdirməsi;
- siğorta maliyyəsi; özünümaliyyələşdirmə; kreditləşdirmə
- özünümaliyyələşdirmə; siğorta maliyyəsi; kreditləşdirmə
- siğorta maliyyəsi; kreditləşdirmə

665 Təsərrüfat subyektləri özlərində aşağıdakı fondları yaradırlar. Bunlar hansılardır?

- yol fondu və istehlak fondu
- Yığım fondu; İstehlak fondu
- suda fondu; İstehlak fondu
- Büdcədən kənar fondlar; İstehlak fondu
- təqayüd fondu; əsas fondlar

666 Mənfəətin ölçüsü bir başa nədən asılıdır?

- maddi aktivlərdən
- qiymət və məhsulun maya dəyərindən
- dövriyyə aktivlərinin dəyərindən
- əsas vəsaitlərin dəyərindən
- rəqabətdən

667 Müəssisədə istehsal olunmuş məhsulun dəyərinin bölgüsü nədən başlayır?

- mənfəətin bölgüsündən;
- satışdan gələn mədaxilin bölgüsündən;
- yığım fondunun bölgüsündən;
- xalis mənfəətin bölgüsündən
- istehlak fondunun bölgüsündən

668 Dövlət büdcəsinin icrasına cari nəzarəti hansı orqan həyata keçirir:

- Milli Məclis.
- Mazlıyyə Nazirliyi Dövlət Xəzinədarlıq Agentliyi
- Vergilər Nazirliyi
- İqtisadi İnkişaf Nazirliyi
- Hesablama Palatası.

669 Dövlət büdcəsinin icrasına nəzarət hansı dövlət orqanları həyata keçirir?

- Auditorlar Palatası;
- Hesablama Palatası.
- Hesablama Palatası və Auditorlar Palatası
- Mazlıyyə Nazirliyi və Auditorlar Palatası.
- Milli Məclis və Auditorlar Palatası.

670 Aparılma yerinə görə maliyyə nəzarəti fərqləndirilir: 1. sənədli nəzarət. 2. səyyar nəzarət, 3. daxili nəzarət; 4. kameral nəzarət. 5. xarici nəzarət

- 4; 5
- 2; 4
- 3; 5
- 1; 3
- 1; 5

671 Azərbaycan Respublikası Hesablama Palatası hansı orqana hesabat verir:

- Milli Məclisə və AR Maliyyə Nazirliyinə
- Yalnız Milli Məclisə

- AR Prezidentinə və Milli Məclisə
- Yalnız AR Prezidentinə.
- AR Maliyyə Nazirliyinə

672 Vergi orqanlarının vəzifələrinə aid edilmir:

- Vergi ödəyicilərinin uçotunu aparmaq.
- Büdcənin gəlir hissəsini proqnozlaşdırmaq.
- Vergilərin düzgün hesablanması, tam və vaxtında ödənməsinə nəzarət etmək.
- Vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək.
- Hesablanmış və daxil olmuş vergilərin uçotunu aparmaq

673 Aparılma yerinə görə maliyyə nəzarəti fərqləndirilir:

- Kameral nəzarət. İlkin nəzarət.
- Səyyar nəzarət, kameral nəzarət.
- Səyyar nəzarət, sənədli nəzarət.
- Kameral nəzarət, sənədli nəzarət.
- Sənədli nəzarət, ilkin nəzarət.

674 Müəssisə, idarə və təşkilatların konkret dövr ərzindəki təsərrüfat-maliyyə fəaliyyətinin sənədlər əsasında yoxlanılması:

- Tematik yoxlama.
- Təftiş.
- Çarpaz yoxlama.
- Təhlil
- Sənədlərin oxunması

675 Maliyyə nəzarətinin metodlarını seçib göstərin: 1. İlkin nəzarət, 2. tematik yoxlama; 3. təhlil; 4. sənədli nəzarət; 5. cari nəzarət,

- 4; 5
- 2; 3
- 3; 4
- 1; 5
- 3; 5

676 Maliyyə nəzarətinin aparılması mərhələlərinə aid deyil:

- Yoxlama materiallarının reallaşdırılması
- Dövlət büdcəsi qarşısında maliyyə öhdəliklərinin yerinə yetirilməsi
- Yoxlamanın aparılması.
- Yoxlamanın nəticələrinin rəsmiləşdirilməsi.
- Yoxlamaya (təftişə) hazırlıq.

677 Dövlət maliyyə nəzarəti orqanlarına aid deyil:

- Baş Dövlət Xəzinədarlığı.
- AR Maliyyə Nazirliyi.
- Milli Məclisin Hesablaşma Palatası.
- AR Vergilər Nazirliyi
- Azərbaycan Respublikası Auditorlar Palatası.

678 Maliyyə nəzarətinin tərkibinə daxildir:

- Büdcə nəzarəti, vergi nəzarəti, inzibati nəzarət.
- Sığorta nəzarəti, vergi nəzarəti, büdcə nəzarəti.
- Büdcə nəzarəti, vergi nəzarəti, qiymət nəzarəti.

- Vergi nəzarəti, büdcə nəzarəti, statistik nəzarət.
- Sığorta nəzarəti, texniki nəzarət, büdcə nəzarəti.

679 Lizinq kreditinin obyekti kimi çıxış edir:

- Daşınmaz əmlak
- Əmtəə qiyəmtliləri
- Valyuta qiyəmtliləri
- Pul vəsaitləri
- Əmtəə və pul vəsaitləri

680 Dövlət istiqrazları ola bilər:

- Hec biri
- Yalnız dövlətlər arasında
- Yalnız daxili
- Daxili və xarici
- Yalnız xarici

681 ... kredit forması kredit sövdəsində kreditor sıfətində fiziki şəxslərin iştirakına əsaslanır:

- Dövlət
- Lizinq
- Kommersiya
- Bank
- Mülki

682 ... kreditlər adətən kreditorlar tərəfindən borcalana qarşı kifayət qədər etibar olduğu halda verilir:

- Ucuz
- Onkol
- Gizli
- Blank
- Bahə

683 Texirəsalınmaz ehtiyaclara verilən istehlak kreditində ssuda borclu tərəfindən istifadə oluna bilər:

- Təsərrüfatının yaradılmasına
- İstehlak məqsədlərinə
- bağ evlərinin tikilməsinə və yaşayış evlərinin təmirinə
- İstənilən məqsədlərə
- Yalnız mənzil alınmasına və köməkçi

684 Bank kreditində ssuda faizi ödənilir:

- Bankın verdiyi ssudalardan faizləri tutması yolu ilə
- Borcalanın bərabər ödənişləri ilə
- Ssudalar ödənilən anda
- Kreditorla borcalanın razılışması əsasında istənilən üsulla
- Müddət bitenden sonra

685 Dövriyyə vəsaitlərinin müvəqqəti çatışmazlığına ... ssudalar verilir:

- Qısamüddətli
- Müddətsiz
- Ortamüddətli
- Uzunmüddətli
- Bankla müəssisənin blank krediti üzrə razılışması ilə

686 Bank krediti üzrə gəlir nə şəkildə daxil olur?

- Divident
- Faktor faizi
- Lizinq faizi
- Borc faizi
- Əmtəənin dəyərinə üstəlik

687 Bank ssudaları nə ilə təmin olunur?

- Himayədarlıqla
- Hər şeylə
- Zəmanətlə
- Kreditin ödənilməsi riskinin siğortalanması ilə
- Yalnız kredit müqaviləsi ilə

688 Banknot emissiyasıxarakteri daşıyır.

- Təminatsız
- Təminatlı
- Büdcə
- Kredit
- Maliyyə

689 Kredit pulun bir növü kimi banknotların xüsusiyyəti ondan ibarətdir ki, onlar dövriyyəyə:

- təsərrüfat subyektləri tərəfindən buraxılır
- müəssisə tərəfindən buraxılır
- arxasında təminatı olan emissiya bankı tərəfindən buraxılır
- kommersiya bankları tərəfindən buraxılır
- dövlət xəzinədarlığı tərəfindən buraxılır